

0714_Az_Q2017_Yekun imtahan testinin sualları**Fənn : 0714 Tədiyyə balansı**

1 Beynəlxalq səhmin ixracı və satışı necə aparılır?

- ☐ Milli bazarların valyutası hesabına
- ☐ Vergilərin hesabına
- ☐ Valyuta alqı satqısı hesabına
- ☒ Kapital qarşılığında ixrac edən şirkətin hər il bir dividend ödəməsi əsasına dayanır
- ☐ Bank kreditləri hesabına

2 Xarici istiqrazlar nə deməkdir?

- ☐ Hamısı doğrudur
- ☐ Xarici istiqrazlar bir şirkətin və ya dövlətin xaricdən aldığı valyutadır
- ☐ Xarici istiqrazlar bir şirkətin və ya dövlətin daxili bazarının pulla ifadəsidir
- ☐ Xarici istiqrazlar bir şirkətin və ya dövlətin valyuta ehdiyatıdır
- ☒ Xarici istiqrazlar bir şirkətin və ya dövlətin və ya dövlətin xarici bir ölkədə satılmaq üçün xarici ölkənin pulvahidi cinsindən ixrac etdiyi borc alətidir

3 Kapital hərəkətləri neyə deyilir?

- ☐ Vergi gəlirlərinin artması
- ☐ Kreditlərin sayın artırılmasına
- ☐ İnvestisiyaların həcmi artırılmasına
- ☒ Cari maliyyə əməliyyatların transferlərlə tarazılanması
- ☐ Bütçə gəlirlərin kəskin artmasına

4 Maliyyə bazarlarında satılan fondlar nə kimi çıxış edirlər?

- ☐ İqtisadi artımın əsas maliyyə mənbəyi kimi
- ☐ Əsas büdcə aləti kimi
- ☐ Vergilərin artırılması məqsədi ilə
- ☐ Bank kreditlərin artırılmasının əsas təminatı kimi
- ☒ İnvestisiya yönələn gəlir kimi

5 Beynəlxalq fond axınları nədir?

- ☐ Hamısı doğrudur
- ☐ Bir ölkədən digərinə axan əmtəəpul investisiyaları
- ☐ Bir ölkədən digərinə keçən əmək qüvvəsinin dəyəri
- ☒ Bir ölkədən ayrı-ayrı ölkələrə hərəkət edən pul və kapital
- ☐ Bir ölkədən digərinə keçən əmək qüvvəsinin dəyəri

6 Passiv tədiyyə balansında tətbiq edilən valyuta məhdudiyyətləri formalarını göstərin

- ☐ hamısı düzdür
- ☐ Qeyri-rezidentlərə milli qiymətli kağızların satışının qadağan edilməsi
- ☐ Valyuta borclarının milli valyuta ilə mübadilə edilməsi
- ☒ İdxalatçıların xarici valyuta ilə forvard satışlarının məhdudlaşdırılması
- ☐ Əcnəbilərin müddətli əmanətlərinə milli valyuta ilə faizlərin ödənilməsinə qadağa

7 Aktiv tədiyyə balansında maliyyə əməliyyatları üzrə valyuta məhdudiyyətlərinin formalarını göstərin

- ☒ Milli valyutanın əcnəbilərə forvard satışının məhdudlaşdırılması
- ☐ Milli bankların xarici valyutada beynəlxalq borcların verilməsinin məhdudlaşdırılması
- ☐ Hamısı doğrudur

- ☐ Milli və xarici valyutanın çıxarılmasının limitləşdirilməsi
- ☐ Rezidentlərə məxsus xarici qiymətli kağızların məcburi alınması

8 Aktiv tədiyyə balansında maliyyə əməliyyatları üzrə valyuta məhdudiyyətlərinin formalarını göstərin

- ☐ Hamısı doğrudur
- ☐ Milli bankların xarici valyutada beynəlxalq borcların verilməsinin məhdudlaşdırılması
- ☐ Rezidentlərə məxsus xarici qiymətli kağızların məcburi alınması
- ☒ Məcburi depozit sxemlərinin tətbiqi
- ☐ Milli və xarici valyutanın çıxarılmasının limitləşdirilməsi

9 Doğru olanı göstərin.

- ☐ Hamısı doğrudur.
- ☐ Valyuta məhdudiyyəti tədiyyə balansının tarazlaşdırılmasının mövsümi metodudur
- ☐ Valyuta məhdudiyyəti tədiyyə balansının tarazlaşdırılmasının sonuncu metodudur
- ☒ Valyuta məhdudiyyəti tədiyyə balansının tarazlaşdırılmasının müvəqqəti metodudur
- ☐ Valyuta məhdudiyyəti tədiyyə balansının tarazlaşdırılması metodu deyil

10 Aşağıdakılardan hansı istisna olmaqla valyuta məhdudiyyətinə neqativ təsir edir?

- ☐ Dünya valyuta bazarını bölür
- ☐ Dünya təsərrüfatının birliyini pozur
- ☐ Hamısı neqativ təsir edir.
- ☐ Xarici ticarətin sərbəst inkişafına mane olur
- ☒ Tədiyyə balansının tənzimlənməsinə səbəb olur

11 Doğru olmayanı göstərin. Azərbaycan manatı valyutadır.

- ☐ Tam dönərli valyuta
- ☐ Dönərli olmayan
- ☐ Qapalı
- ☒ Qismən dönərli valyuta
- ☐ Açıq

12 Valyutaların sərbəst dönərliliyi ölkələrdə tətbiq edilmişdir.

- ☐ Cari əməliyyatlar üzrə valyuta məhdudiyyətlərini qadağan etmiş
- ☐ Dünyada sərbəst dönərli valyuta yoxdur.
- ☐ Bütün
- ☐ Beynəlxalq valyuta ehtiyatları üzrə valyuta məhdudiyyətlərini qadağan etmiş
- ☒ Beynəlxalq maliyyə əməliyyatları üzrə valyuta məhdudiyyətlərini qadağan etmiş

13 1974-cü ildə-da ilk dəfə kapitalın çıxarılmasına nəzarət qadağan edilmişdir.

- ☐ Çin
- ☐ Azərbaycan
- ☐ Böyük Britaniya
- ☒ ABŞ
- ☐ Yaponiya

14 Doğru olanı göstərin.

- ☐ 1974-cü ildə Çində ilk dəfə kapitalın çıxarılmasına nəzarət qadağan edilmişdir.
- ☐ 1974-cü ildə Avropa Birliyində ilk dəfə kapitalın çıxarılmasına nəzarət qadağan edilmişdir.
- ☐ 1974-cü ildə Yaponiyada ilk dəfə kapitalın çıxarılmasına nəzarət qadağan edilmişdir.
- ☒ 1974-cü ildə ABŞ-da ilk dəfə kapitalın çıxarılmasına nəzarət qadağan edilmişdir.
- ☐ 1974-cü ildə Böyük Britaniyada ilk dəfə kapitalın çıxarılmasına nəzarət qadağan edilmişdir.

15 İlk dəfə kapital çıxışına nəzarətin ləğv edilməsi ABŞ-da ildə olmuşdur.

- ☐ 1945.0
- ☐ 2000.0
- ☐ 1990.0
- ☐ 1985.0
- ☒ 1974.0

16 Valyuta məhdudiyyətlərinin qadağan edilməsi və valyuta dönərliliyinin tətbiqi problemləri xaric aşağıdakılardır.

- ☐ hamısı
- ☐ Tədiyyə balansının cari və maliyyə əməliyyatları
- ☐ Valyuta mübadiləsinin tətbiqinin tempi və anının seçimi
- ☒ Valyuta mübadiləsinin tətbiqinin vaxtının və yerinin seçimi
- ☐ Rezidentlər və qeyri-rezidentlər

17 Valyuta münasibətləri tarixində dönərli valyutaya keçidin modeli məlumdur.

- ☒ İki
- ☐ Beş
- ☐ Bir
- ☐ Üç
- ☐ Dörd

18 Valyuta dönərliliyinə ilkin keçid modelinə aiddir:

- ☐ Heç biri
- ☐ Şok terapiyası
- ☐ Şok və gərgin
- ☒ Şok və tədricən valyuta dönərliliyinə keçid
- ☐ Valyuta dönərliliyinə keçidin dinamik modeli

19 Valyuta dönərliliyinə şok keçid modelinə aid ölkələr:

- ☐ İtaliya və İspaniya
- ☐ Türkiyə və Yaponiya
- ☐ Rusiya və Şərqi Avropa ölkələri
- ☐ Qərbi Avropa və Yaponiya
- ☒ Rusiya, Türkiyə və Şərqi Avropa ölkələri

20 Valyuta dönərliliyinə tədricən keçid modelinə aid ölkələr:

- ☐ İtaliya və İspaniya
- ☐ Rusiya və Şərqi Avropa ölkələri
- ☐ Rusiya, Türkiyə və Şərqi Avropa ölkələri
- ☒ Qərbi Avropa və Yaponiya
- ☐ Türkiyə və Yaponiya

21 Valyuta dönərliliyinə şok keçid modelinə aid deyil.

- ☐ Heç biri aid deyil
- ☐ Xarici valyutaya olan tələbin artması
- ☐ Qızıl valyuta ehtiyatlarının azalması
- ☒ Ölkədə sosial-siyasi vəziyyətin normalaşdırılması
- ☐ Milli valyutanın kursunun düşməsi

22 Valyuta dönərliliyinə tədricən keçid modelinə aid deyil.

- ☐ Heç biri aid deyil
- ☐ Inflyasiyanın saxlanılması
- ☒ Rəsmi valyuta ehtiyatlarının azalması
- ☐ Tədiyyə balansının kəsirinin azaldılması
- ☐ İqtisadiyyatın sabitləşdirilməsi

23 Valyuta dönərliliyinə tədricən keçid modelinə aid deyil.

- ☒ Milli valyutanın kursunun aşağı düşməsi
- ☐ Heç biri aid deyil
- ☐ Tədiyyə balansının kəsirinin azalması
- ☐ Dövlət büdcəsinin kəsirinin azaldılması
- ☐ Inflyasiyanın saxlanılması

24 Valyuta dönərliliyinə tədricən keçid modelinə aid deyil.

- ☐ Heç biri aid deyil
- ☐ Rəsmi qızıl valyuta ehtiyatlarının artması
- ☐ Ölkənin xarici borcunun tənzimlənməsi
- ☐ Tədiyyə balansının kəsirinin azalması
- ☒ Xarici valyutaya tələbin artması

25 Beynəlxalq maliyyə əməliyyatları üzrə valyuta məhdudiyyətlərini qadağan etmiş ölkələrdə tətbiq edilmişdir.

- ☐ Valyutanın qismən dönərliliyi
- ☐ Valyutanın maliyyə dönərliliyi
- ☐ Hamısı
- ☐ Valyutanın qapalı dönərliliyi
- ☒ Valyutanın sərbəst dönərliliyi

26 Doğru olmayanı göstərin. Sərbəst dönərli valyuta, üzrə valyuta məhdudiyyətlərini qadağan etmiş ölkələrdə tətbiq edilmişdir.

- ☐ Heç biri doğru deyil.
- ☐ Beynəlxalq qızıl ehtiyatlar
- ☐ Beynəlxalq valyuta ehtiyatları
- ☒ Beynəlxalq maliyyə əməliyyatları
- ☐ Cari əməliyyatlar

27 Doğru olmayanı göstərin. Tədiyyə balansının cari əməliyyatlarında bu valyuta məhdudiyyəti tətbiq olunur.

- ☐ Əmtəələrin milli valyuta ilə ixracının qadağan edilməsi
- ☐ İdxal və ixrac üzrə ödənişlərin müddətinin tənzimlənməsi
- ☐ Heç biri doğru deyil.
- ☐ Bəzi əmtəələrin idxalının xarici valyuta ilə ödənişinin qadağan edilməsi
- ☒ Milli və xarici valyutanın, qızıl, qiymətli kağızların çıxarılmasının limitləşdirilməsi

28 Doğru olmayanı göstərin.

- ☐ BVF-nin əsasnaməsinin 8-ci maddəsinə əsasən iştirakçı ölkələr sərbəst dönərli valyutanın tətbiqi və bütün beynəlxalq cari əməliyyatlar üzrə məhdudiyyətlərin aradan qaldırılması öhdəliyini götürmüşlər.
- ☐ Heç biri doğru deyil.
- ☒ Tətbiq edilməsindən asılı olaraq iki əsas valyuta məhdudiyyəti vardır: maliyyə əməliyyatları və beynəlxalq qızıl-valyuta ehtiyatları hərəkəti üzrə
- ☐ Valyuta məhdudiyyəti xarici valyutanın sərbəst alqı-satqısının qadağan edilməsini nəzərdə tutur. İlk dəfə valyuta məhdudiyyətləri birinci dünya müharibəsi vaxtı tətbiq edilmişdir.

29 Doğru olanı göstərin.

- ☐ Hamısı doğrudur
- ☒ Tətbiq edilməsindən asılı olaraq üç əsas valyuta məhdudiyyəti vardır: maliyyə əməliyyatları və cari əməliyyatlar
- ☐ Tətbiq edilməsindən asılı olaraq üç əsas valyuta məhdudiyyəti vardır: maliyyə əməliyyatları, cari əməliyyatlar və beynəlxalq qızıl-valyuta ehtiyatları hərəkəti üzrə
- ☐ Tətbiq edilməsindən asılı olaraq iki əsas valyuta məhdudiyyəti vardır: maliyyə əməliyyatları və beynəlxalq qızıl-valyuta ehtiyatları hərəkəti üzrə
- ☐ Tətbiq edilməsindən asılı olaraq üç əsas valyuta məhdudiyyəti vardır: cari əməliyyatlar və beynəlxalq qızıl-valyuta ehtiyatları hərəkəti üzrə

30 Doğru olmayanı göstərin.

- ☐ Heç biri doğru deyil.
- ☒ BVF-nin əsasnaməsinin 6-cı maddəsinə əsasən iştirakçı ölkələr sərbəst dönerli valyutanın tətbiqi və bütün beynəlxalq kapital əməliyyatları üzrə məhdudiyyətlərin aradan qaldırılması öhdəliyini götürmüşlər.
- ☐ Valyuta məhdudiyyəti xarici valyutanın sərbəst alqı-satqısının qadağan edilməsini nəzərdə tutur.
- ☐ Valyuta məhdudiyyətləri iki əsas sferanı əhatə edir.
- ☐ İlk dəfə valyuta məhdudiyyətləri birinci dünya müharibəsi vaxtı tətbiq edilmişdir.

31 Doğru olmayanı göstərin.

- ☒ Valyuta məhdudiyyəti xarici valyutanın sərbəst dönerliliyini nəzərdə tutur.
- ☐ Əmtəənin milli valyuta ilə ixracının qadağan edilməsi cari əməliyyatlar üzrə valyuta məhdudiyyətlərinə aiddir.
- ☐ Heç biri doğru deyil.
- ☐ İlk dəfə valyuta məhdudiyyətləri birinci dünya müharibəsi vaxtı tətbiq edilmişdir.
- ☐ Valyuta məhdudiyyəti xarici valyutanın sərbəst alqı-satqısının qadağan edilməsini nəzərdə tutur.

32 Doğru olanı göstərin.

- ☐ Hamısı doğrudur.
- ☒ Valyuta məhdudiyyətlərinin tətbiq edilməsi səbəblərindən biri tədiyyə balansının tarazlaşdırılmasıdır.
- ☐ İlk dəfə valyuta məhdudiyyətləri ikinci dünya müharibəsi vaxtı tətbiq edilmişdir.
- ☐ BVF-nin əsasnaməsinin 8-ci maddəsinə əsasən iştirakçı ölkələr sərbəst dönerli valyutanın tətbiqi və bütün beynəlxalq əməliyyatlar üzrə məhdudiyyətlərin aradan qaldırılması öhdəliyini götürmüşlər.
- ☐ BVF-nin əsasnaməsinin 8-ci maddəsinə əsasən iştirakçı ölkələr sərbəst dönerli valyutanın tətbiqi və bütün beynəlxalq ehtiyatlar üzrə məhdudiyyətlərin aradan qaldırılması öhdəliyini götürmüşlər.

33 Doğru olmayanı göstərin.

- ☐ İlk dəfə valyuta məhdudiyyətləri birinci dünya müharibəsi vaxtı tətbiq edilmişdir.
- ☒ Valyuta məhdudiyyətlərindən biri liberalizmdir.
- ☐ İlk dəfə valyuta məhdudiyyətləri birinci dünya müharibəsi vaxtı tətbiq edilmişdir.
- ☐ BVF-nin əsasnaməsinin 8-ci maddəsinə əsasən iştirakçı ölkələr sərbəst dönerli valyutanın tətbiqi və bütün əməliyyatlar üzrə məhdudiyyətlərin aradan qaldırılması öhdəliyini götürmüşlər.
- ☐ Valyuta məhdudiyyətlərinin tətbiqi məqsədlərindən biri valyuta qiymətlilərinin dövlətin əlində mərkəzləşdirilməsi olmuşdur.

34 Doğru olmayanı göstərin.

- ☐ Valyuta məhdudiyyətləri heç vaxt tətbiq edilməmişdir.
- ☒ BVF-nin əsasnaməsinin 8-ci maddəsinə əsasən iştirakçı ölkələr sərbəst dönerli valyutanın tətbiqi və bütün əməliyyatlar üzrə məhdudiyyətlərin aradan qaldırılması öhdəliyini götürmüşlər.
- ☐ İlk dəfə valyuta məhdudiyyətləri ikinci dünya müharibəsi vaxtı tətbiq edilmişdir
- ☐ Valyuta məhdudiyyətlərinin tətbiqi məqsədlərindən biri tədiyyə balansının tarazlaşdırılmasıdır.
- ☐ İlk dəfə valyuta məhdudiyyətləri birinci dünya müharibəsi vaxtı tətbiq edilmişdir.

35 Doğru olmayanı göstərin.

- ☐ Valyuta məhdudiyyətləri heç vaxt tətbiq edilməmişdir.
- ☒ İlk dəfə valyuta məhdudiyyətləri ikinci dünya müharibəsi vaxtı tətbiq edilmişdir.
- ☐ Valyuta məhdudiyyətlərinin tətbiqi məqsədlərindən biri tədiyyə balansının tarazlaşdırılmasıdır.

- ☐ BVF-nin əsasnaməsinin 8-ci maddəsinə əsasən iştirakçı ölkələr sərbəst dönərli valyutanın tətbiqi və beynəlxalq cari əməliyyatlar üzrə məhdudiyyətlərin aradan qaldırılması öhdəliyini götürmüşlər.
- ☐ İlk dəfə valyuta məhdudiyyətləri birinci dünya müharibəsi vaxtı tətbiq edilmişdir.

36 Doğru olanı göstərin.

- ☐ Heç bir öhdəlikləri yoxdur
- ☒ BVF-nin əsasnaməsinin 8-ci maddəsinə əsasən iştirakçı ölkələr sərbəst dönərli valyutanın tətbiqi və beynəlxalq cari əməliyyatlar üzrə məhdudiyyətlərin aradan qaldırılması öhdəliyini götürmüşlər.
- ☐ BVF-nin əsasnaməsinin 6-cı maddəsinə əsasən iştirakçı ölkələr sərbəst dönərli valyutanın tətbiqi və bütün əməliyyatlar üzrə məhdudiyyətlərin aradan qaldırılması öhdəliyini götürmüşlər
- ☐ BVF-nin əsasnaməsinin 8-ci maddəsinə əsasən iştirakçı ölkələr sərbəst dönərli valyutanın tətbiqi və beynəlxalq əməliyyatlar üzrə məhdudiyyətlərin aradan qaldırılması öhdəliyini götürmüşlər
- ☐ BVF-nin əsasnaməsinin 6-cı maddəsinə əsasən iştirakçı ölkələr sərbəst dönərli valyutanın tətbiqi və beynəlxalq beynəlxalq kapital əməliyyatları üzrə məhdudiyyətlərin aradan qaldırılması öhdəliyini götürmüşlər

37 BVF-nin əsasnaməsinin neçənci maddəsinə əsasən iştirakçı ölkələr sərbəst dönərli valyutanın tətbiqi və beynəlxalq cari əməliyyatlar üzrə məhdudiyyətlərin aradan qaldırılması öhdəliyini götürmüşlər?

- ☐ 4-cü
- ☒ 8-ci
- ☐ 6-cı
- ☐ 10-cu
- ☐ 9-cu

38 BVF-nin əsasnaməsinin 8-ci maddəsinə əsasən iştirakçı ölkələr üzərlərinə hansı öhdəliklər götürmüşlər?

- ☒ Sərbəst dönərli valyutanın tətbiqi və beynəlxalq cari əməliyyatlar üzrə məhdudiyyətlərin götürülməsi
- ☐ Sərbəst dönərli valyutanın tətbiqi və beynəlxalq kapital əməliyyatları üzrə məhdudiyyətlərin götürülməsi
- ☐ Heç bir öhdəlikləri yoxdur
- ☐ Sərbəst dönərli valyutanın tətbiqi və beynəlxalq valyutalar üzrə məhdudiyyətlərin götürülməsi
- ☐ Sərbəst dönərli valyutanın tətbiqi və beynəlxalq cari əməliyyatlar və kapital hərəkəti üzrə məhdudiyyətlərin götürülməsi

39 Doğru olmayanı göstərin.

- ☐ Milli bankların xarici valyuta ilə beynəlxalq borcların verilməsində iştirakını məhdudlaşdırmaq maliyyə hesabları üzrə valyuta məhdudiyyətlərinə aiddir.
- ☒ Milli və xarici valyuta, qızıl, qiymətli kağızların çıxışının limitləşdirilməsi cari hesab üzrə məhdudiyyətlərə aiddir.
- ☐ Xarici borcların tam və ya hissə-hissə ödənilməsinin dayandırılması və ya onun milli valyuta ilə ödənilməsi maliyyə hesabları üzrə valyuta məhdudiyyətlərinə aiddir.
- ☐ İdxalçılara məhdud xarici valyuta satışı, maliyyə hesabları üzrə valyuta məhdudiyyətlərinə aiddir.
- ☐ Heç biri aid deyil

40 Doğru olmayanı göstərin.

- ☐ Heç biri aid deyil
- ☒ İdxalçılara məhdud xarici valyuta satışı, maliyyə hesabları üzrə valyuta məhdudiyyətlərinə aiddir.
- ☐ Milli ixracatçıların valyuta gəlirlərinin tam və ya hissə-hissə mərkəzi banka və ya səlahiyyətli banklara məcburi satışı maliyyə hesabları üzrə valyuta məhdudiyyətlərinə aiddir.
- ☐ Valyuta kurslarının çoxluğu-valyuta kursu nisbətlərinin differensiallaşdırılması cari hesablar üzrə valyuta məhdudiyyətlərinə aiddir.
- ☐ Milli və xarici valyuta, qızıl, qiymətli kağızların çıxışının limitləşdirilməsi maliyyə hesabı üzrə məhdudiyyətlərə aiddir.

41 Doğru olmayanı göstərin.

- ☐ Heç biri aid deyil
- ☒ Milli ixracatçıların valyuta gəlirlərinin tam və ya hissə-hissə mərkəzi banka və ya səlahiyyətli banklara məcburi satışı

- ☐ Valyuta kurslarının çoxluğu-valyuta kursu nisbətlərinin differensiallaşdırılması cari hesablar üzrə valyuta məhdudiyyətlərinə aiddir.
- ☐ İdxalçılara məhdud xarici valyuta satışı, cari hesablar üzrə valyuta məhdudiyyətlərinə aiddir.
- ☐ Milli və xarici valyuta, qızıl, qiymətli kağızların çıxışının limitləşdirilməsi maliyyə hesabı üzrə məhdudiyyətlərə aiddir.

42 Aşağıdakılardan hansı tədiyyə balansının maliyyə əməliyyatlarındakı valyuta məhdudiyyətlərinə aid deyil?

- ☐ Heç biri aid deyil
- ☒ Valyuta kurslarının çoxluğu-valyuta kursu nisbətlərinin differensiallaşdırılması
- ☐ Milli və xarici valyuta, qızıl, qiymətli kağızların çıxışının limitləşdirilməsi
- ☐ Maliyyə bazarlarının fəaliyyətinə nəzarət edilməsi
- ☐ Milli bankların xarici valyuta ilə beynəlxalq borcların verilməsində iştirakını məhdudlaşdırmaq

43 Aşağıdakılardan hansı tədiyyə balansının maliyyə əməliyyatlarındakı valyuta məhdudiyyətlərinə aid deyil?

- ☐ Heç biri aid deyil
- ☒ əməliyyatların məhdudlaşdırılması məqsədi ilə idxal və ixrac ödənişlərinin müddətinin tənzimlənməsi
- ☐ Milli və xarici valyuta, qızıl, qiymətli kağızların çıxışının limitləşdirilməsi
- ☐ Maliyyə bazarlarının fəaliyyətinə nəzarət edilməsi
- ☐ Milli bankların xarici valyuta ilə beynəlxalq borcların verilməsində iştirakını məhdudlaşdırmaq

44 Aşağıdakılardan hansı tədiyyə balansının maliyyə əməliyyatlarındakı valyuta məhdudiyyətlərinə aid deyil?

- ☐ Milli və xarici valyuta, qızıl, qiymətli kağızların çıxışının limitləşdirilməsi
- ☐ Heç biri aid deyil
- ☐ Milli bankların xarici valyuta ilə beynəlxalq borcların verilməsində iştirakını məhdudlaşdırmaq
- ☒ Bəzi əmtəələrin idxalının xarici valyuta ilə idxalının qadağan edilməsi
- ☐ Maliyyə bazarlarının fəaliyyətinə nəzarət edilməsi

45 Aşağıdakılardan hansı tədiyyə balansının maliyyə əməliyyatlarındakı valyuta məhdudiyyətlərinə aid deyil?

- ☐ Heç biri aid deyil
- ☒ Əmtəə idxalının milli valyuta ilə ixracının qadağan edilməsi
- ☐ Milli və xarici valyuta, qızıl, qiymətli kağızların çıxışının limitləşdirilməsi
- ☐ Maliyyə bazarlarının fəaliyyətinə nəzarət edilməsi
- ☐ Milli bankların xarici valyuta ilə beynəlxalq borcların verilməsində iştirakını məhdudlaşdırmaq

46 Aşağıdakılardan hansı tədiyyə balansının maliyyə əməliyyatlarındakı valyuta məhdudiyyətlərinə aid deyil?

- ☐ Heç biri aid deyil
- ☒ İdxalatçılara xarici valyuta satışının məhdudlaşdırılması
- ☐ Milli və xarici valyuta, qızıl, qiymətli kağızların çıxışının limitləşdirilməsi
- ☐ Maliyyə bazarlarının fəaliyyətinə nəzarət edilməsi
- ☐ Milli bankların xarici valyuta ilə beynəlxalq borcların verilməsində iştirakını məhdudlaşdırmaq

47 Aşağıdakılardan hansı tədiyyə balansının maliyyə əməliyyatlarındakı valyuta məhdudiyyətlərinə aid deyil?

- ☐ Heç biri aid deyil
- ☒ Milli ixracatçıların valyuta gəlirlərinin tam və ya hissə-hissə mərkəzi banka məcburi satışı
- ☐ əmtəə ixracının milli valyuta ilə satışının qadağan edilməsi
- ☐ Maliyyə bazarlarının fəaliyyətinə nəzarət edilməsi
- ☐ əmtəə idxalının xarici valyuta ilə ödənilməsinin qadağan edilməsi

48 Aşağıdakılardan hansı tədiyyə balansının cari əməliyyatlardakı valyuta məhdudiyyətlərinə aid deyil?

- ☐ Heç biri aid deyil
- ☒ Maliyyə bazarlarının fəaliyyətinə nəzarət edilməsi
- ☐ əmtəə ixracının milli valyuta ilə satışının qadağan edilməsi
- ☐ Milli ixracatçıların valyuta gəlirlərinin mərkəzi banka məcburi satışı
- ☐ əmtəə idxalının xarici valyuta ilə ödənilməsinin qadağan edilməsi

49 Aşağıdakılardan hansı tədiyyə balansının cari əməliyyatlardakı valyuta məhdudiyyətlərinə aid deyil?

- ☐ Heç biri aid deyil
- ☒ Xarici borcların tam və ya hissə-hissə ödənilməsi və ya onun milli valyuta ilə ödənilməsi
- ☐ əmtəə ixracının milli valyuta ilə satışının qadağan edilməsi
- ☐ Milli ixracatçıların valyuta gəlirlərinin mərkəzi banka məcburi satışı
- ☐ əmtəə idxalının xarici valyuta ilə ödənilməsinin qadağan edilməsi

50 Aşağıdakılardan hansı tədiyyə balansının cari əməliyyatlardakı valyuta məhdudiyyətlərinə aid deyil?

- ☐ Heç biri aid deyil
- ☒ Rezidentlərə məxsus xarici qiymətli kağızların məcburi alınması və ya onların valyuta ilə satışı
- ☐ əmtəə ixracının milli valyuta ilə satışının qadağan edilməsi
- ☐ Milli ixracatçıların valyuta gəlirlərinin mərkəzi banka məcburi satışı
- ☐ əmtəə idxalının xarici valyuta ilə ödənilməsinin qadağan edilməsi

51 Aşağıdakılardan hansı tədiyyə balansının cari əməliyyatlardakı valyuta məhdudiyyətlərinə aid deyil?

- ☐ Heç biri aid deyil
- ☒ Xarici valyuta, qızıl, qiymətli kağızlar və milli valyutanın çıxarılmasının qadağan edilməsi
- ☐ əmtəə ixracının milli valyuta ilə satışının qadağan edilməsi
- ☐ Milli ixracatçıların valyuta gəlirlərinin mərkəzi banka məcburi satışı
- ☐ əmtəə idxalının xarici valyuta ilə ödənilməsinin qadağan edilməsi

52 Aşağıdakılardan hansı tədiyyə balansının cari əməliyyatlardakı valyuta məhdudiyyətlərinə aid deyil?

- ☐ Heç biri aid deyil
- ☐ Milli ixracatçıların valyuta gəlirlərinin mərkəzi banka məcburi satışı
- ☐ əmtəə ixracının milli valyuta ilə satışının qadağan edilməsi
- ☒ Milli bankların xarici valyuta ilə beynəlxalq borcların verilməsində iştirakını məhdudlaşdırmaq
- ☐ əmtəə idxalının xarici valyuta ilə ödənilməsinin qadağan edilməsi

53 Valyuta məhdudiyyətlərinin tətbiq edildiyi sferalardan biri

- ☐ Heç biri deyil
- ☒ Tədiyyə balansının cari və maliyyə əməliyyatlarıdır.
- ☐ Tədiyyə balansının yalnız maliyyə əməliyyatlarıdır.
- ☐ Beynəlxalq qızıl-valyuta ehtiyatlarıdır.
- ☐ Tədiyyə balansının yalnız cari əməliyyatlarıdır.

54 Doğru olanı göstərin. Valyuta məhdudiyyətlərinə aiddir.

- ☐ Hamısı aiddir.
- ☒ Valyutanın dönərliliyinin məhdudlaşdırılması
- ☐ İqtisadiyyatın liberallaşdırılması
- ☐ Xarici valyutanın sərbəst alqı-satqısı
- ☐ Sərbəst dönərliliyin tətbiq edilməsi

55 Valyuta məhdudiyyəti prinsiplərinə aid deyil.

- ☐ Heç biri aid deyil

- ☒ Sərbəst dönrli valyutanın tətbiq edilməsi
- ☐ Valyuta əməliyyatlarının lisenziyalasdırılması
- ☐ Mərkəzi və səlahiyyətli banklarda valyuta əməliyyatlarının mərkəzləşdirilməsi
- ☐ Dövlət tərəfindən tam və ya qismən valyuta hesablarının bloklaşdırılması

56 Doğru olmayanı göstərin

- ☐ Heç biri doğru deyil.
- ☒ Valyuta məhdudiyyətləri liberalizm tədbirlərinə aiddir.
- ☐ Valyuta məhdudiyyətləri tədiyyə balansını tarazlaşdırmaq üçün istifadə edilir.
- ☐ Valyuta məhdudiyyətləri proteksionist tədbirlərə aiddir.
- ☐ Valyuta məhdudiyyətlərinin məqsədi valyuta kursunun saxlanması üçün istifadə edilir.

57 Valyuta məhdudiyyətləri formalarından biridir.

- ☐ Liberal valyuta siyasəti
- ☐ Heç birinə aid deyil
- ☒ Proteksionist valyuta siyasəti
- ☐ Mərkəzləşdirilmiş valyuta siyasəti
- ☐ Sosial valyuta siyasəti

58 Doğru olmayanı göstərin. Valyuta məhdudiyyətinə aid deyil:

- ☐ Heç biri
- ☒ Valyuta qiymətlilərin sərbəst dövriyyəsinin təmin edilməsi
- ☐ Tədiyyə balansının tarazlaşdırılması
- ☐ Valyuta kursunun dəstəklənməsi
- ☐ Valyuta qiymətlilərinin dövlətin əlində toplanması

59 Valyuta məhdudiyyəti

- ☐ Heç biri deyil
- ☒ Valyuta və valyuta qiymətlilərinin limitləşdirilməsi, qanuni və inzibati qadağaların qoyulmasıdır.
- ☐ Valyuta və valyuta qiymətlilərinin qanunən möhkəmləndirilməsidir
- ☐ Valyuta və valyuta qiymətlilərinin satışının icazəsidir
- ☐ Valyuta və valyuta qiymətlilərinin qanunən vergiyə cəlb edilməsidir.

60 Valyuta və valyuta qiymətlilərinin limitləşdirilməsi, qanuni və inzibati qadağaların qoyulması

- ☐ Valyuta müdaxiləsi
- ☒ Valyuta məhdudiyyəti
- ☐ Valyuta sistemidir.
- ☐ Valyuta bazarıdır.
- ☐ Valyuta sistemi

61 Valyuta məhdudiyyəti.....

- ☐ Vergi siyasəti formalarından biridir.
- ☒ Valyuta siyasəti formalarından biridir.
- ☐ Blokada siyasəti formalarından biridir.
- ☐ Kredit siyasəti formalarından biridir.
- ☐ Məhdudiyyət siyasəti formalarından biridir.

62 Nominal valyuta kursu

- ☐ Heç biri doğru deyil
- ☒ Milli valyutanın xarici valyuta ilə ifadə olunmuş nisbətidir.
- ☐ Müxtəlif ölkələrdə istehsal edilən əmtəələrin nisbi qiymətidir.
- ☐ Bir ölkənin əmtəəsinin digər ölkənin əmtəəsi ilə dəyişdirilməsi nisbətidir

- ☐ Bir ölkədə istehsal olunan əmtəə və xidmətlərin miqdarıdır.

63 SDR valyuta səbətinə daxildir

- ☐ ABŞ dolları, avro, yuan
☒ ABŞ dolları, avro, funt sterlinq, iena
☐ ABŞ dolları, avro, marka, fransız frankı
☐ ABŞ dolları, avro, iena
☐ ABŞ dolları, avro, funt stelinq, fransız frankı

64 Valyuta kursuna bilavasitə təsir edən amil:

- ☐ Qiymətli kağızların gəlirliliyi
☒ Tədiyyə balansının saldosu
☐ Ölkədəki kommersiya banklarının sayı
☐ İnflyasiya
☐ Qızıl

65 SDR nağd şəkildə buraxıla bilərmi?

- ☐ Vergilər yüksəlsə
☒ Xeyr
☐ Bəli
☐ Ekstremal hallarda
☐ Pul çatışmamazlığı olarsa

66 BVF kapital hərəkəti üzrə beynəlxalq əməliyyatların məhdudlaşdırılması üzrə tənzimləmə həyata keçirirmi?

- ☐ Vergilər yüksəlsə
☒ Xeyr
☐ Bəli
☐ Ekstremal hallarda
☐ BVF-nin vəzifəsi deyil

67 BVF cari beynəlxalq əməliyyatlar üzrə tənzimləmə həyata keçirirmi?

- ☐ Vergilər yüksəlsə
☒ Bəli
☐ BVF-nin vəzifəsi deyil
☐ Ekstremal hallarda
☐ Xeyr

68 Avro-nun emitenti kimdir?

- ☐ BVF
☒ Avropa Mərkəzi Bankı
☐ Dünya Bankı
☐ AR Mərkəzi Bankı
☐ Beynəlxalq bank

69 SDR-in emitenti kimdir?

- ☐ Beynəlxalq bank
☒ BVF
☐ Avropa Mərkəzi Bankı
☐ AR Mərkəzi Bankı
☐ Dünya Bankı

70 BVF-nin əsasnaməsinin 8-ci maddəsinə qoşulan ölkələr öhdəlik götrürlər:

- ☐ Vergiləri yüksəltməmək
- ☒ Cari beynəlxalq əməliyyatlar üzrə məhdudiyyətlər tətbiq etməmək
- ☐ Heç bir məhdudiyyət tətbiq etməmək
- ☐ Cari beynəlxalq əməliyyatlar üzrə məhdudiyyətlər tətbiq etmək
- ☐ Kapital hərəkəti üzrə beynəlxalq əməliyyatlar üzrə məhdudiyyətlər tətbiq etməmək

71 BVF-nin əsasnaməsinin 8-ci maddəsinə qoşulan ölkələrə aiddir:

- ☐ Xarici dönərlilik
- ☐ Daxili dönərlilik
- ☐ Tam dönərlilik
- ☐ Yarım dönərlilik
- ☒ Cari beynəlxalq əməliyyatların dönərliliyi (sərbəst dönərlilik)

72 Xarici valyuta dönərliliyi:

- ☐ Heç biri doğru deyil
- ☒ Milli valyutanın xarici valyutaya (qeyri-residentlər üçün) dəyişdirilməsi imkanı
- ☐ Milli valyutanın xarici valyutaya (residentlər üçün) dəyişdirilməsi imkanı
- ☐ Milli valyutanın qızıla dəyişdirilməsi imkanı
- ☐ Cari ölkənin valyutasının SDR-ə dəyişdirilməsi imkanı

73 Daxili valyuta dönərliliyi:

- ☐ Heç biri doğru deyil
- ☒ Milli valyutanın xarici valyutaya (residentlər üçün) dəyişdirilməsi imkanı
- ☐ Milli valyutanın xarici valyutaya (qeyri-residentlər üçün) dəyişdirilməsi imkanı
- ☐ Milli valyutanın qızıla dəyişdirilməsi imkanı
- ☐ Cari ölkənin valyutasının SDR-ə dəyişdirilməsi imkanı

74 Valyutanın dönərliliyi asılıdır:

- ☐ Vergilərin həcmindən
- ☒ Valyuta miqdarı və məhdudiyyətlərindən
- ☐ Valyuta kursundan
- ☐ Heç nədən asılı deyil
- ☐ Faiz dərəcəsiindən

75 Beynəlxalq ödəmə vasitəsinə aiddir:

- ☐ Çin yuani
- ☒ SDR
- ☐ ABŞ dolları
- ☐ Avro
- ☐ İsveçrə frankı

76 Bir ölkənin pul vahidinin xarici valyutada ifadə edilməsi adlanır.

- ☐ Dəyər
- ☒ Kurs
- ☐ Rejim
- ☐ Standart
- ☐ Paritet

77 Avropa valyuta sistemi ilk vaxtlar standartına əsaslanırdı.

- ☐ bürünc

- ☒ EKYU
- ☐ Qızıl külçə
- ☐ Gümüş
- ☐ Qızıl monet (pul)

78 Bretton Vud sistemi standartı əsasında yaranmışdır.

- ☐ bürünc
- ☒ Qızıl deviz
- ☐ Qızıl külçə
- ☐ Gümüş
- ☐ Qızıl monet (pul)

79 İkinci dünya valyuta sistemi olan Genuya sistemi standartı əsasında yaranmışdır.

- ☐ bürünc
- ☒ Qızıl deviz
- ☐ Qızıl külçə
- ☐ Gümüş
- ☐ Qızıl monet (pul)

80 İmzalanmış dünya valyuta razılaşmalarını ardıcılığını ilə göstərin.

- ☐ Yamayka, Paris, Bretton Vud, Genuya,
- ☒ Paris, Genuya, Bretton Vud, Yamayka,
- ☐ Genuya, Yamayka, Paris, Bretton Vud,
- ☐ Bretton Vud, Yamayka, Genuya, Paris

81 Bu valyuta kursunda, valyuta kursu bazardakı tələb və təklifin təsiri altında təyin olunur.

- ☐ Heç birində
- ☒ Üzən
- ☐ Dəyişən
- ☐ Bazar
- ☐ Müəyyən edilmiş

82 Hər hansı bir valyuta məhdudiyyəti tətbiq edilən ölkə valyutası Adlanır

- ☐ Heç biri
- ☒ Qismən dönərli
- ☐ Sərbəst dönərli
- ☐ Qapalı
- ☐ Dönərli olmayan

83 Hansı valyuta kursunda valyuta kursunun dəyişməsinə yol verilmir?

- ☐ Heç birində
- ☒ Müəyyən edilmiş
- ☐ Üzən
- ☐ Bazar
- ☐ Dəyişən

84 Birinci dünya valyuta sistemi standartı əsasında qurulmuşdur.

- ☐ Gümüş
- ☐ Qızıl deviz
- ☐ SDR standartı
- ☐ Bürünc
- ☒ Qızıl monet (pul)

85 Milli valyutanın xarici valyutaya və ya beynəlxalq valyuta vahidlərinə nisbətə kursunun yüksəldilməsi adlanır.

- ☐ Inflasiya
- ☒ Revalvasiya
- ☐ Devalvasiya
- ☐ Sıfırlaşdırma
- ☐ Denominasiya

86 Azərbaycanda rəsmi olaraq hansı valyuta rejimi tətbiq olunur?

- ☐ Milli valyutanın xarici valyutaya əsasən müəyyən edilməsi
- ☒ Sərbəst üzən milli valyuta
- ☐ Dollarlaşma
- ☐ Formal
- ☐ İdarə olunan

87 Azərbaycanda valyuta tənzimlənməsini həyata keçirən orqan hansıdır?

- ☐ Gömrük Komitəsi
- ☒ Mərkəzi Bank
- ☐ Maliyyə Nazirliyi
- ☐ Hökumət
- ☐ İqtisadiyyat Nazirliyi

88 Azərbaycanda maliyyə bazarlarına nəzarət edən orqan hansıdır?

- ☐ Gömrük Komitəsi
- ☒ Maliyyə Bazarlarına Nəzarət Palatası
- ☐ Mərkəzi Bank
- ☐ Hökumət
- ☐ Maliyyə Nazirliyi

89 Valyuta riski nədir?

- ☐ Hamısı doğrudur
- ☒ Xarici valyuta kursunda dəyişmələrlə əlaqədar olaraq zərərə uğramaq imkanı
- ☐ Faiz dərəcəsinin dəyişməsi ilə əlaqədar olaraq zərərə uğramaq imkanı
- ☐ Sözdələşmə zamanı qiymətli kağızların qiymətinin dəyişməsi nəticəsində tərəflərdən birinin zərərə uğraması
- ☐ Xarici ticarət kontragentinin ödəmə qabiliyyətinin itiməsi ilə əlaqədar zərərə uğramaq imkanı

90 Bakı Banklararası Valyuta Birjası neçənci ildə yaradılmışdır?

- ☐ 2001.0
- ☒ 1992.0
- ☐ 1988.0
- ☐ 1994.0
- ☐ 2000.0

91 Aşağıdakılardan hansı müasir valyuta bazarının xüsusiyyətlərinə aid deyil?

- ☐ Heç biri
- ☒ İqtisadi və siyasi xəbərlərə sabit və zəif həssaslıq
- ☐ Valyuta bazarının qloballaşması
- ☐ əməliyyatların fasiləsizliyi
- ☐ İnternet texnologiyaların inkişafı

92 Valyuta bazarı adı altında nə nəzərdə tutulur?

- ☐ Heç biri düz deyil.
- ☐ Qiymətli kağızlarla sövdələşmə aparılan yer
- ☐ Beynəlxalq, maliyyə, kredit, valyuta, qiymətli kağızlarla əməliyyatları həyata keçirən maliyyə təşkilatlarının məcmusudur.
- ☒ Kursu tələb və təklifin əsasında formalaşan və xarici valyuta ilə milli valyutanın alqı satqısı həyata keçirilən rəsmi mərkəzlər
- ☐ Dünya maliyyə vəsaitlərinin hərəkətinin banklar, kredit, maliyyə qurumları, fond birjalari vasitəsi ilə həyata keçirilməsinin məcmusu

93 Dövlətlərarası müqavilələrlə və milli qanunvericiliklə müəyyən edilmiş valyuta münasibətlərinin tənzimlənməsi və təşkili forması adlanır.

- ☐ Valyuta münasibətləri
- ☐ Kredit bazarı
- ☐ Dünya valyuta sistemi
- ☒ Valyuta sistemi
- ☐ Valyuta bazarı

94 Bretton Vud valyuta sisteminə ideoloji ilham verən bu şəxs olmuşdur.

- ☐ Con Travolta
- ☐ Milton Fridman
- ☐ İrvinq Fişer
- ☐ Devid Rikardo
- ☒ Con Keyns

95 Bretton Vud valyuta sistemi bu ildə rəsmiləşdirilmişdir.

- ☐ 1920-ci idə beynəlxalq konfransda
- ☐ 1922-ci idə beynəlxalq konfransda
- ☐ 1915-ci idə beynəlxalq konfransda
- ☒ 1944-cü idə beynəlxalq konfransda
- ☐ 1976-cı idə beynəlxalq konfransda

96 Qızıl deviz standartı sistemi rəsmi olaraq bu şəhərdə və bu ildə rəsmiləşdirilmişdir.

- ☐ Paris konfransı, 1867
- ☐ Yamayka konfransı, 1976
- ☒ Genuya konfransı, 1922
- ☐ Vaşinqton konfransı, 1913
- ☐ Bretton Vud konfransı, 1944

97 Qızıl monet standartı sistemi rəsmi olaraq bu şəhərdə və bu ildə rəsmiləşdirilmişdir.

- ☐ Bretton Vud konfransı, 1944
- ☐ Vaşinqton konfransı, 1913
- ☐ Yamayka konfransı, 1976
- ☒ Paris konfransı, 1867
- ☐ Genuya konfransı, 1922

98 Valyuta kursu.....

- ☐ Milli valyutanın ABŞ dollarına nisbəti
- ☐ Milli valyutanın SDR-ə nisbəti
- ☐ Milli valyutanın avroya nisbəti
- ☒ Bir ölkənin pul vahidinin xarici valyutada ifadə edilmiş qiymətidir.
- ☐ Milli valyutanın EKYU-ya nisbəti

99 Üzən valyuta kursu hansıdır?

- ☒ Valyuta bazarında tələb və təklifin dəyişməsinə bağlı olaraq dəyişən valyuta kursu
- ☐ EKYU ilə nisbətdə olan valyuta kursu
- ☐ Valyuta kurslarının dollarla nisbəti
- ☐ BVF tərəfindən müəyyən edilən
- ☐ SDR-lə nisbətdə olan valyuta kursu

100 Müəyyən edilmiş valyuta kursu hansıdır?

- ☐ Valyuta kurslarının dollarla nisbəti
- ☐ EKYU ilə nisbətdə olan valyuta kursu
- ☒ Dar çərçivədə dəyişən valyuta kursu
- ☐ SDR-lə nisbətdə olan valyuta kursu
- ☐ BVF tərəfindən müəyyən edilən kurs

101 Dönərlilik dərəcəsinə görə müəyyən edilir:

- ☐ Dəyişən və sabit qalan
- ☐ Möhkəm və yumşaq valyuta
- ☒ Tam dönərli, qismən dönərli və dönərli olmayan (qapalı) valyutalar
- ☐ Sərbəst və qapalı
- ☐ Sərbəst dönərli və sərbəst dönərli olmayan valyuta

102 Beynəlxalq valyuta sistemi

- ☐ Beynəlxalq müqavilələr əsasında müəyyən edilmiş dünya hesablaşmalar münasibətləridir.
- ☐ Beynəlxalq müqavilələr əsasında müəyyən edilmiş dünya banklararası münasibətləridir.
- ☐ Beynəlxalq müqavilələr əsasında müəyyən edilmiş dünya kredit münasibətləridir.
- ☒ Beynəlxalq müqavilələr əsasında müəyyən edilmiş beynəlxalq valyuta münasibətləridir.
- ☐ Heç biri doğru deyil

103 Milli valyuta sistemi

- ☐ əsas komponent olmaqla, bank sisteminin nisbətən müstəqil hissəsidir.
- ☐ əsas komponent olmaqla, kommersiya sisteminin nisbətən müstəqil hissəsidir.
- ☒ əsas komponent olmaqla, pul sisteminin nisbətən müstəqil hissəsidir.
- ☐ əsas komponent olmaqla, vergi sisteminin nisbətən müstəqil hissəsidir.
- ☐ əsas komponent olmaqla, kredit sisteminin nisbətən müstəqil hissəsidir.

104 Valyuta

- ☐ Xarici pul vahididir.
- ☒ Beynəlxalq əməliyyatlarda istifadə edilən milli pul vahididir.
- ☐ Dönərli olmayan pul vahididir.
- ☐ Heç biri deyil.
- ☐ Milli pul vahididir

105 İstənilən ölkənin Beynəlxalq yenidənqurma və inkişaf bankına daxil olmanın şərti hansıdır?

- ☐ Nyu-Yorkda
- ☐ Moskvada
- ☐ Berlində
- ☒ BVF-yə üzv olmaq
- ☐ Londonda

106 BVF-nin idarəetmə mərkəzi yerləşir.

- ☐ Avropa İnkişaf Bankı
- ☐ Avropa İnvestisiya Bankı
- ☐ Avrasiya İnkişaf Bankı

- ☐ Dünya İnkişaf Bankı
- ☒ Vaşinqtonda

107 Bu təşkilat BMT-nin ixtisaslaşmış status almış təşkilatıdır.

- ☐ Dünya Bankı
- ☐ Avropa yenidənqurma bankı
- ☐ Avropa Mərkəzi Bankı
- ☒ BVF

108 Bu 1930-cu ildə yaranmış ilk dövlətlərarası bankdır.

- ☐ BVF
- ☐ Dünya Bankı
- ☒ Beynəlxalq hesablaşmalar bankı

109 BVF-nin ayırdığı kreditlərin müddəti arasındadır.

- ☐ 20 ilə 25 il
- ☐ 50 ilə 100 il
- ☐ 5 ilə 10 il
- ☐ 1 il
- ☒ 3 ilə 5 il

110 Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının BFV-dən aldığı bir çox kreditləri

- ☐ Qısa müddətlidir
- ☐ Orta müddətlidir
- ☐ Heç biri
- ☐ Faizsizdir.
- ☒ Uzunmüddətlidir

111 Tədiyyə balansının kəsiri olarsa BVF-nin iştirakçı ölkələri valyuta vəsaitlərini ala bilərlər.

- ☐ Heç ala bilməzlər.
- ☒ Ehtiyat mövqə həddində
- ☐ Müəyyən edilmiş limit çərçivəsində
- ☐ Məhdudiyyətsiz
- ☐ Bərpa olunan kredit xətti hesabına

112 Azərbaycan ildən Dünya Bankının üzvüdür.

- ☐ 1996.0
- ☒ 1992.0
- ☐ 1976.0
- ☐ 1922.0
- ☐ 1944.0

113 Dünya Bankı qrupuna daxildir:

- ☐ Beynəlxalq Maliyyə Korporasiyası
- ☒ Beynəlxalq yenidənqurma və inkişaf bankı və onun üç filialı
- ☐ BVF
- ☐ Amerika inkişaf bankı
- ☐ Avropa Yenidənqurma və İnkişaf Bankı

114 Azərbaycan ildən BVF-nin üzvüdür.

- ☐ 1996.0

- ☒ 1992.0
- ☐ 1976.0
- ☐ 1922.0
- ☐ 1944.0

115 BVF və Dünya Bankı Qrupu razılaşması çərçivəsində yaradılmışdır.

- ☐ London
- ☒ Bretton Vud
- ☐ Genuya
- ☐ Yamayka
- ☐ Paris

116 Yamayka valyuta sistemi ilk vaxtlar əsaslanırdı.

- ☐ Gümüş standartına
- ☒ SDR standartına
- ☐ Qızıl külçə standartına
- ☐ Qızıl monet standartına
- ☐ EKYU standartına

117 Üçüncü dünya valyuta sistemi qızıl deviz standartı və iki ehtiyat valyuta, ABŞ dolları və əsasında qurulmuşdur.

- ☐ İtalyan lirəsi
- ☒ İngilis funt sterlinqi
- ☐ İsveçrə frankı
- ☐ Yapon ienası
- ☐ Alman markı

118 Milli valyutanın kursu adətən tədiyyə balansında yüksəlir.

- ☐ Açıq
- ☒ Aktiv
- ☐ Defisit
- ☐ Passiv
- ☐ Balanslaşdırılmış

119 Valyuta cari ölkənin pul vahidinin xarici valyutada ifadə edilməsidir.

- ☐ Müdaxiləsi
- ☒ Kursu
- ☐ Pariteti
- ☐ Rejimi
- ☐ Dempinqi

120 Avropa valyuta sistemi ilk vaxtlar əsaslanırdı.

- ☐ Qızıl monet standartına
- ☐ Gümüş standartına
- ☐ Qızıl külçə standartına
- ☒ EKYU standartına
- ☐ SDR standartına

121 İkinci dünya valyuta sistemi standartı üzərində qurulmuşdur.

- ☐ Bürünc
- ☒ Qızıl deviz
- ☐ Qızıl külçə

- ☐ Qızıl monet
- ☐ Gümüş

122 dönərli valyutada rezidentlər üçün valyuat məhdudiyyətləri tətbiq edilir.

- ☐ Dəyişkən
- ☒ Xarici
- ☐ Sərbəst
- ☐ Daxili
- ☐ Banklararası

123 valyuta kursunda, valyuta kursu bazarda tələb və təklifin təsiri ilə müəyyən edilir.

- ☐ Qapalı
- ☒ Üzən
- ☐ Dəyişən
- ☐ Bazar
- ☐ Yüksələn

124 valyuta, valyuta məhdudiyyətləri tətbiq edilən ölkələrin valyutasıdır.

- ☐ Açıq
- ☒ Qismən dönərli
- ☐ Sərbəst dönərli
- ☐ Dönərli olmayan
- ☐ Ehtiyat

125 valyuta kursunda valyuta kursunda dəyişmələrə yol verilmir.

- ☐ Yüksələn
- ☐ Bazar
- ☐ Dəyişən
- ☒ Müəyyən edilmiş
- ☐ Üzən

126 Birinci dünya valyuta sistemi standartı üzərində qurulmuşdur.

- ☐ Bürünc
- ☒ Qızıl monet
- ☐ Qızıl külçə
- ☐ Qızıl deviz
- ☐ Gümüş

127 Manat valyutadır.

- ☐ Açıq
- ☒ Qismən dönərli
- ☐ Sərbəst dönərli
- ☐ Dönərli olmayan
- ☐ Ehtiyat

128 valyuta bir ölkə daxilində istifadə edilən və digər xarici valyutalar ilə mübadilə edilməyən valyutadır.

- ☐ Açıq
- ☒ Dönərli olmayan
- ☐ Sərbəst dönərli
- ☐ Qismən dönərli
- ☐ Qapalı

129 Hansı valyuta məhdudiyyətsiz xarici ölkələrin valyutası ilə mübadilə edilir?

- ☐ Açıq
- ☒ Sərbəst dönərli
- ☐ Dönərli olmayan
- ☐ Qismən dönərli
- ☐ Qapalı

130 Milli pul vahidi milli valyutaya çevrilir.

- ☐ BVF icazə verdikdə
- ☒ Beynəlxalq iqtisadi əlaqələrdə istifadə edildikdə
- ☐ Dönərli olduqda
- ☐ Qsmən dönərliliyi təmin edildikdə
- ☐ Tam sərbəst dönərli olması təmin edildikdə

131 Valyuta sistemi tənzimlənən valyuta münasibətlərinin təşkili formasıdır.

- ☐ Yalnız Dünya Bankı ilə
- ☒ Milli qanunvericilik və ya dövlətlərarası müqavilələrlə
- ☐ Yalnız dövlətlərarası müqavilələrlə
- ☐ Bank adət və ənənələri ilə
- ☐ Yalnız BVF vasitəsi ilə

132 Beynəlxalq valyuta münasibətləri, dünya təsərrüfatında məcmu ictimai əlaqələrdə fəaliyyət göstərməkdir.

- ☐ Gümüşün
- ☒ Milli pul vahidlərinin
- ☐ Qiymətli kağızların
- ☐ Qiymətli daş-qaşların
- ☐ Qızılın

133 Ehtiyat valyuta

- ☐ EKYU-dur.
- ☐ SDR-dir.
- ☒ Beynəlxalq ödəniş və ehtiyat vəsaitləri funksiyasını yerinə yetirən sərbəst dönərli valyutadır.
- ☐ “Möhkəm” sərbəst dönərli valyutadır.
- ☐ Heç biridir.

134 Aşağıdakılardan hansını müasir valyuta bazarının xüsusiyyətlərinə aid etmək olmaz?

- ☐ Heç birini
- ☒ İqtisadi və siyasi hadisələrə sabit və zəif həssaslıq
- ☐ Valuta bazarının qloballaşması
- ☐ Internet texnologiyalarının intensiv inkişafı
- ☐ əməliyyatların fasiləsizliyi

135 Valyuta kursu nədir?

- ☐ Heç biri doğru deyil.
- ☒ Bir ölkənin pul vahidinin xarici pul vahidləri və ya beynəlxalq hesablaşma vahidləri ilə ifadə olunmasıdır.
- ☐ Müxtəlif ölkələrin valyutaları ilə dəyər nisbətidir.
- ☐ Milli valyutanın xarici valyuta ilə mübadiləsidir.
- ☐ İki valyuta arasında qanunvericilik çərçivəsində müəyyən edilmiş nisbətidir.

136 Azərbaycanın tədiyyə balansını kim tərtib edir?

- ☐ İqtisadiyyat Nazirliyi
- ☒ Mərkəzi Bank
- ☐ Hökumət
- ☐ Maliyyə Nazirliyi
- ☐ BVF

137 Tədiyyə balansı nədir?

- ☐ Heç biri deyil.
- ☒ Müəyyən dövr ərzində ölkələr arasında əmtəə və xidmətlərin hərəkətinin qiymətlə ifadəsidir.
- ☐ Rezidentlərin müəyyən dövr ərzində gəlirlərinin uçotudur.
- ☐ Ölkənin tələb və öhdəliklərinin müəyyən tarixə tərtib edilməsidir.
- ☐ Ölkənin beynəlxalq aktiv və passivləri və maliyyə mövqeyidir.

138 Aşağıdakılardan hansı, dövlətlərin beynəlxalq tələb və pul öhdəliklərinin ölçülməsində istifadə edilən şərti pul vahididir?

- ☐ Fövqəladə valyuta
- ☒ SDR
- ☐ Ehtiyat valyuta
- ☐ Beynəlxalq kollektiv valyuta
- ☐ Klirinq valyutası

139 Digər ölkələrin, inkişaf etmiş ölkələrin (ABŞ, İsveçrə və s.) pul vahidlərində valyuta ehtiyatlarını saxlaması

- ☐ Fövqəladə valyuta
- ☒ Ehtiyat valyuta
- ☐ Beynəlxalq kollektiv valyuta
- ☐ SDR
- ☐ Klirinq valyutası

140 Avropa valyuta sisteminə aiddir.

- ☐ Sadə valyuta standartı
- ☒ EKYU standartı
- ☐ Qızıl standart
- ☐ Qızıl deviz standartı
- ☐ SDR standartı

141 Paris valyuta sistemi hansı valyuta kursu ilə səciyyələndirilir?

- ☐ Heç biri ilə
- ☒ Sərbəst üzən
- ☐ Sərbəst rejimli
- ☐ Müəyyən edilmiş
- ☐ Ortaq müəyyən edilmiş və üzən

142 Bretton Vuds valyuta sistemi hansı valyuta kursu ilə səciyyələndirilir?

- ☐ Heç biri ilə
- ☒ Müəyyən edilmiş
- ☐ Sərbəst rejimli
- ☐ Sərbəst üzən
- ☐ Ortaq müəyyən edilmiş və üzən

143 SDR hansı valyuta sistemində tətbiq edilmişdir?

- ☐ Heç birinə

- ☒ Yamayka valyuta sistemində
- ☐ Avropa valyuta sistemində
- ☐ Paris valyuta sistemində
- ☐ Genuya valyut sistemində

144 Qızıl və valyuta ehtiyatlarının qızilla mübadilə edilməsi standartı hansıdır?

- ☐ EKYU standartı
- ☒ Qızıl deviz standartı
- ☐ Qızıl monet standartı
- ☐ Çoxvalyutalı standart
- ☐ SDR standartı

145 Müəyyən edilmiş valyuta kursu hansı sistemə aiddir?

- ☐ Heç birinə
- ☒ Bretton Vud valyuta sistemində
- ☐ Avropa valyuta sistemində
- ☐ Paris valyuta sistemində
- ☐ Genuya valyut sistemində

146 Xarici borclardan istifadə tədiyyə balansının balanslaşdırma metoduna aiddir.

- ☐ ənənəvi
- ☐ heç biri
- ☐ sonuncu
- ☒ müvəqqəti
- ☐ Konservativ

147 Tədiyyə balansının müvəqqəti balanslaşdırma metodu İstifadəsidir

- ☐ Rüsumların
- ☒ Xarici borcların
- ☐ Kommersiya banklarında fiziki şəxslərin depozitinin
- ☐ Büdcə gəlirləri
- ☐ Qızıl-valyuta ehtiyatlarının

148 Svop kreditlərindən istifadə tədiyyə balansının balanslaşdırma metoduna aiddir.

- ☐ heç biri
- ☒ müvəqqəti
- ☐ ənənəvi
- ☐ Konservativ
- ☐ sonuncu

149 istifadə tədiyyə balansının müvəqqəti balanslaşdırma metodlarındanıdır.

- ☐ Vergilərdən
- ☒ Svop kreditlərindən
- ☐ Büdcə gəlirlərindən
- ☐ İstiqraz emissiyasından
- ☐ Qızıl-valyuta ehtiyatlarından

150 Qızıl-valyuta ehtiyatların istifadəsi tədiyyə balansının balanslaşdırma metoduna aiddir.

- ☐ heç biri
- ☒ sonuncu
- ☐ ənənəvi
- ☐ Konservativ

☐ müvəqqəti

151 Tədiyyə balansının balanslaşdırılmasında sonuncu olan metodu göstərin.

- ☐ Heç biri
☒ Qızıl-valyuta ehtiyatının istifadəsi
☐ Kredit svoplarının istifadəsi
☐ Valyuta mənfəətinin təkrar istifadəsi
☐ BVF-nin ehtiyat kreditlərindən istifadə

152 Tədiyyə balansının balanslaşdırma metodlar qrupunu göstərin

- ☐ heç biri
☒ sonuncu
☐ ənənəvi
☐ Daimi
☐ silsilə

153 Tədiyyə balansının balanslaşdırma metodlar qrupunu göstərin

- ☐ heç biri
☒ Müvəqqəti
☐ ənənəvi
☐ Daimi
☐ silsilə

154 Ölkəyə faktiki daxilolmalar ödənişləri tədiyyə balansı aktiv hesab edilir.

- ☐ Heç zaman
☒ Üstələyirsə
☐ Sıfıra bərabər edirsə
☐ Azaldırsa
☐ Bağlayırsa

155 Ölkəyə faktiki daxilolmalar ödənişləri üstələyirsə tədiyyə balansı hesab edilir.

- ☐ Açıq
☒ Aktiv
☐ Gizli
☐ Passiv
☐ Qanuni

156 Portfel investisiyaları tədiyyə balansının hansı əməliyyatlarına aiddir?

- ☐ Vergilərlə əməliyyatlar
☒ Kapitala əməliyyatlar
☐ Maliyyə əməliyyatlarına
☐ Cari əməliyyatlarına
☐ Görünməz əməliyyatlarına

157 BVF-nin metodikasına görə kapitalla əməliyyatlar hesabına tədiyyə balansının maddəsi aid edilir.

- ☐ vergilər
☒ Portfel investisiyaları
☐ əmtəə idxalı
☐ Nou-hau hesablaşmaları
☐ köçürmələr

158 Birbaşa investisiyalar tədiyyə balansının Aiddir

- ☐ Vergi əməliyyatlarına
- ☒ Kapitala əməliyyatlar
- ☐ İdxal-ixrac əməliyyatlarına
- ☐ Cari əməliyyatlara
- ☐ Maliyyə əməliyyatlarına

159 BVF-nin metodikasına görə kapitalla əməliyyatlar hesabına tədiyyə balansının maddəsi aiddir.

- ☐ Rabitə
- ☐ əmtəə idxalı
- ☒ Birbaşa investisiyalar
- ☐ Tələb köçürmələri
- ☐ heç biri

160 BVF-nin metodikasına görə kapitalla əməliyyatlar hesabına tədiyyə balansının maddəsi aiddir.

- ☐ rüsumlar
- ☒ Kreditlər
- ☐ Görünməz əməliyyatlar
- ☐ Faizlər və dividendlər
- ☐ əmtəə ixracı

161 Səfirlik və nümayəndəliklərin saxlanılması tədiyyə balansının aiddir.

- ☐ Vergi əməliyyatlarına
- ☒ Görünməz əməliyyatlara
- ☐ İdxal-ixrac əməliyyatlarına
- ☐ Cari əməliyyatlara
- ☐ Maliyyə əməliyyatlarına

162 Görünməz əməliyyatlara aid olan tədiyyə balansı maddəsini göstərin.

- ☐ rüsumlar
- ☒ Səfirlik və nümayəndəliklərin saxlanılması
- ☐ kreditlər
- ☐ əmtəə idxalı
- ☐ investisiyalar

163 Rabitə ödənişləri tədiyyə balansının hansı əməliyyatların aiddir?

- ☐ Vergi əməliyyatlarına
- ☒ Görünməz əməliyyatlara
- ☐ İdxal-ixrac əməliyyatlarına
- ☐ Cari əməliyyatlara
- ☐ Maliyyə əməliyyatlarına

164 Görünməz əməliyyatlara tədiyyə balansının bu maddəsi aiddir:

- ☐ rüsumlar
- ☒ rabitə ödənişləri
- ☐ əmtəə ixracı
- ☐ Kreditlər
- ☐ investisiyalar

165 Birtərəfli köçürmələr tədiyyə balansının aiddir.

- ☐ Vergilərlə əməliyyatlara

- ☒ Görünməz əməliyyatlara
- ☐ İdxal-ixrac əməliyyatlarına
- ☐ Maliyyə əməliyyatlarına
- ☐ Kapitalla əməliyyatlara

166 Tədiyyə balansının hansı maddəsi görünməz əməliyyatlara aiddir?

- ☐ Rüsumlar
- ☒ Birtərəfli transfertlər
- ☐ Ssuda kapitalının ixracı
- ☐ Kreditlər
- ☐ Investisiyalar

167 Faizlər və dividendlər tədiyyə balansının hansı maddəsinə aiddir?

- ☐ Vergilərlə əməliyyatlara
- ☒ Cari əməliyyatlara
- ☐ Görünməz əməliyyatlara
- ☐ Maliyyə əməliyyatlarına
- ☐ Kapitalla əməliyyatlara

168 Tədiyyə balansının görünməz əməliyyatlarına hansı maddə aiddir?

- ☐ Vergilərlə əməliyyatlara
- ☒ Faizlər və dividendlər
- ☐ Kreditlər
- ☐ əmtəə idxalı
- ☐ Investisiyalar

169 Faizlər və dividendlər tədiyyə balansının hansı maddəsinə aiddir?

- ☐ Vergilərlə əməliyyatlara
- ☒ Cari əməliyyatlara
- ☐ Görünməz əməliyyatlara
- ☐ Maliyyə əməliyyatlarına
- ☐ Kapitalla əməliyyatlara

170 Tədiyyə balansının cari əməliyyatlar maddəsinə aiddir.

- ☐ vergilər
- ☒ Faizlər və dividendlər
- ☐ səhvlər və buraxılımlar
- ☐ kreditlər
- ☐ kapital hərəkəti

171 Görünməz əməliyyatlar tədiyyə balansının hansı maddəsinə aiddir?

- ☐ Vergilərlə əməliyyatlara
- ☒ Cari əməliyyatlara
- ☐ Görünməz əməliyyatlara
- ☐ Maliyyə əməliyyatlarına
- ☐ Kapitalla əməliyyatlara

172 Tədiyyə balansının cari əməliyyatlar maddəsinə aiddir.

- ☐ vergilər
- ☒ Görünməz əməliyyatlar
- ☐ səhvlər və buraxılımlar
- ☐ kreditlər

☐ kapital hərəkəti

173 əmtəə ixracı tədiyyə balansının hansı maddəsinə aiddir?

- ☐ Vergilərlə əməliyyatlara
☒ Cari əməliyyatlara
☐ Görünməz əməliyyatlara
☐ Maliyyə əməliyyatlarına
☐ Kapitalla əməliyyatlara

174 Tədiyyə balansının cari əməliyyatlar maddəsinə aiddir.

- ☐ vergilər
☒ əmtəə ixracı
☐ səhvlər və buraxılımlar
☐ kreditlər
☐ kapital hərəkəti

175 Hesablaşma balansı əks etdirən sənəddir.

- ☐ Vergilər və rüsumların nisbətini
☒ Ölkənin öhdəlik və tələbatının nisbətini
☐ İdxalat və ixracatın nisbətini
☐ Müəyyən dövr ərzində ölkəyə faktiki valyuta daxilolmaları və ödənişlərinin nisbətini
☐ Büdcənin gəlir və xərc nisbətini

176 Ölkənin öhdəlik və tələbat nisbətini əks etdirən sənəddir.

- ☐ Vergilər balansında
☒ Hesablaşma balansında
☐ Tədiyyə balansında
☐ Ticarət balansında
☐ Qiymətlərin xülasəsində

177 Tədiyyə balansı əks etdirən statistik sənəddir.

- ☐ Vergilər və rüsumların nisbətini
☒ Müəyyən dövr ərzində ölkəyə faktiki valyuta daxilolmaları və ödənişlərinin nisbətini
☐ Büdcənin gəlir və xərc nisbətini
☐ İdxalat və ixracatın nisbətini
☐ Ölkənin öhdəlik və tələbatının nisbətini

178 Müəyyən dövr ərzində ölkənin faktiki valyuta daxilolmaları və ödənişləri nisbəti əks olunur.

- ☐ Heç birində
☒ Tədiyyə balansında
☐ Qiymətlərin xülasəsində
☐ Ticarət balansında
☐ Hesablaşma balansında

179 Birbaşa investisiyalardan gəlirlər aiddir.

- ☐ Vergilər hesabına
☒ Cari əməliyyatlara
☐ Kapital hərəkəti hesabına
☐ Kapital transfertlərinə
☐ Maliyyə hesabına

180 Portfel investisiyalardan gəlirlər aiddir.

- ☐ Vergilər hesabına
- ☒ Cari əməliyyatlara
- ☐ Kapital hərəkəti hesabına
- ☐ Kapital transfertlərinə
- ☐ Maliyyə hesabına

181 Bir tərəfli transfert ödəmələri əks olunur.

- ☐ Heç birində
- ☒ Cari əməliyyatlar balansı hesabında
- ☐ Maliyyə hesabında
- ☐ Beynəlxalq ehtiyatlarda
- ☐ Kapitalla maliyyə hərəkətləri

182 Cari əməliyyatlar hesabına daxil deyil.

- ☐ Heç biri
- ☒ Səhvlər və buraxılımlar
- ☐ Xidmətlər
- ☐ İnvestisiya gəlirləri
- ☐ əmtəələr

183 Doğru olmayanı göstərin.

- ☐ Heç biri doğru deyil.
- ☒ Kapital və maliyyə alətləri hesabı üç hissədən ibarətdir.
- ☐ Çin və Yaponiya netto-ixracatçı hesab olunur.
- ☐ əgər cari əməliyyatların yekun göstəriciləri mənfidirsə, tədiyyə balansı defisit hesab edilir.
- ☐ ABŞ xarici maliyyə resurslarının netto-idxalçısı hesab edilir.

184 Doğru olmayanı göstərin

- ☐ İnvestisiya gəlirləri cari əməliyyatlara aiddir.
- ☐ Qeyri-monetar qızıl cari əməliyyatlara aiddir
- ☐ Monetar qızıl ehtiyat aktivlərə aiddir.
- ☐ Heç biri doğru deyil.
- ☒ Bank kapitalı beynəlxalq valyuta ehtiyatlarına aiddir.

185 İnvestisiya gəlirləri aiddir.

- ☐ vergilər hesabına
- ☒ Cari əməliyyatlar hesabına
- ☐ maliyyə hesabına
- ☐ Səhvlər və buraxılımlar maddəsinə
- ☐ kapital hərəkəti hesabına

186 Kapital hərəkəti hesabına aid deyil.

- ☐ Heç biri
- ☒ İnvestisiya gəlirləri
- ☐ Portfel investisiyaları
- ☐ Digər investisiyalar
- ☐ Birbaşa investisiyalar

187 Kapital hərəkəti və maliyyə resurslarına aiddir.

- ☐ heç biri
- ☒ cari ildə ödənilməyən bəzi öhdəliklərin, gələcəyə devr edilməsi
- ☐ bir tərəfli transfertlər

- ☐ əməyin ödənilməsi
- ☐ investisiya gəlirləri

188 Qızıl-valyuta ehtiyatları aiddir.

- ☐ Heç birinə
- ☒ Tədiyyə balansının sonuncu balanslaşdırma metodlarına
- ☐ Tədiyyə balansının görünməz balanslaşdırma metodlarına
- ☐ Tədiyyə balansının sərbəst balanslaşdırma metodlarına
- ☐ Tədiyyə balansının müvəqqəti balanslaşdırma metodlarına

189 Tədiyyə balansının tənzimlənməsinin sonuncu metoduna aiddir.

- ☐ Rüsumların qaldırılması
- ☒ Qızıl-valyuta ehtiyatları
- ☐ Xarici borclar
- ☐ Sahibkarlıq kapitalının idxalı
- ☐ Vergilərin azaldılması

190 Tədiyyə balansının müvəqqəti tənzimlənməsi metoduna aid deyil

- ☐ Rüsumların qaldırılması
- ☒ Qızıl-valyuta ehtiyatlarının istifadəsi
- ☐ Xarici borclar
- ☐ Sahibkarlıq kapitalının idxalı
- ☐ Vergilərin azaldılması

191 Maliyyənin qloballaşması təsir edən amildir.

- ☐ ölkənin vergi sistemində
- ☐ əməyin səmərəliliyinə
- ☐ ölkənin bank sektorunun sabitliyinə
- ☒ ölkənin tədiyyə balansına
- ☐ əhaliyə verilən istehlak kreditlərinə

192 Tədiyyə balansına təsir edən amili göstərin

- ☐ Maliyyə qələbəsi
- ☒ Maliyyənin qloballaşması
- ☐ Heç biri
- ☐ Maliyyənin mərkəzləşməsi
- ☐ Maliyyənin səmərəliliyi

193 Ölkənin xarici xərclərinin artması təsir edən amillərdir.

- ☐ ölkənin vergi sistemində
- ☐ əməyin səmərəliliyinə
- ☐ ölkənin ekoloji sistemində
- ☒ ölkənin tədiyyə balansına
- ☐ ölkənin enerji balansına

194 Tədiyyə balansına təsir edən amili göstərin

- ☐ Ölkənin vergi sistemi
- ☐ Bankların kredit ekspansiyası
- ☐ İşsizliyin artması
- ☐ İnvestisiyaların artması
- ☒ Ölkənin xarici xərclərinin artmasıdır.

195 İqtisadiyyatın tsikllik dəyişməsi təsir edən amillərdir.

- ☐ ölkənin vergi sisteminə
- ☐ əməyin səmərəliliyinə
- ☐ ölkənin ekoloji sisteminə
- ☒ ölkənin tədiyyə balansına
- ☐ ölkənin enerji balansına

196 Tədiyyə balansına təsir edən amili göstərin

- ☐ Ölkənin vergi sistemi
- ☐ İşsizliyin artması
- ☐ İnvestisiyaların artması
- ☒ İqtisadiyyatın tsikllik dəyişməsidir
- ☐ Bankların kredit ekspansiyası

197 Ölkənin qeyri-bərabər inkişafı təsir edən amillərdir.

- ☐ ölkənin enerji balansına
- ☐ ölkənin ekoloji sisteminə
- ☐ əməyin səmərəliliyinə
- ☒ ölkənin tədiyyə balansına
- ☐ ölkənin vergi sisteminə

198 Tədiyyə balansına təsir edən amili göstərin

- ☒ Ölkənin qeyri-bərabər inkişafı
- ☐ İnvestisiyaların artması
- ☐ Ölkənin vergi sistemi
- ☐ İşsizliyin artması
- ☐ Bankların kredit ekspansiyası

199 Qloballaşma və beynəlmiləlləşmə təsir edən amillərdir.

- ☐ ölkənin vergi sisteminə
- ☐ əməyin səmərəliliyinə
- ☐ ölkənin ekoloji sisteminə
- ☒ ölkənin tədiyyə balansına
- ☐ ölkənin enerji balansına

200 Tədiyyə balansına təsir edən amillər.....dir

- ☐ İstehsalın təmərküzləşdirilməsi
- ☐ İqtisadiyyatın regionallaşdırılması prosesi
- ☐ Kapitalın mərkəzləşdirilməsi
- ☐ İxtisaslaşma və kooperasiya
- ☒ Qloballaşma və beynəlmiləlləşmə

201 BVF-nin ehtiyat kreditlərinin təkrar istifadəsi tədiyyə balansının metodudur.

- ☐ ənənəvi
- ☐ Sabit
- ☐ Sonuncu
- ☒ Müvəqqəti
- ☐ Mövsümi

202 tədiyyə balansının tənzimlənməsinin müvəqqəti metodudur.

- ☐ Qızıl-valyuta ehtiyatları

- ☐ İstiqraz emissiyası
- ☐ Bütçə gəlirləri
- ☒ BVF-nin ehtiyat kreditləri
- ☐ Dünya Bankı kreditləri

203 Valyuta daxilolmalarının təkrar istifadəsi tədiyyə balansının tənzimlənməsinin hansı metodudur?

- ☐ ənənəvi
- ☐ müasir
- ☒ Müvəqqəti
- ☐ mövsümi
- ☐ illik

204 tədiyyə balansının tənzimlənməsinin müvəqqəti metodudur.

- ☐ Qızıl-valyuta ehtiyatları
- ☐ Dünya Bankı kreditləri
- ☐ Bütçə gəlirləri
- ☐ İstiqraz emissiyası
- ☒ Valyuta daxilolmalarının təkrar istifadəsi

205 Sahibkar kapitalının idxalı tədiyyə balansının tənzimlənməsinin hansı metodudur?

- ☐ illik
- ☐ ənənəvi
- ☐ müasir
- ☒ Müvəqqəti
- ☐ mövsümi

206 tədiyyə balansının tənzimlənməsinin müvəqqəti metodudur.

- ☐ Dünya Bankı kreditləri
- ☐ Qızıl-valyuta ehtiyatları
- ☐ İstiqraz emissiyası
- ☐ Bütçə gəlirləri
- ☒ Sahibkar kapitalının idxalı

207 Xarici borclar tədiyyə balansının tənzimlənməsinin hansı metodudur?

- ☐ illik
- ☐ ənənəvi
- ☐ müasir
- ☒ Müvəqqəti
- ☐ mövsümi

208 tədiyyə balansının tənzimlənməsinin müvəqqəti metodudur.

- ☐ Bütçə gəlirləri
- ☐ İstiqraz emissiyası
- ☐ Dünya Bankı kreditləri
- ☐ Qızıl-valyuta ehtiyatları
- ☒ Xarici borclar

209 Svop kreditləri tədiyyə balansının tənzimlənməsinin hansı metodudur?

- ☐ müasir
- ☐ ənənəvi
- ☐ illik
- ☐ mövsümi

☒ Müvəqqəti

210 tədiyyə balansının tənzimlənməsinin müvəqqəti metodudur.

- ☐ Bütçə gəlirləri
- ☐ İstiqraz emissiyası
- ☐ Dünya Bankı kreditləri
- ☐ Qızıl-valyuta ehtiyatları
- ☒ Svop kreditləri

211 Qızıl-valyuta ehtiyatlarının istifadəsi tədiyyə balansının tənzimlənməsi metodlarına aiddir.

- ☐ illik
- ☐ ənənəvi
- ☐ müasir
- ☒ sonuncu
- ☐ mövsümi

212 Tədiyyə balansının balanslaşdırma metodları olan sonuncu metodlara hansılar aiddir?

- ☐ Dünya Bankı kreditləri
- ☐ Svop kreditləri
- ☐ Valyuta daxilolmalarının təkrar istifadəsi
- ☒ Qızıl-valyuta ehtiyatları
- ☐ BVF kreditləri

213 Tədiyyə balansının balanslaşdırma metodları qrupunu göstərin.

- ☐ müasir
- ☐ ənənəvi
- ☐ illik
- ☐ mövsümi
- ☒ sonuncu

214 Tədiyyə balansının balanslaşdırma metodları qrupunu göstərin.

- ☐ illik
- ☒ Müvəqqəti
- ☐ müasir
- ☐ ənənəvi
- ☐ mövsümi

215 Faktiki daxilolmalar valyuta xərclərini tədiyyə balansı aktiv hesab edilir.

- ☐ Normaldırsa
- ☒ Çoxdursa
- ☐ Zəifdirsə
- ☐ Güclüdirsə
- ☐ Azdırsa

216 Faktiki daxilolmalar valyuta xərclərini çoxdursa tədiyyə balansı hesab edilir.

- ☐ passiv
- ☒ aktiv
- ☐ passiv
- ☐ Açıq
- ☐ normal

217 Porfel investisiyaları tədiyyə balansının hansı əməliyyatlarına aiddir?

- ☐ Vergi əməliyyatları
- ☒ Kapitalla əməliyyatlar
- ☐ Maliyyə əməliyyatları
- ☐ Cari əməliyyatlara
- ☐ Görünməz əməliyyatlarına

218 Kapitalla əməliyyatlar tədiyyə balansının hansı əməliyyatlarına aiddir?

- ☐ əmtəə idxalı
- ☒ Portfel investisiyaları
- ☐ nou-hau hesablaşmaları
- ☐ Təzminat
- ☐ cari əməliyyatlar

219 Birbaşa investisiyalar tədiyyə balansının hansı əməliyyatlarına aiddir?

- ☐ Vergi əməliyyatları
- ☒ Kapitalla əməliyyatlar
- ☐ Maliyyə əməliyyatları
- ☐ Cari əməliyyatlara
- ☐ Görünməz əməliyyatlarına

220 BVF-nin metodikasına əsasən hansı əməliyyat kapital əməliyyatları hesabına aiddir?

- ☐ vergi əməliyyatları
- ☒ birbaşa investisiyalar
- ☐ faiz və dividendlər
- ☐ əmtəə ixracı
- ☐ görünməz əməliyyatlar

221 Kreditlər tədiyyə balansının hansı əməliyyatlarına aiddir?

- ☐ Vergi əməliyyatları
- ☒ Kapitalla əməliyyatlar
- ☐ Maliyyə əməliyyatları
- ☐ Cari əməliyyatlara
- ☐ Görünməz əməliyyatlarına

222 BVF-nin metodikasına əsasən hansı əməliyyat kapital əməliyyatları hesabına aiddir?

- ☐ vergi əməliyyatları
- ☒ kreditlər
- ☐ faiz və dividendlər
- ☐ əmtəə ixracı
- ☐ görünməz əməliyyatlar

223 Səfirlik və nümayəndəliklərin saxlanması xərcləri hansı əməliyyatlara aiddir?

- ☐ Vergi əməliyyatlarına
- ☒ Görünməz əməliyyatlara
- ☐ Maliyyə əməliyyatlarına
- ☐ Kapital hərəkətinə
- ☐ İdxal-ixrac əməliyyatlarına

224 Tədiyyə balansının görünməz əməliyyatlarına aiddir.

- ☐ Vergilər
- ☒ Səfirlik və nümayəndəliklərin saxlanması xərcləri
- ☐ əmtəə idxalı

- ☐ Kreditlər
- ☐ investisiyalar

225 Rabitə xidmətləri hansı əməliyyatlara aiddir?

- ☐ Vergi əməliyyatlarına
- ☒ Görünməz əməliyyatlara
- ☐ Maliyyə əməliyyatlarına
- ☐ Kapital hərəkətinə
- ☐ İdxal-ixrac əməliyyatlarına

226 Tədiyyə balansının görünməz əməliyyatlarına aiddir.

- ☐ hamısı
- ☒ Rabitə xidmətləri
- ☐ kreditlər
- ☐ əmtəə ixracı
- ☐ investisiyalar

227 Şəxsi pul köçürmələri tədiyyə balansının hansı bölməsinə aiddir?

- ☐ Vergi ödəmələrinə
- ☒ Görünməz əməliyyatlara
- ☐ Maliyyə əməliyyatlarına
- ☐ İdxalat-ixracat əməliyyatlarına
- ☐ Kapital hərəkətinə

228 Ticarət balansının görünməz əməliyyatlarına aiddir.

- ☐ Vergi borcları
- ☒ Şəxsi pul köçürmələri
- ☐ Investisiyalar
- ☐ Kreditlər
- ☐ Kapital borcunun ixracı

229 Faizlər və dividendlər ticarət balansının hansı əməliyyatlarına aiddir?

- ☐ Vergilərlə əməliyyatlara
- ☒ Görünməz əməliyyatlarına
- ☐ Kapital hərəkətinə
- ☐ Maliyyə əməliyyatlarına
- ☐ Kapitalla əməliyyatlar

230 Ticarət balansının görünməz əməliyyatlarına aiddir.

- ☐ heç biri
- ☒ faizlər və dividendlər
- ☐ əmtəə idxalı
- ☐ Investisiyalar
- ☐ kreditlər

231 Faizlər və dividendlər hansı əməliyyatlara aiddir?

- ☐ Hamısı
- ☒ Cari əməliyyatlara
- ☐ İdxal və ixrac əməliyyatlarına
- ☐ Maliyyə əməliyyatlarına
- ☐ Kapitalla əməliyyatlara

232 Ticarət balansının cari əməliyyatlarına aiddir.

- ☐ Maliyyə alətləri ilə əməliyyatlar
- ☒ Faizlər və dividendlər
- ☐ Kapital hərəkəti
- ☐ Hamısı
- ☐ Cari hesablar və depozitlər

233 Görünməz əməliyyatlar ticarət balansının hansı bölməsinə aiddir?

- ☒ Cari əməliyyatlar
- ☐ Kapitalla əməliyyatlar
- ☐ Gömrük rüsumu əməliyyatları
- ☐ İdxal-ixrac əməliyyatları
- ☐ Maliyyə əməliyyatları

234 Ticarət balansının cari əməliyyatlar bölməsinə aiddir?

- ☐ Maliyyə alətləri ilə əməliyyatlar
- ☐ Kapital hərəkəti
- ☐ Kreditlər
- ☒ Görünməz əməliyyatlar
- ☐ Vergi əməliyyatları

235 Əmtəə idxalı ticarət balansının hansı bölməsinə aiddir?

- ☐ Maliyyə əməliyyatlarına
- ☐ Görünməz əməliyyatlara
- ☐ Kapital əməliyyatlarına
- ☐ Heç birinə
- ☒ Cari əməliyyatlara

236 Mərkəzi Bank manatın kursunu zəiflətmək üçün

- ☐ Heç nə etmir.
- ☒ Böyük miqdarda xarici valyuta alır
- ☐ Böyük miqdarda xarici valyuta satır
- ☐ Dünya Bankı ilə kursun zəiflətmək üçün müqavilə bağlayır.
- ☐ BVF ilə kursun zəiflətmək üçün müqavilə bağlayır.

237 Mərkəzi Bank manatın kursunu möhkəmləndirmək üçün

- ☐ Heç nə etmir.
- ☒ Böyük miqdarda xarici valyuta satır
- ☐ Böyük miqdarda xarici valyuta alır
- ☐ Dünya Bankı ilə kursun möhkəmləndirilməsi üçün müqavilə bağlayır.
- ☐ BVF ilə kursun möhkəmləndirilməsi üçün müqavilə bağlayır.

238 Milli valyutanın kursunun saxlanılması üçün Mərkəzi Bankın valyuta müdaxilələri hesabına baş verir.

- ☐ Heç biri
- ☒ Ölkənin valyuta ehtiyatlarına
- ☐ Kommersiya banklarının vəsaitləri
- ☐ Hüquqi şəxslərin hesabdakı vəsaitləri
- ☐ Fiziki şəxslərin əmanətləri

239 Doğru olmayanı göstərin

- ☐ Heç biri
- ☒ Uçot dərəcəsinin azaltmaqla Mərkəzi Bank tədiyyə balansını aktivləşdirir.
- ☐ Uçot dərəcəsinin artırmaqla Mərkəzi Bank xarici kapitalı cəlb edir.
- ☐ Uçot dərəcəsinin azaltmaqla Mərkəzi Bank kapital axınına səbəb olur.
- ☐ Uçot dərəcəsinin artırmaqla Mərkəzi Bank tədiyyə balansını aktivləşdirir.

240 Mərkəzi Bankın uçot dərəcəsini aşağı salması səbəb olur.

- ☐ heç biri
- ☒ Ölkədən qısamüddətli kapitalın axınına
- ☐ Kapitalın gizlədilməsinə
- ☐ Kapital axınına
- ☐ əmtəə ixracı ödənişlərinin artmasına

241 Mərkəzi Bankın uçot dərəcəsini qaldırması səbəb olur.

- ☐ heç biri
- ☒ Ölkəyə qısamüddətli xarici kapitalın cəlb edilməsinə
- ☐ Kapitalın gizlədilməsinə
- ☐ Kapital axınına
- ☐ əmtəə ixracı ödənişlərinin artmasına

242 Tədiyyə balansı hesabına aktivləşir.

- ☐ Uçot dərəcəsini dondurduqda
- ☒ Uçot dərəcəsini qaldırıqda
- ☐ Uçot dərəcəsinin aşağı salınması
- ☐ Daxili kreditlərin uçot stavkası
- ☐ Uçot dərəcəsinin daraldılması

243 Mərkəzi Bank tədiyyə balansına təsir edir.

- ☐ Heç təsir etmir
- ☒ Uçot dərəcəsini qaldırıqda
- ☐ Rezidentlər üçün əlavə depozit açdıqda
- ☐ Rezidentlər üçün depozit açdıqda
- ☐ Rezidentlər üçün kreditin həcmi qaldırıqda

244 Mərkəzi Bankın əsas funksiyalarına aid deyil.

- ☐ Hesablaşma mərkəzi
- ☒ Kommersiya banklarının gəlirlərinin bölüşdürülməsi
- ☐ Banklar bankı
- ☐ Ölkənin valyuta mərkəzi olması
- ☐ Emissiya

245 Doğru olmayanı göstərin.

- ☐ Heç biri
- ☒ Həyat qabiliyyətli olmayan ikitərəfli klirinq aiddir.
- ☐ Valyuta klirinqinə çoxtərəfli forma aiddir.
- ☐ Valyuta klirinqinə beynəlxalq forma aiddir.
- ☐ Həyat qabiliyyətli olmayan birtərəfli klirinq aiddir.

246 Doğru olanı seçin.

- ☐ Hal-hazırda istifadə edilən bank köçürmələri sistemi SVOP-dır.
- ☐ Hal-hazırda istifadə edilən bank köçürmələri sistemi STAR-dır.
- ☒ Hal-hazırda istifadə edilən bank köçürmələri sistemi SWIFT -dir.

- ☐ Hal-hazırda istifadə edilən bank köçürmələri sistemi STEP-dır.
- ☐ Heç biri

247 Həyat qabiliyyətli olmayan klirinq növü hansıdır?

- ☐ Heç biri
- ☒ Bir tərəfli
- ☐ İki tərəfli
- ☐ Beynəlxalq
- ☐ Çox tərəfli

248 İştirakçı ölkələrin sayından asılı olmayaraq klirinqin formalarına aid deyil.

- ☐ Heç biri
- ☒ Çox tərəfli
- ☐ Müxtəlif
- ☐ Beynəlxalq
- ☐ İki tərəfli

249 Hansı beynəlxalq ödəniş bir tərəfdən ödəmə şərti, digər tərəfdən hesablaşma forması kimi baxılır.

- ☐ Lari
- ☒ Avans
- ☐ Akkreditiv
- ☐ Bank köçürməsi
- ☐ Inkasso

250 Beynəlxalq ödənişlərdə ödəniş zamanəti adlanır.

- ☐ lori
- ☒ Aval
- ☐ Loro
- ☐ Qaranto
- ☐ Nostro

251 Beynəlxalq hesablaşmalara aid deyil.

- ☐ Vergi tapşırığı
- ☒ Akkreditasiya
- ☐ Inkasso
- ☐ avans
- ☐ ev tapşırığı

252 Müştərinin istəyi üzrə üçüncü şəxsin sənəd təqdim etməsi və müqavilədə nəzərdə tutulan şərtlərlə ödəniş etməsi lazım olan bank öhdəliyi adlanır.

- ☐ Vergi tapşırığı
- ☒ Akkreditiv
- ☐ Inkasso
- ☐ Hesab faktura
- ☐ Ödəniş tapşırığı

253 İdxalatçının öhdəliyinin ödənilməsi üçün istifadə edilən valyuta adlanır.

- ☐ Valyuta fondu
- ☒ Ödəniş valyutası
- ☐ Qiymətli valyuta
- ☐ Bağlanma valyutası
- ☐ Beynəlxalq valyuta

254 Əmtəənin valyutada müəyyən edilən qiyməti adlanır.

- ☐ Valyuta fondu
- ☒ Qiymət valyutası
- ☐ Qiymətli valyuta
- ☐ Ödəniş valyutası
- ☐ Beynəlxalq valyuta

255 xarici bankda cari bankın hesabının açılması necə adlanır?

- ☐ luri
- ☒ Nostro
- ☐ Lara
- ☐ Lari
- ☐ Loro

256 Cari bankda xarici bankın hesabının açılması necə adlanır?

- ☐ luri
- ☒ Loro
- ☐ Lara
- ☐ Lari
- ☐ Nostro

257 kapital axının ölçülərinin dəyərləndirilməsi metodu deyildir.

- ☐ hamısı
- ☒ ənənəvi metod
- ☐ özəl sektorun borcu metodu
- ☐ dərinləşdirilmiş təhlil metodu
- ☐ dolaylı metod

258 Tədiyyə balansının aktiv saldosu dövlət tərəfindən istifadə edilir.

- ☐ Bütün cavablar səhvdir
- ☒ Bütün cavablar doğrudur
- ☐ Ölkənin xarici borclarının ödənilməsi
- ☐ Qızıl-valyuta ehtiyatlarının artması
- ☐ Kapital ixracı

259 Sərbəst dönərli vakyuta ilə olan rəsmi ehtiyatlar balanslaşdırılmasına xidmət edir.

- ☐ Heç biri ilə
- ☒ Sonuncu metodla
- ☐ Müvəqqəti metodla
- ☐ Köməkçi metodla
- ☐ ənənəvi metodla

260 Tədiyyə balansının kəsirinin bağlanması üçün istifadə edilən müvəqqəti metoda aid deyil.

- ☐ Heç biri
- ☒ Qızıl-valyuta ehtiyatları
- ☐ Güzəştli kreditlər
- ☐ Qısamüddətli kreditlər
- ☐ BVF kreditləri

261 ABŞ-ın tədiyyə balansının defisitinin bağlanması üçün istifadə olunur.

- ☐ Heç biri

- ☒ Milli valyuta
- ☐ Xarici valyuta
- ☐ ABŞ-ın tədiyyə balansı hər zaman profisit
- ☐ 50% milli, 50% xarici valyuta

262 ABŞ-ın tədiyyə balansının xüsusiyyətləri

- ☐ Bütün hamısı
- ☒ Xroniki və böyük defisit
- ☐ Sıfır saldo
- ☐ Xroniki və böyük profisit
- ☐ Böyük imkanlar vəd etməsi

263 Kapital axının qarşısının alınmasına aid deyil.

- ☐ Demokratik islahatlar
- ☒ Uzunmüddətli kapitalın sığortalanması
- ☐ Milli valyutaya inam
- ☐ Ölkədə iqtisadi və siyasi sabitlik
- ☐ Korrupsiya ilə mübaizə

264 Tədiyyə balansına təsir etməyən amili göstərin

- ☐ islahatlar
- ☒ Ölkənin qızıl-valyuta ehtiyatları
- ☐ Mərkəzləşmə
- ☐ Liberalizm
- ☐ Inflyasiya

265 Kapital axını tədiyyə balansına necə təsir edir?

- ☐ orta
- ☒ Mənfi
- ☐ Heç cür
- ☐ Şərtlərə bağlı olaraq
- ☐ Müsbət

266 Portfel investisiyaları şəkildə həyata keçirilir.

- ☐ Nağd
- ☒ Qiymətli kağızlar
- ☐ Texnologiya
- ☐ İxtisaslı kadrlar
- ☐ Bazar

267 Portfel investisiyalarına aiddir.

- ☐ Dövlət əmlakının özəlləşdirilməsidir.
- ☒ Nəzarət hüququ olmadan qiymətli kağızların əldə edilməsidir.
- ☐ Heç biri doğru deyil
- ☐ Xarici ölkəyə ixracat məqsədi ilə kapital qoyuluşudur.
- ☐ Nəzarət hüququ olmaqla qiymətli kağızların əldə edilməsidir.

268 Doğru olmayanı göstərin. Devalvasiya.....

- ☐ heç biri
- ☒ Tədiyyə balansının vəziyyətinə təsir etmir.
- ☐ Tədiyyə balansına təsir edən amildir.
- ☐ İxracı stimullaşdırır.

- ☐ milli valyutanın xarici valyutaya nisbətən zəifləməsidir

269 Tədiyyə balansına təsir etməyən amil:

- ☐ denominasiya
☒ Bankların kredit ekspansiyası
☐ Revalvasiya
☐ Devalvasiya
☐ İnflyasiya

270 Doğru olmayanı göstərin.

- ☐ Heç biri doğru deyil
☒ Revalvasiya ixracı stimullaşdırır.
☐ İnflyasiya tədiyyə balansına mənfi təsir göstərir.
☐ Devalvasiya ixracı stimullaşdırır.
☐ Revalvasiya ixracı yavaşladır.

271 Tədiyyə balansına təsir etməyən amil:

- ☐ Maliyyə qloballaşması
☐ Xarici dövlət borcunun artması
☐ Dünya iqtisadiyyatının qloballaşması
☐ Vergi islahatları
☒ İqtisadiyyatda dəyişmələr

272 Tədiyyə balansına təsir etməyən amil:

- ☐ Vergi islahatları
☒ Ölkənin demoqrafik quruluşu
☐ Xarici dövlət borcunun artması
☐ Dünya iqtisadiyyatının qloballaşması
☐ Maliyyə qloballaşması

273 Tədiyyə balansına təsir etməyən amil:

- ☐ Vergi islahatları
☒ Ölkədəki kommersiya banklarının sayı
☐ Xarici dövlət borcunun artması
☐ Dünya iqtisadiyyatının qloballaşması
☐ Maliyyə qloballaşması

274 Tədiyyə balansına təsir etməyən amil:

- ☐ Vergi islahatları
☒ demoqrafiya
☐ devalvasiya
☐ inflyasiya
☐ regionallaşma

275 Tədiyyə balansına təsir etməyən amil:

- ☐ Vergi islahatları
☒ Kommersiya banklarına ödənilməyən kreditlərin miqdarı
☐ Xarici dövlət borcunun artması
☐ Dünya iqtisadiyyatının qloballaşması
☐ Maliyyə qloballaşması

276 Tədiyyə balansına təsir etməyən amil:

- ☐ Vergi islahatları
- ☒ İşsizliyin artması
- ☐ Xarici dövlət borcunun artması
- ☐ Dünya iqtisadiyyatının qloballaşması
- ☐ Maliyyə qloballaşması

277 Azərbaycan Rusiyadan hərbi təyyarə alır. Bu sövdələşmə Türkiyənin tədiyyə balansında necə əks olunacaq?

- ☐ Dövriyyə vəsaitlərinin artması
- ☐ Beynəlxalq ehtiyatların artması ilə
- ☐ Kapital hərəkəti hesabının azalması
- ☒ Heç cür əks olunmur
- ☐ Kapital hərəkəti hesabının artması

278 Doğru olanı göstərin.

- ☒ Kapital idxalı kreditdə göstərilir.
- ☐ Kapital ixracı kredit üzrə göstərilir.
- ☐ Heç biri
- ☐ əmtəə və xidmət idxalı kredit əməliyyatlarına qeyd olunur.
- ☐ əmtəə və xidmət ixracı debet əməliyyatlarına qeyd olunur.

279 Kapital ixracı üzrə görsənir.

- ☐ Heç biri
- ☐ Kredit (-)
- ☐ Kredit (+)
- ☒ Debet (-)
- ☐ Debet (+)

280 Doğru olmayanı göstərin. Milli Hesablar Sistemində.....

- ☐ Heç biri düz deyil.
- ☐ İstehsalat əmtəə və xidmət əməliyyatlarına aiddir.
- ☐ əmək haqqı ödənişləri bölüşdürmə əməliyyatlarına aiddir.
- ☒ Kredit əməliyyatları bölüşdürmə əməliyyatlarına aiddir.
- ☐ Sosial sığorta ödənişləri bölüşdürmə əməliyyatlarına aiddir.

281 Milli Hesablar Sisteminin bölüşdürmə əməliyyatlarına aiddir.

- ☐ Maliyyə əməliyyatları
- ☐ Kredit əməliyyatları
- ☐ ixracat
- ☐ İstehsal
- ☒ Sosial sığorta ödənişləri

282 SDR aiddir.

- ☐ kapital hərəkətinə
- ☐ Maliyyə hesabına
- ☐ əmtəə ixracına
- ☒ Beynəlxalq ehtiyatlara
- ☐ heç birinə

283 Azərbaycan Boeing 707 təyyarəsi alırsa, bu sövdələşmə tədiyyə balansında öz əksini necə tapacaqdır?

- ☐ Cari əməliyyatlar hesabının artması
- ☐ Kapital hərəkəti hesabının azalması

- ☐ Heç cür əksini tapmır.
- ☐ Kapital hərəkəti hesabının artması
- ☒ Cai əməliyyat hesabının azalması

284 Tədiyyə balansının səhv və buraxılmalar maddəsi göstərir.

- ☐ Vergi dəyişmələrini
- ☐ Qeydə alınmayan qızıl valyuta ehtiyatlarını
- ☐ Barter əməliyyatlarını
- ☒ Tədiyyə balansının tərtibində buraxılan səhvləri
- ☐ Ölkələr arasında kliring hesablaşmalarını

285 Tədiyyə balansının saldosuna birbaşa təsir edən əməliyyatlar maddələrində əks olunur.

- ☐ qapalı
- ☐ Dəyişkən
- ☐ Balanslaşdırılmış
- ☒ əsas
- ☐ Mövsümi

286 Tədiyyə balansının passiv saldosunun örtülməsinin sonuncu metodunaaiddir

- ☐ SDR hesabı
- ☐ BVF kreditləri
- ☐ EKYU hesabı
- ☐ Vergi hesabı
- ☒ Ölkənin qızıl-valyuta ehtiyatları

287 Milli valyutanın revalvasiyası tədiyyə balansında tətbiq edilir.

- ☐ Balanslaşdırılmış
- ☐ Cəlbədic
- ☐ Passiv
- ☐ Bağlı
- ☒ Aktiv

288 Valyuta ödənişləri valyuta daxilolmalarını üstələyirsə tədiyyə balansı

- ☐ Aktivdir
- ☐ Cəzbedicidir.
- ☐ Bağlıdır
- ☒ Passivdir
- ☐ Açıqdır

289 Tədiyyə balansının maddələri bölünür.

- ☐ cari və gələcək
- ☐ nisbi və mütləq
- ☐ Milli və xarici iqtisadiyə
- ☐ daimi və mövsümi
- ☒ əsas və balanslaşdırılmış

290 Tədiyyə balansının görünməz əməliyyatlarına daxildir.

- ☐ Vergi əməliyyatları
- ☐ Kapital və kredit hərəkəti
- ☐ Cari əməliyyatlar
- ☒ Xidmət və qeyri-kommersiya ödənişləri
- ☐ Rəsmi valyuta ehtiyatları ilə əməliyyatlar

291 Mənfə saldo tədiyyə balansının xarakterli xüsusiyyətidir.

- ☐ Balanslaşdırılmış
- ☐ İxrac
- ☐ Harmonik
- ☐ Aktiv
- ☒ Passiv

292 Tədiyyə balansının aktiv saldosu ölkənin olduğunu göstərir.

- ☐ debitor
- ☐ indossant
- ☐ borclu
- ☒ kreditor
- ☐ akseptant

293 Tədiyyə balansının aktiv saldosu dövlət tərəfindən üçün istifadə olunur.

- ☐ rüsumların ləğv edilməsi
- ☐ Ölkənin xarici borcunun ödənilməsi
- ☐ əhalinin rifah səviyyəsinin yüksəldilməsi
- ☒ kapitalın investisiya məqsədi ilə xaricə çıxarılması
- ☐ vergiqoymanın bazasının genişləndirilməsi

294 Tədiyyə balansının aktiv saldosu dövlət tərəfindən üçün istifadə olunur.

- ☐ rüsumların ləğv edilməsi
- ☒ ölkənin qızıl-valyuta ehtiyatlarının artırılması
- ☐ əhalinin rifah səviyyəsinin yüksəldilməsi
- ☐ Ölkənin xarici borcunun ödənilməsi
- ☐ vergiqoymanın bazasının genişləndirilməsi

295 Tədiyyə balansının aktiv saldosu dövlət tərəfindən üçün istifadə olunur.

- ☐ rüsumların ləğv edilməsi
- ☒ xarici dövlətlərə kreditlər verilməsi üçün
- ☐ əhalinin rifah səviyyəsinin yüksəldilməsi
- ☐ Ölkənin xarici borcunun ödənilməsi
- ☐ vergiqoymanın bazasının genişləndirilməsi

296 Tədiyyə balansının aktiv saldosu dövlət tərəfindən üçün istifadə olunur.

- ☐ rüsumların ləğv edilməsi
- ☒ dövlət büdcəsinin kəsirinin azaldılması
- ☐ əhalinin rifah səviyyəsinin yüksəldilməsi
- ☐ Ölkənin xarici borcunun ödənilməsi
- ☐ vergiqoymanın bazasının genişləndirilməsi

297 Müxtəlif növ xarici iqtisadi əməliyyatlara diffensial valyuta kurslarının tətbiqi adlanır.

- ☐ İxrac tariflərinin çoxluğu
- ☒ Vayuta kurslarının çoxluğu
- ☐ Gömrük tariflərinin çoxluğu
- ☐ Vergi stavkalarının çoxluğu
- ☐ İdxal tariflərinin çoxluğu

298 Tədiyyə balansının defisitinin azaldılması üçün hansı maliyyə siyasəti tətbiq olunur?

- ☐ Əhalidən vergi toplamaqla

- ☒ Faizlərə olan vergilərin azaldılması
- ☐ İnvestisiya güzəştləri
- ☐ İxracatçılara faizsiz ssudaların verilməsi
- ☐ Vergi güzəştləri

299 Tədiyyə balansının defisitinin azaldılması üçün hansı maliyyə siyasəti tətbiq olunur?

- ☐ Əhalidən vergi toplamaqla
- ☒ Proteksionist-idxal rüsumlarının artırılması
- ☐ İnvestisiya güzəştləri
- ☐ İxracatçılara faizsiz ssudaların verilməsi
- ☐ Vergi güzəştləri

300 Tədiyyə balansının defisitinin azaldılması üçün hansı maliyyə siyasəti tətbiq olunur?

- ☐ Vergi güzəştləri
- ☐ İnvestisiya güzəştləri
- ☐ İxracatçılara faizsiz ssudaların verilməsi
- ☐ Əhalidən vergi toplamaqla
- ☒ İxracatçılara büdcə subsidiyalarının verilməsi

301 Tədiyyə balansının maddi tənzimlənməsi qismində çıxış edir.

- ☐ Əhalidən toplanan vergi
- ☒ Dövlətin bilavasitə xarici iqtisadi əlaqələrdə kapital ixracatçısı, kreditor, zəmin kimi iştirakı
- ☐ Ölkənin xarici borcu
- ☐ İqtisadiyyatda əməyin səmərəliliyinin artması
- ☐ Əhalinin ölkə banklarındakı yığımları

302 Tədiyyə balansının maddi tənzimlənməsi qismində çıxış edir.

- ☐ Əhalidən toplanan vergi
- ☒ Dövlət büdcəsi
- ☐ Ölkənin xarici borcu
- ☐ İqtisadiyyatda əməyin səmərəliliyinin artması
- ☐ Əhalinin ölkə banklarındakı yığımları

303 Tədiyyə balansının maliyyə tənzimlənməsi qismində çıxış edir.

- ☐ Əhalidən toplanan vergi
- ☒ Rəsmi qızıl-valyuta ehtiyatları
- ☐ Ölkənin xarici borcu
- ☐ İqtisadiyyatda əməyin səmərəliliyinin artması
- ☐ Əhalinin ölkə banklarındakı yığımları

304 Digər bərabər şərtlərdə revalvasiya stimullaşdırır.

- ☐ İxracat
- ☒ İdxalat
- ☐ Defisit
- ☐ Profisit
- ☐ Vergilər

305 Digər bərabər şərtlərdə devalvasiya stimullaşdırır.

- ☐ Vergilər
- ☒ İxracat
- ☐ Defisit
- ☐ Profisit

☐ İdخالat

306 Millivalyutanın revalvasiyası ölkənin ixracatını.....

- ☐ Heç biri
☒ Gecikdirir.
☐ Diskriminasiya edir
☐ Artırır.
☐ İnkişaf etdirmir.

307 Milli valyutanın ölkənin ixracatını gecikdirir.

- ☐ Devalvasiyası
☒ Revalvasiyası
☐ Fiksasiyası
☐ Sərbəst üzməsi
☐ Urbanizasiyası

308 Milli valyutanın ölkənin ixracatını stimullaşdırır.

- ☐ Urbanizasiyası
☒ Devalvasiyası
☐ Revalvasiyası
☐ Sərbəst üzməsi
☐ Fiksasiyası

309 Tədiyyə balansı mənfi saldoda hesab olunur.

- ☐ Aktiv
☒ Passiv
☐ Gizli
☐ Balanslaşdırılmış
☐ Açıq

310 Millivalyutanın devalvasiyası ölkənin ixracatını.....

- ☐ Heç biri
☒ Stimullaşdırır.
☐ Diskriminasiya edir
☐ Çətinləşdirir.
☐ İnkişaf etdirmir.

311 Tədiyyə balansı müsbət saldoda hesab olunur.

- ☐ Passiv
☒ Aktiv
☐ Gizli
☐ Balanslaşdırılmış
☐ Açıq

312 Tədiyyə balansının əməliyyatlarının toplanmasının yekunu adlanır.

- ☐ Karqo
☒ Saldo
☐ Qalıq
☐ Kredit
☐ Debet

313 Ödənişlər ölkəyə faktiki daxilolmaları tədiyyə balansı passiv hesab olunur.

- ☒ Üstələyirsə
- ☐ Gücləndirirsə
- ☐ Heç biri
- ☐ Çatışmamazlıq yaradırsa
- ☐ Azaldırsa

314 Ödənişlər ölkəyə faktiki daxilolmaları üstələyirsə tədiyyə balansı hesab olunur.

- ☒ Passiv
- ☐ Aktiv
- ☐ Açıq
- ☐ Gizli
- ☐ Balanslaşdırılmış

315 Fövqəladə hal prosesi təsir edən amildir.

- ☐ İşsizliyin artmasına
- ☐ Ölkənin ekosisteminə
- ☐ Ölkənin enerji balansına
- ☒ Ölkənin tədiyyə balansına
- ☐ İqtisadiyyatda əmək məhsuldarlığına

316 Tədiyyə balansına təsir edən amili göstərin.

- ☐ Heç biri
- ☐ İşsizliyin artması
- ☐ İnvestisiya artımı
- ☒ Fövqəladə hal
- ☐ Bankların kredit ekspansiyası

317 İnflyasiya prosesi təsir edən amildir.

- ☐ Ölkənin enerji balansına
- ☐ Ölkənin ekosisteminə
- ☐ İşsizliyin artmasına
- ☐ İqtisadiyyatda əmək məhsuldarlığına
- ☒ Ölkənin tədiyyə balansına

318 Tədiyyə balansına təsir edən amili göstərin.

- ☐ Bankların kredit ekspansiyası
- ☐ İnvestisiya artımı
- ☐ İşsizliyin artması
- ☒ İnflyasiya
- ☐ Heç biri

319 Valyuta böhranı prosesi təsir edən amildir.

- ☐ Ölkənin enerji balansına
- ☐ Ölkənin ekosisteminə
- ☐ İşsizliyin artmasına
- ☐ İqtisadiyyatda əmək məhsuldarlığına
- ☒ Ölkənin tədiyyə balansına

320 Tədiyyə balansına təsir edən amili göstərin.

- ☐ Heç biri
- ☐ İşsizliyin artması
- ☐ Bankların kredit ekspansiyası

- ☒ Valyuta böhranı
☐ Investisiya artımı

321 Beynəlxalq ticarət şərtlərinin dəyişməsi prosesi təsir edən amildir.

- ☐ İşsizliyin artmasına
☐ Ölkənin ekosisteminə
☐ Ölkənin enerji balansına
☒ Ölkənin tədiyyə balansına
☐ İqtisadiyyatda əmək məhsuldarlığına

322 Tədiyyə balansına təsir edən amili göstərin.

- ☐ Investisiya artımı
☐ İşsizliyin artması
☐ Bankların kredit ekspansiyası
☐ Heç biri
☒ Beynəlxalq ticarət şərtlərinin dəyişməsi

323 Kapital hərəkətinin böyüməsi prosesi təsir edən amildir.

- ☐ Vergi sistemində
☐ Ölkənin ekosisteminə
☐ Ölkənin enerji balansına
☒ Ölkənin tədiyyə balansına
☐ İqtisadiyyatda əmək məhsuldarlığına

324 Tədiyyə balansına təsir edən amili göstərin.

- ☐ Investisiya artımı
☐ İşsizliyin artması
☐ Heç biri
☐ Bankların kredit ekspansiyası
☒ Kapital hərəkətinin miqyasının böyüməsi

325 İqtisadiyyatın hərbiləşdirilməsi prosesi təsir edən amildir.

- ☐ Ölkənin enerji balansına
☐ Ölkənin ekosisteminə
☐ Vergi sistemində
☐ İqtisadiyyatda əmək məhsuldarlığına
☒ Ölkənin tədiyyə balansına

326 Ticarət balansının cari əməliyyatlar hesabına aiddir.

- ☐ vergi ödəmələri
☒ əmtəə idxalı
☐ kapital hərəkəti
☐ Kreditlər
☐ portfel investisiyaları

327 Hesablaşma balansı

- ☐ Vergi və rüsum ödəmələrini əks etdirən sənəddir
☒ Tələb və öhdəlikləri əks etdirən sənəd
☐ Bütçə gəlir və xərclərinin nisbətini əks etdirən sənəddir
☐ Müəyyən müddət ərzində valyuta daxil olmaları və ödənişlərini əks etdirən sənəddir.
☐ İdxal və ixracı əks etdirən sənəddir

328 Tələb və öhdəlikləri əks etdirən sənəd

- ☐ Vergi balansı
- ☒ Hesablaşma balansı
- ☐ Ümumi smeta
- ☐ Ticarət balansı
- ☐ Ticarət balansı

329 Ticarət balansı

- ☐ Vergi ödəmələrini əks etdirən sənəddir
- ☒ Müəyyən müddət ərzində valyuta daxil olmaları və ödənişlərini əks etdirən sənəddir.
- ☐ Bütçə gəlir və xərclərinin nisbətini əks etdirən sənəddir
- ☐ İdxal və ixracı əks etdirən sənəddir
- ☐ Tələb və öhdəlikləri əks etdirən sənəddir.

330 Müəyyən dövr ərzində valyuta daxil olmaları və valyuta ödənişlərini əks etdirən sənəd necə adlanır?

- ☐ Vergi balansı
- ☒ Ticarət balansı
- ☐ Hesablaşma balansı
- ☐ Ticarət balansı
- ☐ Ümumi smeta

331 BVF-nin iştirakçı ölkələri tədiyyə balansının defisitini örtmək üçün hansı həcmdə kredit götürə bilərlər?

- ☐ Heç götürə bilməzlər
- ☒ Ehtiyat mövqə səviyyəsində
- ☐ Limitsiz
- ☐ Açıq kredit xətti səviyyəsində
- ☐ Müəyyən olunmuş limit səviyyəsində

332 MHS-də əmtəə və xidmətlərlə əməliyyatlara aiddir.

- ☐ Hamısı aiddir.
- ☒ İxracat və idxalat
- ☐ Sosial sığorta ödənişləri
- ☐ Kredit əməliyyatları
- ☐ Əmək haqqı ödənişləri

333 MHS-də əmtəə və xidmətlərlə əməliyyatlara aiddir.

- ☐ Hamısı aiddir.
- ☒ İstehsalat
- ☐ Bölüşdürmə əməliyyatları
- ☐ Maliyyə əməliyyatları
- ☐ Vergi əməliyyatları

334 Milli Hesablar Sistemində bölüşdürmə əməliyyatlarına aiddir.

- ☐ hamısı aiddir.
- ☒ əmək haqqı ödənişləri
- ☐ Maliyyə əməliyyatları
- ☐ Kredit əməliyyatları
- ☐ əmtəə və xidmətlərlə əməliyyatlar

335 Doğru olmayanı göstərin.

- ☐ Heç biri doğru deyil.

- ☒ Əcnəbi fəhlələrin və mütəxəssislərin əmək haqqısı cari əməliyyatlara aiddir.
- ☐ İdxalat və ixracat arasındakı fərq ticarət balansının saldosunu verir
- ☐ Xarici ölkələrə hərbi yardım kapital hərəkətinə aiddir.
- ☐ Bir tərəfli transfert ödəmələri kapitalla maliyyə əməliyyatları balansında əks olunur.

336 Bir tərəfli transfert ödəmələri əks olunur.

- ☐ Heç birində
- ☒ Cari əməliyyatlarda
- ☐ Kapital hərəkəti hesabında
- ☐ Maliyyə hesablarında
- ☐ Beynəlxalq ehtiyatlar hərəkətində

337 ABŞ Türkiyəyə reaktiv təyyarə satır və bu məqsədlə həmin məbləğə Türkiyə bankında depozit açır. Bu sövdələşmə ABŞ tədiyyə balansında necə əks olunacaqdır?

- ☐ Hamısı doğrudur.
- ☒ Müsbət saldonun yaranmasına səbəb olacaqdır
- ☐ Heç cür əks olunmur
- ☐ Sıfır saldonun yaranmasına səbəb olacaqdır
- ☐ Mənfi saldonun yaranmasına səbəb olacaqdır

338 Düzgün olmayanı göstərin

- ☐ Heç biri düz deyil.
- ☒ Rəsmi valyuta ehtiyatlarının artması ölkənin tədiyyə balansında “+” işarəsi olaraq əks olunur.
- ☐ Tədiyyə balansının cari əməliyyatlar hesabına, ölkə xaricində aktivlərin dəyişməsi daxil deyil.
- ☐ Qeyri-monetar qızıl cari əməliyyatlar hesabına aiddir.
- ☐ Ölkənin tədiyyə balansının defisitinin artması, Mərkəzi Bankın valyuta ehtiyatlarını azaldır

339 Aşağıdakılardan hansı beynəlxalq ehtiyatların tərkibinə daxildir?

- ☒ BVF-nin ehtiyat mövqeyi
- ☐ Patentlərin devr edilməsi
- ☐ Gömrük rüsumları
- ☐ Beynəlxalq nəqliyyat xidmətləri
- ☐ Dividentlər üzrə ödənişlər

340 Hansı əməliyyat Azərbaycanın kapital hərəkəti hesabının azalmasına səbəb olur?

- ☐ Hamısı doğrudur.
- ☒ Azərbaycan vətəndaşı ABŞ xəzinədarlığının istiqrazını alır.
- ☐ Azərbaycan yeni Boeing 707 təyyarəsi alır.
- ☐ Azərbaycanlılar Fransada Luvr muzeyini ziyarət edirlər
- ☐ Azərbaycan vətəndaşı yeni Toyota alır.

341 Doğru olmayanı göstərin

- ☐ Heç biri doğru deyil
- ☒ Xalis ixracatın həcmnin artması ilə ölkənin gəlirləri azalır
- ☐ Əgər daxilolmalar ödənişləri üstələyirsə saldo aktivdir
- ☐ Tədiyyə balansının hesablarının cəmi sıfıra bərabər olmalıdır.
- ☐ Tədiyyə balansının saldosu hər zaman sıfıra bərabər

342 Əgər Mərkəzi Bankın rəsmi ehtiyatlarının həcmi artmışdırsa, digər bərabər şərtlərdə olduğunu bildirmək mümkündür.

- ☐ Heç biri doğru deyil
- ☒ Tədiyyə balansının saldosunun müsbət

- ☐ Tədiyyə balansının saldosunun mənfə
- ☐ Tədiyyə balansının saldosu hər zaman sifira bərabər
- ☐ Tədiyyə balansının saldosu sifira bərabər

343 Əgər Mərkəzi Bankın rəsmi ehtiyatlarının həcmi azalmışdırsa, digər bərabər şərtlərdə olduğunu bildirmək mümkündür.

- ☐ Hamısı doğrudur.
- ☒ Tədiyyə balansında defisit
- ☐ Tədiyyə balansının taraz vəziyyətində
- ☐ Tədiyyə balansının saldosu sifira bərabər
- ☐ Tədiyyə balansında profisit

344 Əgər ölkənin tədiyyə balansının saldosu sifira bərabədirsə

- ☐ Mərkəzi Bankın rəsmi ehtiyatlarının həcmi 1000 dəfə çoxalmışdır.
- ☒ Mərkəzi Bankın rəsmi ehtiyatlarının həcmi artmamışdır
- ☐ Mərkəzi Bankın rəsmi ehtiyatlarının həcmi 100 dəfə azalmışdır.
- ☐ Mərkəzi Bankın rəsmi ehtiyatlarının həcmi 100 dəfə çoxalmışdır.
- ☐ Mərkəzi Bankın rəsmi ehtiyatlarının həcmi 10 dəfə çoxalmışdır.

345 Doğru olmayanı seçin: Tədiyyə balansının cari əməliyyatlar hesabının tərkibinə daxildir.

- ☐ vergilərin azaldılması
- ☒ Ölkənin xarici aktivlərində dəyişmələr
- ☐ Cari transfertlər
- ☐ Investisiyadan gəlirlər
- ☐ əmtəə idxalı

346 Doğru olmayanı göstərin.

- ☐ Heç biri
- ☐ SDR beynəlxalq ehtiyatlara aiddir
- ☐ Xidmətlər görünməz əməliyyatlara aiddir.
- ☒ Qeyri-monetar qızıl beynəlxalq ehtiyatlara daxildir.
- ☐ Monetar qızıl beynəlxalq ehtiyatların tərkibinə aiddir

347 qeyri-monetar qızıl tərkibinə aiddir.

- ☐ Heç birinə
- ☒ Cari əməliyyatlara
- ☐ Ehtiyat aktivlərə
- ☐ Görünməz əməliyyatlara
- ☐ Qeyri-istehsal aktivlərinə

348 Monetar qızıl aiddir.

- ☐ Heç birinə
- ☒ Beynəlxalq ehtiyatlara
- ☐ Bank investisiyalarına
- ☐ Portfel investisiyalarına
- ☐ Birbaşa investisiyalara

349 SDR aiddir.

- ☐ Heç birinə
- ☒ Beynəlxalq ehtiyatlara
- ☐ Birbaşa investisiyalara aiddir.
- ☐ Portfel investisiyalarına aiddir.

- ☐ Bank investisiyalarına

350 Əgər birbaşa investisiyalar xaricdə mülkiyyət alışı nəzərdə tutursa o zaman:

- ☐ Həm borc öhdəliyi yaradır, həm də yaratmır
☒ Borc öhdəliyi yaratmır
☐ Qismən borc öhdəliyi yaradır
☐ Heç bir məna kəsb etmir
☐ Borc öhdəliyi yaradır.

351 Doğru olanı seçin

- ☐ Bütün cavablar doğrudur.
☒ Birbaşa investisiyalar mülkiyyət alışı nəzərdə tutursa, borc öhdəliyi yaratmır
☐ Birbaşa investisiyaların ən böyük idxal və ixracatçısı İrandır.
☐ Birbaşa investisiyalar həтта mülkiyyət alışı nəzərdə tutursa, borc öhdəliyi yaradır.
☐ Gəlirlərin təkrar investisiyası birbaşa investisiyalara aid deyil.

352 Doğru olmayanı seçin

- ☐ Xaricdə təsərrüfat obyektlərinin alınması “birbaşa investisiyalara” aiddir.
☐ Heç biri doğru deyil
☐ Xarici səhmlərin alqı-satqısı “portfel investisiyalarına” aiddir
☒ Xarici səhmlərin alqı-satqısı “digər investisiyalara” aiddir
☐ Beynəlxalq kreditör əməliyyatları “digər investisiyalara” aiddir

353 Beynəlxalq borc və kreditlər Aiddir

- ☐ Hamısına
☒ Digər investisiyalara
☐ Birbaşa investisiyalara
☐ Portfel investisiyalarına
☐ Cari investisiyalara

354 Digər investisiyalara aiddir:

- ☐ Gömrük rüsumları
☒ Beynəlxalq və borc kreditləri
☐ Xaricdə torpaq sahələrinin alınması
☐ Xarici səhmlərin alqı-satqı əməliyyatları
☐ İntellektual mülkiyyət hüququnun ötürülməsi

355 beynəlxalq kredit əməliyyatları əsasən aiddir.

- ☐ Heç birinə
☒ Digər investisiyalara
☐ Birbaşa investisiyalara
☐ Beynəlxalq ehtiyatlara
☐ Portfel investisiyalarına

356 maliyyə bazarlarında gəlir məqsədi ilə xarici səhmlərin və borc alətlərinin alqı-satqısı aiddir.

- ☐ Birbaşa investisiyalara
☒ Portfel investisiyalarına
☐ Tələb olunan investisiyalara
☐ Bank investisiyalarına
☐ Ölkənin beynəlxalq ehtiyatlarına

357 Portfel investisiyaları və digərləri, həmçinin bank kapitalının hərəkəti aiddir.

- ☐ Heç birinə
- ☒ Maliyyə alətləri hesabına
- ☐ Cari hesablara
- ☐ Ölkənin beynəlxalq ehtiyatlarına
- ☐ “Səhvlər və buraxılımlar” hesabına

358 Doğru olmayanı göstərin

- ☐ Heç biri doğru deyil
- ☒ Xarici səhmlərin və borc alətlərinin alqı-satqısı cari əməliyyatlara aiddir.
- ☐ portfel investisiyaları və digərləri maliyyə alətləri hesabına aiddir
- ☐ əgər ixracat idxalatdan çoxdursa, ticarət balansının saldosu müsbətdir
- ☐ xaricdə təsərrüfat obyektlərinin alınması portfel investisiyalarına aiddir.

359 Faydalı qazıntı yataqları Aiddir

- ☐ sığorta xidmətlərinə
- ☒ Qeyri-istehsal aktivlərinə
- ☐ gəlirlərə
- ☐ istehsal aktivlərinə
- ☐ cari transfertlərə

360 Kapital hərəkəti hesabına aiddir:

- ☐ Heç biri
- ☒ Franşiza
- ☐ Bank investisiyalarından gəlirlər
- ☐ Cari transfertlər
- ☐ Birbaşa investisiyalardan gəlirlər

361 Torpaq sahələrinin alınması aiddir.

- ☐ Xidmətlərə
- ☒ Qeyri-istehsal aktivlərinə
- ☐ Gəlirlərə
- ☐ Cari transfertlərə
- ☐ Istehsal aktivlərinə

362 Cari transfertlərə aid deyil:

- ☐ Valyuta ehtiyatlarının artırılması
- ☒ Xarici dövlətlərə hərbi yardım
- ☐ Beynəlxalq təşkilatların üzvlük haqqlarının ödənilməsi
- ☐ Digər ölkələrə humanitar yardım
- ☐ Xarici işçi və mütəxəssislərin əmək haqqı

363 Doğru olmayanı göstərin.

- ☐ Heç biri doğru deyil
- ☒ Portfel investisiyalarından gələn gəlirlər kapital hərəkətinə aiddir
- ☐ Birbaşa investisiyalar kaapital hərəkəti hesabına aiddir
- ☐ Sığorta cari hesablara aiddir
- ☐ Qeyri monetar qızıl cari əməliyyatlar hesabına aiddir

364 Humanitar yardımın göstərilməsi nəyə aiddir?

- ☐ nəqliyyat xidmətlərinə
- ☒ cari transfertlərə
- ☐ kapital hərəkətinə

- ☐ əmtəə ixracına
- ☐ birbaşa investisiyalara

365 Cari transfertlərə aiddir:

- ☐ Nəqliyyat xidmətlərinin göstərilməsi
- ☐ Bank investisiyaları
- ☒ Humanitar yardım
- ☐ Birbaşa investisiyalar
- ☐ Valyuta ehtiyatlarının artırılması

366 Xidmətlər bölməsinə daxildir:

- ☐ İdxal əməliyyatları
- ☒ Xaricdə hərbi xərclər, xarici dövlətlərə hərbi yardım
- ☐ Hökumətin kapital əməliyyatları
- ☐ Digər bank investisiyaları
- ☐ Birbaşa investisiyalar

367 Ticarət balansının saldosu.....

- ☐ kapital idxalının artmasıdır
- ☒ ixracat və idxalat arasındakı fərkdir
- ☐ əmtəə və kapital arasındakı fərkdir
- ☐ Birbaşa və portfel investisiyaları arasındakı fərkdir
- ☐ valyuta ehtiyatlarının dəyişməsidir

368 Bankın passiv əməliyyatıdır:

- ☐ «Loro» hesablarının yaradılması
- ☒ qiymətli kağızların satın alınması
- ☐ məcburi ehtiyatların yaradılması
- ☐ xüsusi kapitalın yaradılması
- ☐ «Nastro» hesablarının yaradılması

369 Aktivlərin keyfiyyəti müəyyən olunur:

- ☐ hamısına görə
- ☒ gəlirlilik səviyyəsinə görə
- ☐ likvidlik dərəcəsinə görə
- ☐ risk dərəcəsinə görə
- ☐ müddətliliyinə görə

370 Aktiv əməliyyatların məqsədidir:

- ☐ nizamlandırıcı orqanların göstərişlərini yerinə yetirmək
- ☒ mənfəət əldə etmək
- ☐ maliyyələşməyə ehtiyacı olan müəssisələrin kreditləşdirilməsi
- ☐ yeni əmanətçilərin cəlb edilməsi
- ☐ müxtlif səviyyəli büdcələrlə hesablaşmaq

371 Hesablaşma ödəniş əməliyyatlarının aparılması məqsədi ilə banklar arasında qurulur:

- ☐ doğru cavab yoxdur
- ☒ müxbir münasibətlər
- ☐ kredit münasibətlər
- ☐ dostluq münasibətləri
- ☐ komission münasibətlər

372 Azərbaycanın bank sistemində xarici kapitalın iştirakı limitini kim müəyyən edir:

- ☐ Vergilər Nazirliyi
- ☒ Mərkəzi Bankın İdarə heyəti
- ☐ Milli Məclis
- ☐ Maliyyə Nazirliyi
- ☐ səhmdarların ümumi yığıncağı

373 ... hesablaşma nağdsız hesablaşma formasına aid edilmir:

- ☐ Nağd pulla
- ☒ səhm və istiqrazla
- ☐ akkreditivlə
- ☐ çeklə
- ☐ ödəniş tapşırığı ilə

374 Nağdsız hesablaşmaların vəziyyətini hansı göstəricilər xarakterizə edir:

- ☐ kredit öhdəlikləri
- ☒ debitor və kreditor borcları göstəriciləri
- ☐ hesablaşmaların rentabelliği
- ☐ hesablardakı vəsaitlərin dövrüyyəsi
- ☐ hesablaşmaların mənfəətliliyi

375 Nağdsız hesablaşma ... əks etdirir:

- ☐ hesablaşmaların müntəzəmliyi
- ☒ hüquqi və fiziki şəxslərin pul nişanlarından istifadə etmədən öhdəliklərini ödəmələrini
- ☐ ödəyici və pul alan arasında məlumat mübadiləsini
- ☐ pul öhdəliklərini
- ☐ kredit öhdəliklərini

376 Bank likvidliyinin idarə olunma metodudur:

- ☐ qeyri bank xidmətlərinin genişləndirilməsi
- ☒ aktivlərin yerdəyişməsi
- ☐ hesablaşmaların müntəzəmliyi
- ☐ müddətlilik prinsipinə riayət edilməsi
- ☐ kassa intizamına riayət edilməsi

377 Bank passivlərinin idarə edilməsidir:

- ☐ kommersiya banklarının mənfəət və itkiləri hesabatını
- ☒ bankın depozit əməliyyatlarının genişləndirilməsi
- ☐ müştəri şəbəkəsinin genişləndirilməsi
- ☐ kreditləşmənin məhdudlaşdırılması
- ☐ qeyri bank xidmətlərinin genişləndirilməsi

378 Xarici ticarət və qızılvalyuta ehtiyatlarına nəzarət etmək üçün MB ... tərtib edir:

- ☐ milli gəlir cədvəlini
- ☒ ölkənin tədiyyə balansını
- ☐ kommersiya banklarının mənfəət və itkiləri hesabatını
- ☐ kassa dövriyyələri proqnozunu
- ☐ ölkənin valyuta balansını

379 Bazar iqtisadiyyatı şəraitində nağd pulların emissiyasını ... həyata keçirir:

- ☐ bank olmayan kredit təşkilatları

- ☒ Mərkəzi Bank
- ☐ kommersiya bankları və Mərkəzi Bank
- ☐ kommersiya bankları
- ☐ kommersiya bankları və təşkilatlar

380 Bankın resurslarına daxildir

- ☐ Vergilər
- ☒ Cəlb olunmuş vəsaitlər
- ☐ Yayındırılmış vəsaitlər
- ☐ Hesablaşmalar
- ☐ Hesablaşmalarda olan vəsaitlər

381 Mərkəzi Bankın uçot dərəcəsideməkdir

- ☐ müəssisələrin nizamnamə kapitalına qoyuluşları
- ☒ kommersiya banklarına verilən kreditə görə faiz dərəcəsi
- ☐ kommersiya banklarının veksellərinin satın alınması zamanı diskont dərəcəsi
- ☐ qiymətli kağızların girovu zamanı
- ☐ kommersiya banklarının ssuda faizinin məhdudlaşdırılması

382 Portfel investisiyasıdır:

- ☐ fiziki şəxslərin əmanət qoyuluşudur
- ☒ gəlir əldə etmək məqsədi ilə iqtisadi aktivlərə vəsait qoyuluşu
- ☐ maliyyə aktivlərinə vəsait qoyuluşu
- ☐ maddi və qeyri maddi aktivlərə vəsait qoyuluşu
- ☐ müəssisələrin nizamnamə kapitalına qoyuluşları

383 İnvestisiya resursudur:

- ☐ hüquqi şəxslərin əmanətləri
- ☒ investisiyalaşma obyektlərinə qoyuluşlar etmək üçün cəlb edilmiş maliyyə aktivlərinin bütün növləri
- ☐ investisiyalaşmaya cəlb olunan ayrı ayrı maliyyə aktivlərinin növləri
- ☐ investiyalaşma üçün cəlb edilən maliyyə passivləri
- ☐ yalnız əhalinin əmanətləri

384 Mərkəzi Bank neçə pilləli bank sisteminin birinci pilləsində durur:

- ☐ beş pilləli
- ☒ iki pilləli
- ☐ üç pilləli
- ☐ beş pilləli
- ☐ dörd pilləli

385 Dövlət büdcəsi kəsirinin örtülməsinə ssuda vermə qərarını verməs mərkəzi bankın ... müstəqilliyinin nəticəsidir:

- ☐ beynəlxalq
- ☒ iqtisadi
- ☐ siyasi
- ☐ hüquqi
- ☐ sosial

386 Göstərilənlərdən hansı Mərkəzi bankın funksiyasıdır:

- ☐ ölkənin kommersiya bankı
- ☒ dövlətin xəzinədarı
- ☐ trast əməliyyatlarını aparmaq

- ☐ ölkənin lizinq mərkəzi
- ☐ təşkilatların kreditörü

387 Azərbaycan Respublikası Milli Bankı Mərkəzi Bankı adlanır:

- ☐ 2012-ci ildən
- ☒ 2009-cu ildən
- ☐ 2011-ci ildən
- ☐ 2007-ci ildən
- ☐ 2008-ci ildən

388 Nizamnamə kapitalının formalaşması baxımından mərkəzi banklar ... bölünür:

- ☐ qapalı və milli
- ☒ dövlət, səhmdar və qarışıq
- ☐ milli və beynəlxalq
- ☐ universal və ixtisaslaşmış
- ☐ emissiya, depozit, kommersiya

389 Mərkəzi Bankın açıq bazardakı əməliyyatları ... fəaliyyəti ilə əlaqədardır:

- ☐ inhisarçılıq
- ☒ möhkəm faizli qiymətli kağızların alınıb satılması
- ☐ əhalini kreditləşdirmək
- ☐ kommersiya banklarına ssuda vermək
- ☐ kommersiya banklarının hesablarının aparılması

390 Mərkəzi Bankın kommersiya banklarına verdiyi ssudalar üzrə faiz dərəcələri ... dərəcəsi adlanır:

- ☐ vergi
- ☒ uçot
- ☐ depozit
- ☐ lombard
- ☐ inhisar

391 Mərkəzi Bank tərəfindən kommersiya bankları üçün məcburi ehtiyat normalarının müəyyən edilməsi ... məqsəd daşıyır:

- ☐ kapitalın artırılması
- ☐ kənar müdaxilələrin qarşısının alınması
- ☐ resursların artımının qarşısını alınması
- ☒ likvidliyin nizamlaşdırılması
- ☐ kredit ekspansiyasının genişləndirilməsi

392 Kreditə görə faiz dərəcəsinin səviyyəsi.....asılı deyil.

- ☐ Banklar arası kreditə görə orta faiz dərəcəsi
- ☐ Vergilərdən
- ☐ Cəlb olunmuş resursların dəyərindən
- ☒ Bankın ixtisaslaşmasından
- ☐ Mərkəzi Bankın uçot dərəcəsi

393 Hüquqi və fiziki şəxslər arasında nağdsız hesablaşmalar aparır:

- ☐ region depozitariləri
- ☐ sosial müdafiə fondu
- ☐ hesablaşma kassa mərkəzləri
- ☐ bankomatlar
- ☒ kommersiya bankları

394 Ödəniş dövriyyəsi həyata keçirilir:

- ☐ yalnız nağd qaydada
- ☐ Dünya Bankının qaydaları əsasında
- ☐ AR Mərkəzi Bankının müəyyən etdiyi nağd forma qaydasında
- ☒ nağd və nağdsız qaydada
- ☐ yalnız nağdsız qaydada

395 Akkreditivin nağd pulla ödənilməsinə:

- ☐ yerli hakimiyyətin idarəçiliyi zamanı icazə veriləndə buraxılır.
- ☐ emitent bankın icazəsi zamanı icazə verilir
- ☒ icazə verilmir
- ☐ icazə verilir

396 İnflyasiyanı birbaşa sürətləndirən amil nədir?

- ☐ Vergi sistemi
- ☐ Bank sistemi
- ☒ Üzən kurs sistemi
- ☐ Gömrük sistemi
- ☐ Maliyyə sistemi

397 Ölkənin xarici aləmdə etdiyi əməliyyatlar hansı xarakterli olur?

- ☐ Beynəlxalq Bank əməliyyatları xarakterli olur
- ☒ Kredit və ya debet xarakterli olur
- ☐ BVF-nin kreditləri xarakterində olur
- ☐ Xarici investisiyalar xarakterli olur
- ☐ Maliyyə və birbaşa sərmayə xarakterli olur

398 Ölkənin tədiyyə balansı nəyin göstəricisi hesab olunur?

- ☐ Avro və pul vahidlərinin nisbətidir
- ☐ BVF-nin əsas göstəriciləri
- ☒ Başqa ölkələrdən daxil olan valyutanın ümumi mədaxili ilə digər ölkələrə ödənilən valyutaların məbləği arasındakı nisbətdir
- ☐ Ölkənin tədiyyə balansının nisbətidir
- ☐ Bütövlükdə valyuta ehtiyatlarının nisbətidir

399 Beynəlxalq iqtisadi əməliyyatlarda hansı pul vahidlərindən istifadə olunur?

- ☒ ABŞ dolları, sterlinq, Avro və qızıl
- ☐ Avro və qızıl
- ☐ Heç biri
- ☐ Dollar, sterlinq
- ☐ Qızıl, dollar

400 Beynəlxalq iqtisadi əməliyyatlarda maliyyə və xidmətlərlə yanaşı istehsal faktorları necə rol oynayır?

- ☐ Heç bir rol oynamır
- ☐ Yalnız bir neçəsi əhəmiyyətlidir.
- ☒ Beynəlxalq iqtisadi əməliyyatlarda istehsalat faktorlarının rolu əvəzsizdir
- ☐ Çox böyük əhəmiyyətə malikdir
- ☐ İkinci dərəcəli hesab olunur

401 Beynəlxalq iqtisadi əməliyyatlarda tədiyyə balansının funksiyası:

- ☒ Kredit və debet hissələrinin nisbətidir
- ☐ Daxili və xarici valyuta hissəsinin nisbətidir

- ☐ Ölkəyə daxil olan valyuta
- ☐ Kredit və borclar hissəsinin nisbətidir
- ☐ Milli valyutanın yoxluğu

402 Beynəlxalq iqtisadi əməliyyatlarda tədiyyə balansının funksiyası:

- ☐ Ölkənin xaricdən əldə etdiyi valyuta gəlirləri anlayışları çərçivəsində qiymətləndirilir
- ☒ Beynəlxalq maliyyə, birbaşa sərmayə investisiyaları, beynəlxalq işçi miqrasiyasları, texnologiya hərəkətləri və s. anlayışların çərçivəsində qiymətləndirilir
- ☐ Ölkənin istehsaldan əldə etdiyi valyuta gəlirləri anlayışların çərçivəsində qiymətləndirilir
- ☐ İstehsal faktorları üzərində nəzarətdə öz əksini tapır
- ☐ Mərkəzi bankların valyuta bazarına müdaxiləsi anlayışların çərçivəsində qiymətləndirilir

403 Beynəlxalq iqtisadi əməliyyatların müxtəlifliyi hansı sənədlərdə öz əksini tapır?

- ☐ Ölkəyə daxil olan valyuta ödənişlərində öz əksini tapır
- ☐ Bank sənədlərində
- ☐ Kredit və debet hissələrin nisbəti öz əksini tapır
- ☐ İstehsal faktorları üzərində nəzarətdə öz əksini tapır
- ☒ Tədiyyə balansında öz əksini tapır

404 Cari əməliyyatlarını üçüncü alt qrupuna nə daxildir?

- ☐ Kommersiya kreditləri
- ☐ Rəqabət sferası
- ☐ Alqı – satqı əməliyyatları
- ☒ Qarşılıqsız yardımlar
- ☐ Bank əməliyyatları

405 Ölkəyə daxil olan valyuta ödənişləri harada əks olunur?

- ☐ Heç yerdə əks olunmur
- ☐ Avro və dollar kimi pul vahidlərində əks olunur
- ☐ Xarici valyuta ödənişləri ilə əks olunur
- ☒ Tədiyyə balansının kreditində əks olunur
- ☐ Məhsul və xidmətlərin ixracı ilə əks olunur

406 Əmtəə ticarəti hansı əməliyyatlar sisteminə daxildir?

- ☐ Tədiyyə balansının ümumi saldosuna daxildir
- ☐ Valyuta əməliyyatları sisteminə daxildir
- ☐ Belə bir əməliyyat yoxdur
- ☐ Kapitalın və malın hərəkət hesabında daxildir
- ☒ Cari əməliyyatlar hesabı sisteminə daxildir

407 Cari əməliyyatlar qrupunda yer alan ikinci qrup əməliyyatlar hansılardır?

- ☐ Əmtəə ixracı
- ☐ Banklar arası rəqabət
- ☐ Belə bir əməliyyat yoxdur
- ☐ Elmi texniki əməkdaşlıq
- ☒ Beynəlxalq xidmətlər sahəsindəki ticarət

408 Xarici ticarət balansı necə təhlil edilir?

- ☐ Mərkəzi bankın göstəricisi olaraq qeyd edilir
- ☐ Bu termin tədiyyə balansına aiddir
- ☒ İqtisadiyyatda uzun müddətli struktur dəyişikliyinə və ya rəqabət gücünün göstəricisi olaraq qeyd olunur
- ☐ Valyuta axınının göstəricisi olaraq göstərilir

- ☐ BVF-nin göstəricilərinə əsasən

409 Xarici ticarət balansını hansı əməliyyata deyilir?

- ☐ Ümumi Daxili Məhsullar Bazarındakı fərqə deyilir
☐ Tədiyyə balansının xüsusi strukturuna deyilir
☒ Mal ixracatı ilə idxalının meydana gətirdiyi fərqə deyilir
☐ Belə bir əməliyyat yoxdur
☐ Tədiyyə balansının ümumi strukturuna deyilir

410 Beynəlxalq iqtisadi əməliyyatlarda tədiyyə balansını necə qruplaşdırırlar?

- ☐ Mal ixracı prosesinə görə qruplaşdırılır
☐ Necə alınarsa o cür qruplaşdırılır
☐ Beynəlxalq – iqtisadi əlaqələrinə görə qruplaşdırılır
☒ Bir birlərinə olan bənzərliklərinə və iqtisadi təsirlərinə görə qruplaşdırılır
☐ Tədiyyə balansının tarazlığına görə

411 Valyuta siyasətinin istiqamətləri hansılardır?

- ☐ Beynəlxalq iqtisadi əlaqələr
☐ Maliyyə nəzarəti, dövlətin informasiya – məlumat xarakterli fəaliyyəti və s
☐ Tədiyyə balansının tarazlığı, ölkənin strateji potensialının inkişafı və s
☒ Valyuta nəzarəti, xarici borcların idarə olunması, diskont siyasət
☐ İqtisadi – inzibati, diskont siyasət, kapitalın çıxardılmasına məhdudiyyət və s

412 Valyuta məzənnəsinə hansı amillər təsir edir?

- ☐ Daxili bazarın sabitliyi amillər təsir edir
☐ Xarici ticarət balansını, daxili sosial – iqtisadi göstərici amillər təsir edir
☐ BVF-nin qərarları
☐ Beynəlxalq iqtisadi əlaqələr amillər təsir edir
☒ Daxili və xarici qiymət səviyyəsi, xarici ticarət balansına aid göstəricilər, ixracat artımı, və s amillər təsir edir

413 Ölkələrin malik olduqları rəsmi xarici ehtiyatların cəmi necə adlanır?

- ☐ Daxili amillər
☐ Beynəlxalq səmərəlilik
☒ Beynəlxalq likvidlik
☐ Xarici amillər
☐ Sosial – iqtisadi göstəricilər

414 Qızılın beynəlxalq valyuta hesablaşma əməliyyatlarından sıxışdırılıb çıxarılması səbəbi nədir?

- ☐ Mərkəzi banklar rəsmi ehtiyatlarını qızıl saxlamırlardır
☐ Rəsmi qızıl ehtiyatı yüksək likvidlik məhsul olmasıdır
☒ Son zamanlar qızıl ehtiyatının yavaş – yavaş azalmasıdır
☐ BVF rəsmi qərarı idi
☐ Beynəlxalq rəsmi ehtiyatlar qeyri – qızıl mənbələrinə üstünlük verirlər

415 Rəsmi qızıl – valyuta ehtiyatları:

- ☐ Ölkənin gələcək təminatının əsasını təşkil edir
☐ Beynəlxalq əlaqələr sistemidir
☐ Ölkə daxilində sabitliyin qorunub saxlanmasıdır
☐ Gələcəkdə yarana biləcək iqtisadi sabitliyin saxlanması vasitəsidir
☒ Ölkənin beynəlxalq maliyyə öhdəlikləri üzrə, həmin ölkənin ödəmə qabiliyyətinin təmin olunması üçün nəzərdə tutulan ehtiyatlardır

416 Beynəlxalq likvidlik nədir?

- ☐ Beynəlxalq əlaqələr sistemidir
- ☐ beynəlxalq xidmətlər sahəsindəki ticarət
- ☐ Beynəlxalq bank əməliyyatları prosesidir
- ☐ Beynəlxalq əlaqələr prosesidir
- ☒ Ölkələrin malik olduqları xarici ehtiyatların cəmidir

417 Valyutada məzənnə siyasət hansı funksiyanı yerinə yetirir?

- ☐ Məhdud olan malın qiymətinin aşağı tutur
- ☐ Heç birini
- ☐ Ölkənin dünya bazarında məzənnə siyasətinə təsir edir
- ☒ Milli iqtisadiyyatla dünya iqtisadiyyatı arasında vasitəçilik edir
- ☐ Xarici valyuta olan tələb və təklif əsasında realizə edir

418 Valyuta siyasəti nədir?

- ☐ Bütün xarici ticarətin maliyyələşdirilməsinə yönəldilən kreditlər
- ☐ Ölkənin daxili və xarici iqtisadi problemlərinin həllinə yönəldilən, valyuta tənzimləməsidir
- ☒ Valyuta nəzarəti, valyuta bazarının optimal strukturu, xarici bürclərin idarə olunması, tədiyyə balansının tarazlığı, diskont siyasət, valyuta böhranına qarşı alınacaq tədbirlər, xarici bürclərin idarə olunması, kapitalın çıxışına məsuliyyət, valyuta nəzarəti və s.
- ☐ Elmi texnologiyalara qoyulan valyuta bazasıdır
- ☐ Ölkənin daxili siyasətinin əsasına yönəldilən valyuta tənzimləməsidir

419 Ölkənin ehtiyat aktivlərini izah edin.

- ☐ Kapitalın hərəkət hesabıdır
- ☐ Ümumi debet və kredit sərmayə balansıdır.
- ☒ Zəruri halda istifadə etmək məqsədi ilə mərkəzi bank tərəfindən tutulan beynəlxalq ödəmə vasitəsidir
- ☐ Mərkəzi bankların valyuta bazasıdır
- ☐ Xarici ölkədən əldə etdiyi valyuta gəlirləridir

420 Kapitalın və maliyyənin hərəkət hesabı necə izah olunur?

- ☐ Cari əməliyyatlar hesabı beynəlxalq xidmətlər sahəsindəki ticarət kimi
- ☐ Birbaşa xarici sərmayə investisiyaları ilə xarici istiqraz vəərəqləri və cəhim sənədlərinin alqı – satqısı uznmüddətli sərmayə əməliyyatları kimi
- ☐ Xarici ticarətin maliyyələşməsi istiqamətində beynəlxalq kapital maliyyə hərəkəti kimi
- ☐ Bütün xarici ticarətin maliyyələşdirilməsinə yönəldilən kreditlər kimi
- ☒ Ölkənin xarici ölkələrlə apardığı bütün növ maliyyə vəsaiti və birbaşa qoyulan investisiyalar kimi

421 Cari əməliyyatlar hesabı nəyə deyilir?

- ☐ Ümumi debet və kredit sərmayə balansı
- ☐ Cari əməliyyatlar hesabı beynəlxalq xidmətlər sahəsindəki ticarətdir
- ☐ Ehtiyat aktivlərinin zahiri hallarda istifadə etmək məqsədi ilə mərkəzi bank tərəfindən tutulan beynəlxalq ödəmə vasitəsidir
- ☒ Ölkənin beynəlxalq iqtisadi əməliyyatlarının əhəmiyyətli bir qrupu olmaqla ölkənin ümumi məhsullarının bir hissəsini meydana gətirir
- ☐ Ölkənin xarici dünya ilə apardığı bütün növ maliyyə vəsaiti və birbaşa qoyulan sərmayə investisiyaları, tədiyyə balansının sərmayə balansı bölməsinə deyilir

422 Tədiyyə balansının strukturu əsas hesab qrupları hansılardır?

- ☒ Cari əməliyyatlar hesabı, kapital hərəkəti hesabı, ehtiyat aktivlər hesabı
- ☐ Ölkənin beynəlxalq iqtisadi əməliyyatlar sistemi, cari əməliyyatlar sistemi, xarici ticarət əməliyyatları
- ☐ Heç biri deyil
- ☐ Kapitalın maliyyəsinin hərəkət hesabı, Cari əməliyyatlar hesabı, beynəlxalq iqtisadi əməliyyatlar
- ☐ Cari əməliyyatlar hesabı, beynəlxalq iqtisadi əməliyyatlar, tədiyyə balansının ümumi saldosu

423 Valyuta ehtiyatlarının artırılması üçün verilən kreditlər hansı məqsədə xidmət edir:

- ☐ idxal-ixracın artırılmasına
- ☒ Valyuta kursun kəskin artıbazılmasının aradan qaldırılmasına
- ☐ İnflyasiyanın artırılmasına
- ☐ Büdcə defisitinin azalmasına
- ☐ milli gəlirin artırılmasına

424 Azərbaycan Respublikasında valyuta nəzarəti necə həyata keçirilir?

- ☐ Xarici banklar vasitəsi ilə
- ☒ Valyuta nəzarət orqanları vasitəsilə
- ☐ Valyuta mübadiləsinin nəğdlaşdırılması formasında
- ☐ Daxili banklar hesabına
- ☐ Lisenziya və icazələrin olması şəklində

425 Valyuta bazarının əsas vasitəçi qurumları hansılardır?

- ☐ Beynəlxalq valyuta-kredit təşkilatları
- ☒ Kommersiya bankları
- ☐ Beynəlxalq banklar
- ☐ Özəl banklar
- ☐ Xarici banklar

426 Mərkəzi banklar nə vaxt bazarda alqı – satqı əməliyyatları aparırlar?

- ☐ Bankları sıxışdırmaq məqsədi ilə
- ☒ Valyuta məzənnəsinə müdaxilə etmək üçün
- ☐ İdxal – ixrac proseslərində
- ☐ İnflyasiya zamanı
- ☐ Cari əməliyyatların hesabatı zamanı

427 İxracat və idxal əməliyyatlarında hesablaşmalar, ölkə xaricinə sərmayə göndərilməsi kimi əməliyyatlar hansı ödəmə formasında yerinə yetirilir?

- ☐ Bütün valyuta formalarında yerinə yetirilir.
- ☒ Nağdsız ödəmə formasında yerinə yetirilir
- ☐ Valyuta bazarında nağd ödəmə formasında yerinə yetirilir
- ☐ Bank valyutası formasında yerinə yetirilir
- ☐ Fərqli pul vahidi formasında yerinə yetirilir

428 Məzənnədə azalma bankın valyuta ehtiyatlarına necə təsir edir?

- ☐ Bankın valyuta ehtiyatları xaricə axın edir.
- ☒ Bankın valyuta ehtiyatlarının dəyərini azaldaraq banka zərər vurur
- ☐ Bank riski azalır
- ☐ Əhəmiyyətli təsir edərək, bank faizini aşağı salır
- ☐ Bankın valyuta ehtiyatlarının dəyərini azaldaraq banka xeyir verir

429 Valyuta əməliyyatlarında banklar nə ilə qarşılaşırlar?

- ☐ Lisenziyanın alınması qorxusu
- ☒ Risk və gözlənilməz məzənnə dəyişikliyi
- ☐ Müştərilərin itirilməsi
- ☐ İnflyasiya qorxusu
- ☐ Alqısatqı prosesinin yanlışlığı

430 Beynəlxalq valyuta hesablaşmaları nələr vasitəsi ilə həyata keçirilir?

- ☐ BVF vasitəsi ilə
- ☒ Banklar vasitəsi ilə
- ☐ Daxili bazarlar hesabına
- ☐ Valyuta mübadiləsi ilə
- ☐ Birja vasitəsi ilə

431 Banklararası valyuta birjası aşağıdakılardan hansının həyata keçirilməsinə lisenziyaya malik deyil:

- ☐ standart kontraktlar üzrə birja ticarəti;
- ☒ standartlaşdırılmış əmtəələr üzrə birja ticarəti;
- ☐ manatın alqısatqısı və imzalanan sazişlər üzrə hesablaşmaların aparılması;
- ☐ qiymətli kağızlar bazarında ticarətin təşkil olunması;
- ☐ xarici valyutanın xarici valyutaya alqısatqısı;

432 SWIFT şəbəkəsində işləmək istifadəçiyə hansı üstünlükləri verir?

- ☐ Heç bir üstünlüyü yoxdur
- ☒ Göndərilən məlumatların tam qorunması və gizliliyini təmin edir
- ☐ Mesajların ötürülməsinin etibarlılığını təmin etmək
- ☐ Öz üzvlərinə maliyyə təhlükəsizliyinə zəmanət verir
- ☐ Təhlükəsizliyin fiziki, texniki və təşkilati metodlarının çoxsəviyyəli kombinasiyasını tam təhlükəsizliyi təmin edir

433 SWIFTin üzvü ola bilər:

- ☐ Yüz milyon manat nizamnamə kapitalı olan bank
- ☒ Milli qanunvericiliyinə uyğun olaraq beynəlxalq bank əməliyyatlarını həyata keçirmək hüququ olan istənilən bank
- ☐ Beş milyon avro nizamnamə kapitalı olan bank
- ☐ On milyon avro nizamnamə kapitalı olan bank
- ☐ Əlli milyon manat nizamnamə kapitalı olan bank

434 Birbaşa investisiyaları qeyri kommersiya risklərindən sığortalanmasını həyata keçirir.

- ☐ Beynəlxalq Maliyyə Korporasiyası
- ☒ İnvestisiya zəmanəti üzrə agentlik.
- ☐ Avropa İnvestisiya Bankı
- ☐ Beynəlxalq Valyuta Fondu
- ☐ Avropa İnkişaf Fondu

435 Üzən valyuta kursu – bu:

- ☐ müəyyən valyutanın ehtiyat valyutaya nisbətidir;
- ☐ Dünya Bankı tərəfindən müəyyən olunmuş məzənnədir.
- ☐ BMT tərəfindən müəyyən olunmuş valyuta məzənnəsidir.
- ☒ valyuta bazarında tələb və təklifdən asılı olaraq dəyişən valyuta məzənnəsidir;
- ☐ BVF tərəfindən müəyyən olunmuş valyuta məzənnəsidir.

436 İqtisadi nöqteyi nəzərdən valyuta sistemi – bu:

- ☐ heç biri doğru deyil
- ☒ təsərrüfat əlaqələrinin beynəlmilləşməsinə əsasən tarixən formalaşmış məcmu valyutaiqtisadi əlaqələridir.
- ☐ təsərrüfat əlaqələrinin beynəlmilləşməsinə əsasən tarixən formalaşmış məcmu hüquqi əlaqələrdir;
- ☐ təsərrüfat əlaqələrinin beynəlmilləşməsinə əsasən tarixən formalaşmış məcmu pul əlaqələridir;
- ☐ təsərrüfat əlaqələrinin beynəlmilləşməsinə əsasən tarixən formalaşmış məcmu siyasi əlaqələrdir;

437 Milli valyutanın kursu adətən tədiyyə balansında yüksəlir.

- ☐ Mülayim
- ☒ Aktiv

- ☐ Passiv
- ☐ Defisit
- ☐ Balanslaşdırılmış

438 Valyuta –xarici valyutada və yaxud beynəlxalq valyuta vahidlərinin timsalında həmin ölkənin pul vahidinin qiymətidir.

- ☐ Səviyyəsi
- ☒ Kursu
- ☐ Rejimi
- ☐ Dempinqi
- ☐ Pariteti

439 İxrac və idxal arasındakı fərq göstərir.

- ☐ Vergilərin dəyişdiyini göstərir.
- ☒ Ticarət balansının saldosunu göstərir.
- ☐ Tədiyyə balansının defisitini göstərir.
- ☐ Rəsmi ehtiyatlarda dəyişmələri göstərir
- ☐ Tədiyyə balansının profitini göstərir.

440 Cari tədiyyə balansının saldosu müəyyən edilir.

- ☐ Hamısı birlikdə
- ☒ Ticarət balansının saldosunun həcmi ilə
- ☐ Maliyyə alətləri hesabının saldosunun həcmi ilə
- ☐ Beynəlxalq ehtiyatlar həcmi ilə
- ☐ Kapital hesabı saldosunun həcmi ilə

441 Əgər olarsa ölkənin cari əməliyyatlar balansının defisit göstərəcəkdir

- ☐ Heç biri doğru deyil
- ☒ $Im > Ex$
- ☐ $Ex - Im = 1$
- ☐ $Ex = Im$
- ☐ $Ex > Im$

442 Doğru olmayanı göstərin.

- ☐ Heç biri doğru deyil
- ☒ əmtəə və xidmət ixracı debet əməliyyatları bölməsində göstərilir.
- ☐ əmtəə və xidmət idxalı debet əməliyyatları bölməsində qeyd olunur
- ☐ əmtəə və xidmətlər xarici alıcıdan daxil olan valyuta daxilolmaları olaraq göstərilir
- ☐ əmtəə və xidmət idxalı ödəniş olaraq debet əməliyyatları bölməsində göstərilir

443 əmtəə və xidmət idxalı hansı əməliyyatlar bölməsinə aiddir?

- ☒ Debet

444 tədiyyə balansının tərtib edilməsinə prinsipi daxildir.

- ☐ Cari əməliyyatlar
- ☒ İkiqat qeydiyyat
- ☐ Bir tərəfli
- ☐ Kredit
- ☐ Kapital hərəkəti

445 Azərbaycan valyuta tənzimlənməsi qanunvericiliyinə əsasən rezidentlər hesab olunur

- ☐ Azərbaycan milliyətinə mənsub fiziki və hüquqi şəxslər
- ☐ Bütün cavablar doğrudur.
- ☐ Milli mənsubiyyətindən asılı olmayaraq, təsərrüfat maraqlarının mərkəzi bu ölkədə yerləşən fiziki və hüquqi şəxslər, müəssisələr və s.
- ☐ Ölkədə yaşayan vətəndaşlar və bütün hökumət təşkilatlar, milli şirkətlər
- ☒ Bu ölkədə daimi yaşayan və həmçinin müvəqqəti olaraq ölkə xaricində yaşayan fiziki şəxslər

446 Azərbaycan valyuta tənzimlənməsi qanunvericiliyinə əsasən rezidentlər hesab olunur

- ☐ Ölkədə yaşayan vətəndaşlar və bütün hökumət təşkilatlar, milli şirkətlər
- ☐ Milli mənsubiyyətindən asılı olmayaraq, təsərrüfat maraqlarının mərkəzi bu ölkədə yerləşən fiziki və hüquqi şəxslər, müəssisələr və s.
- ☐ Bütün cavablar doğrudur.
- ☐ Azərbaycan milliyətinə mənsub fiziki və hüquqi şəxslər
- ☒ Bu ölkədə daimi yaşayan və həmçinin müvəqqəti olaraq ölkə xaricində yaşayan fiziki şəxslər

447 Doğru olanı göstərin.

- ☐ Aktivlərin satışı-kapital çıxışıdır.
- ☐ Aktivlərin mübadiləsi- kapital çıxışıdır
- ☐ Hamısı doğrudur.
- ☐ Aktivlərin alışı – kapital girişi.
- ☒ Aktivlərin satışı- kapital girişi

448 Mərkəzi banklar nə vaxt bazarda alqı – satqı əməliyyatları aparırlar?

- ☐ İdxal – ixrac proseslərində
- ☐ İnflyasiya zamanı
- ☐ Cari əməliyyatların hesabı zamanı
- ☒ Valyuta məzənnəsinə müdaxilə etmək üçün

449 Nəyin nəticəsində ölkənin tədiyyə balansı pozula bilər?

- ☐ Vergi dərəcələrin yüksəldilməsi nəticəsində
- ☐ İnvestisiyaların axınının ölkəyə azalması nəticəsində
- ☐ Gömrük rüsumlarının yüksəldilməsi nəticəsində
- ☒ Ölkəyə kapital ixracatının istifadəsi nəticəsində

450 Doğru olanı göstərin.

- ☐ Hamısı doğrudur.
- ☐ Aktivlərin satışı kapital çıxışıdır
- ☐ Tədiyyə balansı cədvəlinin tərtib edilməsinin əsasında nisbət prinsipi durur.
- ☒ Cari tədiyyə balansının saldosu ticarət balansının saldosunun həcmi ilə müəyyən edilir
- ☐ əmtəə və xidmət ixracı debet əməliyyatları bölməsinə qeyd olunur.

451 Doğru olmayanı göstərin.

- ☐ Heç biri doğru deyil
- ☒ Cari tədiyyə balansının saldosu ölkənin beynəlxalq ehtiyatlarının həcmi ilə müəyyən edilir
- ☐ Tədiyyə balansının tərtib olunmasının əsasında ikiqat qeydiyyat prinsipi durur.
- ☐ İxracat kredit əməliyyatları bölməsinə aiddir.
- ☐ əmtəə idxalı debet əməliyyatları bölməsinə aiddir.

452 Doğru olmayanı göstərin

- ☐ Heç biri doğru deyil
- ☒ Kapital axını debet bölməsində göstərilir.
- ☐ əmtəə və xidmət idxalı debet əməliyyatları bölməsində göstərilir
- ☐ Kapital axını kredit üzrə göstərilir

- ☐ əmtəə və xidmət ixracı kredit əməliyyatları bölməsində göstərilir

453 Kapital idxalı üzrə göstərilir.

- ☐ Heç biri doğru deyil
☒ Kredit(+)
☐ Kredit(-)
☐ Debet (+)
☐ Birtərəfli (-)

454 Doğru olanını seçin:

- ☐ Hamısı doğrudur.
☒ əmtəə və xidmət ixracı valyuta daxilolmaları olaraq kredit əməliyyatları bölməsində qeyd olunur
☐ əmtəə və kapital ixracı ödənişlər olaraq debet əməliyyatları bölməsində qeyd olunur
☐ əmtəə və xidmət idxalı kapital hərəkəti hesabına qeyd edilir
☐ əmtəə və xidmət idxalı valyuta daxilolmaları olaraq kredit əməliyyatları bölməsində göstərilir

455 İxracat hansı əməliyyatlara aiddir?

- ☐ iki tərəfli
☒ Kredit
☐ Kapital hərəkəti
☐ Debet
☐ Bir tərəfli

456 Kapital hərəkəti hesabının saldosu əks etdirir.

- ☐ vergi və rüsumlar arasındakı fərq
☒ Xaricə aktivlərin satılması və aktivlərin alınması arasında fərq
☐ Xaricə aktivlərin satışı və xaricdə aktivlərin alınmasının cəmi
☐ İxrac və idxal arasında fərq
☐ əmtəə və aktivlərin satışı arasındakı fərq

457 Milli Hesablar Sisteminin yaradılmasına görə bu alimə Nobel mükafatı verilmişdir:

- ☐ Fransua Mitteran
☒ Riçard Stoun
☐ Şeron Stoun
☐ Fransua Kene
☐ Con Meynard Keynes

458 Milli Hesablar Sistemi.....

- ☐ Bütün cavablar doğrudur.
☒ İctimai məhsulun, milli gəlirin və digər makro iqtisadi dəyişənlərin ölçülməsində tətbiq edilən makroiqtisadi göstəricilər sistemidir
☐ İctimai məhsulun, milli gəlirin və digər mikro iqtisadi dəyişənlərin ölçülməsində tətbiq edilən mikroiqtisadi göstəricilər sistemidir
☐ Sistemə idarə olunmayan vəziyyətdir
☐ Sistemin qeyri-bərabər vəziyyətdir.

459 Səhm istiqrazlardan nə ilə fərqlənir?

- ☐ Səhmər daha bahalıdır.
☒ İstiqrazlar az risklidir
☐ Səhmlər az risklidir
☐ İkisi də eynidir
☐ Heç nə ilə fərqlənmir

460 Dəyəri 10 manat olan kitabın təkrar alqı-satqısı zamanı nə baş verəcəkdir?

- ☐ ÜDM 1 manat azalacaq
- ☒ ÜDM-yə heç təsir göstərməyəcəkdir
- ☐ ÜDM 10 manat artacaq
- ☐ ÜDM 1 manat artacaq
- ☐ ÜDM 10 manat azalacaq

461 Fərz edək ki, siz həkimin müayinəsindən keçmək üçün 50 manat ödəmisiniz. O zaman milli gəlirdə nə baş verəcəkdir.

- ☐ Milli gəlirdə heç nə baş verməyəcək
- ☒ Milli gəlir 50 manat artacaq
- ☐ Milli gəlir 50 manat azalacaq
- ☐ Milli gəlir 50 dəfə artacaq
- ☐ Milli gəlir 50 dəfə azalacaq

462 Milli Hesablar Sisteminin hər hesabı sütundan ibarətdir.

- ☐ beş
- ☒ İki
- ☐ üç
- ☐ bir
- ☐ dörd

463 Azərbaycanda Milli Hesablar Sistemi ildən tətbiq edilir.

- ☐ 1994.0
- ☒ 1992.0
- ☐ 1990.0
- ☐ 1993.0
- ☐ 1991.0

464 Milli Hesablar Sistemi unifikasiya edilmiş sistemidir.

- ☐ Avropa İnkişaf Bankının
- ☒ BMT-nin
- ☐ Dünya Bankının
- ☐ BVF-nin
- ☐ MDB-nin

465 Milli Hesablar Sistemində kredit əməliyyatları hansı əməliyyatlar qrupuna aiddir?

- ☐ borc əməliyyatlarına
- ☒ maliyyə əməliyyatlarına
- ☐ əmtəə və xidmət əməliyyatlarına
- ☐ Kredit əməliyyatlarına
- ☐ bölüşdürmə əməliyyatlarına

466 Milli Hesablar Sistemində sosial sığorta ödənişləri hansı əməliyyatlar qrupuna aiddir?

- ☐ vergi əməliyyatlarına
- ☒ bölüşdürmə əməliyyatlarına
- ☐ əmtəə və xidmət əməliyyatlarına
- ☐ Kredit əməliyyatlarına
- ☐ maliyyə əməliyyatlarına

467 Milli Hesablar Sistemində istehsal hansı əməliyyatlar qrupuna aiddir?

- ☐ vergi əməliyyatlarına
- ☒ əmtəə və xidmət əməliyyatlarına
- ☐ bölüşdürmə əməliyyatlarına
- ☐ Kredit əməliyyatlarına
- ☐ maliyyə əməliyyatlarına

468 Bazarda həyata keçirilən əməliyyatlar Milli Hesablar Sistemində qrupa ayrılır.

- ☐ Altı
- ☒ Dörd
- ☐ İki
- ☐ Beş
- ☐ Üç

469 Birləşmiş Millətlər Təşkilatının müasir Milli Hesablar Sistemində Daxildir

- ☐ 150 standart hesab
- ☒ 500-dən artıq standart hesab
- ☐ 100 standart hesab
- ☐ 300 standart hesab
- ☐ 200 standart hesab

470 Milli Hesablar Sistemi iki sütundan: ibarət cədvəldir.

- ☐ Hamısı doğrudur.
- ☒ Resurslar və onların istifadəsi
- ☐ İlkin və ikinci gəlirlərin bölünməsi
- ☐ Gəlirin yaranması və gəlirin xərclənməsi
- ☐ Gəlirin yaranması və xərclərin istifadəsi

471 Milli Hesablar Sistemində əməliyyatların qeydiyyatı prinsipi hansıdır?

- ☐ Beş qat rabitə sistemi
- ☒ İki qat qeydiyyat sistemi
- ☐ Le-Şatlepe sistemi
- ☐ Avtomatik qeydiyyat sistemi
- ☐ Üç qat rabitə sistemi

472 Milli Hesablar Sistemini ilk dəfə bu ölkələr tətbiq etmişdir

- ☐ Türkiyə, Finlandiya, Rusiya, Qazaxıstan və Azərbaycan
- ☒ İngiltərə, Almaniya, Hollandiya, Fransa və ABŞ
- ☐ İngiltərə, Almaniya, Hollandiya, Fransa və İran
- ☐ İngiltərə, Almaniya, Türkiyə, Rusiya və ABŞ
- ☐ İngiltərə, Afrika ölkələri, Hollandiya, Fransa və ABŞ

473 Ölkənin tədiyyə balansının defisitinin artması:

- ☐ Profisit yaradır
- ☒ Mərkəzi Bankın valyuta ehtiyatlarını azaldır
- ☐ Ölkədə pul kütləsinin həcmi artırır
- ☐ Mərkəzi Bankın valyuta ehtiyatlarını artırır
- ☐ Ölkədə pul kütləsinin həcminə təsir göstərmir

474 Digər investisiyalar maddəsinə hansı əməliyyatlar daxildir?

- ☐ Vergilər və rüsumlar
- ☒ Beynəlxalq borc və kreditlər, xarici ticarət kreditləri, həmçinin bankların öhdəlikləri
- ☐ Xarici səhmlərin alqı-satqısı

- ☐ Xarici səhmlərin və bank öhdəliklərinin alqı-satqısı
- ☐ Daşınmaz əmlakın alınması

475 Fransıza tədiyyə balansının hansı bölməsinə aiddir?

- ☐ Heç birinə
- ☒ Kapital hərəkəti hesabına
- ☐ Cari transfertlərə
- ☐ Xidmətlərə
- ☐ Qızıl-valyuta ehtiyatlarına

476 Aşağıdakılardan hansı doğru deyil?

- ☐ Heç biri doğru deyil
- ☒ Ölkənin rəsmi valyuta ehtiyatlarının azalması tədiyyə balansında “-” işarəsi ilə göstərilir, çünki bu əməliyyat idxal xarakterlidir.
- ☐ Əgər Azərbaycan vətəndaşı yeni “Toyota” avtomobili alırsa, o zaman Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar bölməsi azalma, Yaponiyanın eyni adlı hesabında artım göstərəcəkdir.
- ☐ Tədiyyə balansının defisiti zamanı bir qayda olaraq ölkənin rəsmi valyuta ehtiyatları azalır, onun ticarət partnyorlarının valyuta ehtiyatları artır
- ☐ Əgər ölkə cari hesablar üzrə müsbət saldo göstərsə, bu dünya ölkələri qarşısında öhdəliklərin azalmasını göstərir.

477 Doğru cavabı göstərin:

- ☐ Hamısı doğrudur.
- ☒ Tədiyyə balansının bölmələri qarşılıqlı əlaqədədir.
- ☐ Tədiyyə balansının bölmələri bir-biri ilə əlaqəli deyil
- ☐ Rəsmi beynəlxalq ehtiyatlar hesabı ilə və maliyyə alətləri və kapital hesabı qarşılıqlı əlaqədədir.
- ☐ Yalnız cari əməliyyatlar və rəsmi beynəlxalq ehtiyatlar hesabı əlaqəlidir.

478 Xarici ölkələrə hərbi yardım, xaricdə hərbi xərclər bölməsində yer alır.

- ☐ Rüsumlar
- ☐ Digər investisiyalar
- ☐ Digər sektor və hökumətin kapital əməliyyatları
- ☒ Xidmətlər
- ☐ Birbaşa investisiyalar

479 Cari əməliyyatlara daxil deyildir:

- ☐ mükafatlar
- ☒ Monetar qızıl
- ☐ xidmətər
- ☐ əmtəə
- ☐ əməyin ödənilməsi

480 Cari əməliyyatlar..... ibarətdir.

- ☐ Vergilərdən
- ☒ əmtəə, xidmət, investisiya gəlirləri, əməyin ödənilməsindən və cari transfertlərdən
- ☐ əmtəə, xidmət, investisiya gəlirləri, əməyin ödənilməsindən
- ☐ əmtəə, investisiya gəlirləri, əməyin ödənilməsindən və cari transfertlərdən
- ☐ əmtəə, xidmət, investisiya gəlirləri, əməyin ödənilməsindən , cari transfertlərdən və hökumətin kapital əməliyyatlarından

481 Tədiyyə balansı...

- ☐ Hamısı doğrudur.
- ☒ Ölkənin müəyyən dövr ərzində ödənişlərini əks etdirən sənəddir.
- ☐ Ölkənin müəyyən dövr ərzində həyata keçirdiyi daxili iqtisadi fəaliyyətini əks etdirən sənəddir.

- ☐ Ölkənin müəyyən dövr ərzində həyata keçirdiyi xarici iqtisadi fəaliyyətini əks etdirən sənəddir.
- ☐ Ölkədən müəyyən dövr ərzində əmtəə və kapitalın çıxmasını əks etdirən sənəddir.

482 Tədiyyə balansının cari əməliyyatlar və kapital hərəkəti əməliyyatlarının qeyri-tarazlıq vəziyyəti nə ilə tənzimlənir?

- ☐ cari transfertlərlə
- ☒ Rəsmi ehtiyatların dəyişməsi ilə
- ☐ əmtəə və xidmətlərin idxalı ilə
- ☐ əmtəə və xidmətlərin ixracı ilə
- ☐ cari transfertlərlə

483 hansı sövdələşmə kapital və maliyyə alətləri hesabında əks olunur?

- ☐ Heç biri əks olunmur
- ☒ Patentlərin ötürülməsi
- ☐ SDR ehtiyatlarının dəyişməsi
- ☐ Xarici ölkələrə nəqliyyat xidmətlərinin göstərilməsi
- ☐ Divident və faiz ödənişlərini əks etdirir

484 Hansı sövdələşmələr kapital və maliyyə əməliyyatları balansına əks olunmur?

- ☐ Heç biri əks olunmur
- ☒ Birtərəfli transfert ödənişləri
- ☐ Ölkənin xarici aktivlərində dəyişikliklər
- ☐ Birbaşa investisiyalar
- ☐ Portfel investisiyaları

485 Doğru olanı göstərin:

- ☐ Hamısı doğrudur
- ☒ Mühəsibat nöqtəyi-nəzərindən tədiyyə balansı hər zaman tarazlıq vəziyyətindədir.
- ☐ Mühəsibat nöqtəyi-nəzərindən tədiyyə balansı hər zaman qeyri-tarazlıq vəziyyətindədir.
- ☐ Əgər daxilolmalar ödənişləri üstələyirsə saldo passivdir
- ☐ Əgər daxilolmalar ödənişləri üstələyirsə saldo aktivdir

486 Aşağıdakılardan hansı cari əməliyyatlar balansını səciyyələndirmir?

- ☐ Heç biri
- ☒ Rəsmi ehtiyatlardakı dəyişiklikləri əks etdirir
- ☐ Ticarət balansı üzrə xarici iqtisadi əməliyyatların yekununu göstərir
- ☐ Divident və faizlər üzrə ödənişləri əks etdirir.
- ☐ Dövlət və özəl vəsaitlərin köçürülməsi daxildir

487 Ölkənin Cari əməliyyatlar balansının müsbət saldosu artır, əgər:

- ☐ Heç biri doğru deyil
- ☒ Ölkənin gəmi nəqliyyatı şirkətləri qeyri-rezidentlərdən yüklərin daşınması üçün iri həcmli sifariş qəbul edir.
- ☐ İdxal edilən əmtəələrin həcmi artır
- ☐ Milli investorlar tərəfindən xarici şirkətlərin səhmlərinin alınması həcmi artır
- ☐ Ölkə neft əvəzinə eyni dəyərdə hərbi texnikanı əldə edir

488 Əgər xalis ixracat müsbətdirsə, aşağıdakılardan hansı doğru deyil?

- ☐ Heç biri doğru deyil
- ☒ Tədiyyə balansının cari hesabında defisit mövcuddur
- ☐ Bu ixracatın idxalatı üstələdiyi mənasına gəlir
- ☐ Tədiyyə balansının cari hesabında profisit mövcuddur
- ☐ Tədiyyə balansının kapital hərəkəti hesabında defisit mümkündür.

489 Aşağıdakı sövdələşmələrdən hansı ABŞ-ın tədiyyə balansına müsbət saldo yaratmasına kömək edir?

- ☐ Heç biri
- ☒ ABŞ Türkiyə banklarında depozit açmaqla bu ölkəyə dəyəri 100 milyon ABŞ Dolları olan reaktiv təyyarə satır
- ☐ ABŞ Səudiyyə Ərəbistanından 100 milyon ABŞ Dolları miqdarında cari ildə bu ölkədən neft alması məqsədi ilə uzunmüddətli kredit alır.
- ☐ ABŞ Yunanıstana Nyu-York bankında bank depoziti şəklində 100 milyon ABŞ dolları miqdarında yardım edir.
- ☐ ABŞ "Qırmızı Xaç" Cəmiyyətinə 100 milyon ABŞ Dolları miqdarında yardım edir.

490 Hansı hallarda ölkənin gəlirləri artır?

- ☐ Vergilər azaldıqda
- ☒ Xalis ixracatın həcmi artıqda
- ☐ İxracatın həcmi azaldıqda
- ☐ Xalis ixracatın həcmi azaldıqda
- ☐ İxracatın həcmi artıqda

491 Azərbaycan yol patrul xidmətinin əməkdaşları üçün BMV markalı avtomobillər almışdır. Bu sövdələşmə Azərbaycanın tədiyyə balansında necə əks olunacaqdır?

- ☐ Heç cür təsir göstərmir.
- ☒ Cari əməliyyatlar hesabının azalması
- ☐ Kapital hərəkəti hesabının azalması
- ☐ Cari əməliyyatlar hesabının artması
- ☐ Kapital hərəkəti hesabının azalması

492 Fərz edək ki, Rusiya Azərbaycana energetika avadanlığı satmışdır. Bu sövdələşmə Rusiyanın tədiyyə balansında necə əks olunacaqdır:

- ☐ Dövlət büdcəsi artacaqdır.
- ☒ Cari əməliyyatlar hesabının artması
- ☐ Kapital hərəkəti hesabının azalması
- ☐ Cari əməliyyatlar hesabının azalması
- ☐ Kapital hərəkəti hesabının artması

493 Aşağıdakılardan hansı doğru deyil?

- ☐ Heç biri doğru deyil
- ☒ Cari əməliyyatlar saldosunun i və kapital hərəkətinin cəmi xalis ixracatın dəyərinə bərabərdir
- ☐ Əgər ixracat idxalatı üstələyirsə o zaman cari əməliyyatlar hesabında müsbət saldo müşahidə edilir
- ☐ Cari əməliyyatlar hesabının əmtəələr maddəsinə qeyri monetar qızıl daxildir
- ☐ Tədiyyə balansının cari hesabının saldosu xalis ixracatın dəyərinə bərabərdir

494 Tədiyyə balansı:

- ☐ Heç biri ilə əlaqəli deyil
- ☒ Tədiyyə balansına ticarət balansı daxildir
- ☐ Valyuta-kredit əməliyyatlarının gəlir və xərcləri daxil deyildir
- ☐ Banklararası valyuta bazarı ilə əlaqəli deyil
- ☐ Ticarət balansının əsas hissəsini təşkil edir

495 Tədiyyə balansının cari əməliyyatlar hesabına aşağıdakılardan hansı istisna olmaqla digərləri daxildir?

- ☐ Heç biri istisna deyil
- ☒ Ölkənin xaricdəki aktivlərindəki dəyişmələr
- ☐ xalis cari transfertlər
- ☐ əmtəə idxalı
- ☐ investisiyalardan xalis gəlirlər

496 Müəyyən dövr ərzində ölkə xaricində həyata keçirilən ödənişlərlə və ölkəyə bütün valyuta daxilolmaları arasında nisbət necə adlanır:

- ☐ Heç biri
- ☒ Tədiyyə balansı
- ☐ Ticarət balansı
- ☐ Cari əməliyyatlar balansı
- ☐ Kapital hərəkəti balansı

497 Əgər bir ölkədə idxalatın həcmi ixracatın həcmindən artıqdırsa o zaman:

- ☐ Heç nə göstərməyəcəkdir.
- ☒ Cari əməliyyatlar üzrə balans mənfi saldo göstərəcəkdir
- ☐ Bu ölkənin xalis xarici aktivləri artacaqdır.
- ☐ Bu illik tədiyyə balansına təsir göstərməyəcəkdir
- ☐ Cari əməliyyatlar üzrə balans müsbət saldo göstərəcəkdir

498 Aşağıdakılardan hansı cari əməliyyatların tərkibinə daxildir?

- ☐ investisiyalar
- ☒ Qeyri-monetar qızıl
- ☐ Xarici valyuta
- ☐ Qiymətli kağızlar
- ☐ Monetar qızıl

499 İstehsal olunmayan aktivlərə aiddir:

- ☐ vergilər və rüsumlar
- ☒ Torpaq sahələrinin, faydalı qazıntı yataqlarının alınması, intellektual mülkiyyətin dövr edilməsi
- ☐ Xidmətlər, investisiya gəlirləri
- ☐ Torpaq sahələrin, intellektual mülkiyyətin dövr edilməsi
- ☐ əmtəə və xidmətlər

500 Hansı əməliyyatlar “görünməz” əməliyyatlara aiddir?

- ☐ Vergilər və rüsumlar
- ☒ Xidmətlər, investisiya gəlirlərinin hərəkəti, bir tərəfli köçürmələr
- ☐ Əmtəələr, xidmətlər, investisiyalardan gəlirlər hərəkətindən, bir tərəfli köçürmələr
- ☐ Xidmətlər, investisiya gəlirlərinin hərəkəti, bir tərəfli köçürmələr və hökumətin kapital əməliyyatları
- ☐ Əmtəələr, xidmətlər, birtərəfli köçürmələr

501 Əcnəbi fəhlələrin və mütəxəssislərin əmək haqqısı aiddir.

- ☐ Heç birinə
- ☒ Cari transfertlərə
- ☐ Kapital hərəkətinə
- ☐ “Səhvlər və buraxılımlar” maddəsinə
- ☐ Digər sektorların kapitalı əməliyyatlarına

502 Birbaşa investisiyalara aiddir:

- ☐ Heç biri aid deyil.
- ☒ Nəzarətini təmin etməklə xaricdə təsərrüfat obyektlərinin və ya mülkiyyət payının alınması
- ☐ Əsasən kredit əməliyyatlarıdır
- ☐ Nəzarətini təmin etməklə xaricdə təsərrüfat obyektlərinin və ya mülkiyyət payının alınması, gəlir əldə edilməsi məqsədi ilə maliyyə bazarlarına xarici səhmlərin və borc alətlərinin alqı-satqı əməliyyatları
- ☐ Gəlir əldə edilməsi məqsədi ilə maliyyə bazarlarına xarici səhmlərin və borc alətlərinin alqı-satqı əməliyyatları

503 Portfel investisiyalarına aiddir:

- ☐ Hamısı aiddir.
- ☒ Gəlir əldə edilməsi məqsədi ilə maliyyə bazarlarına xarici səhmlərin və borc alətlərinin alqı-satqı əməliyyatları
- ☐ Nəzarətini təmin etməklə xaricdə təsərrüfat obyektlərinin və ya mülkiyyət payının alınması, həmçinin gəlir əldə edilməsi məqsədi ilə maliyyə bazarlarına xarici səhmlərin və borc alətlərinin alqı-satqı əməliyyatları
- ☐ Nəzarətini təmin etməklə xaricdə təsərrüfat obyektlərinin və ya mülkiyyət payının alınması
- ☐ Əsasən kredit əməliyyatlarıdır

504 Maliyyə alətləri hesabı üzrə əməliyyatlara daxildir;

- ☐ Heç biri daxil deyildir.
- ☒ Portfel investisiyaları, həmçinin bank kapitalının hərəkəti
- ☐ Portfel investisiyaları, bank investisiyaları və cari transfertlər
- ☐ Portfel investisiyaları, həmçinin bank kapitalı və xidmətləri hərəkəti
- ☐ Portfel investisiyaları, həmçinin bank investisiyaları və investisiya gəlirləri

505 tədiyyə balansının son tarazlaşdırılması hansı əməliyyatlar hesabına baş verir?

- ☐ Bütün əməliyyatlar hesabına
- ☒ Ehtiyat aktivlər hesabına
- ☐ “Səhvlər və buraxılmalar” hesabına
- ☐ Cari Transfert və xidmətlər
- ☐ Cari transfertlər və “Səhvlər və buraxılmalar” hesabı

506 Birbaşa investisiyalar borc öhdəliyi yaratmır, əgər

- ☐ rüsumlar ödənmirsə
- ☒ mülkiyyət alınarsa
- ☐ mülkiyyət satılırsa
- ☐ əmtəə və xidmətlər satın alınarsa
- ☐ əmtəə və xidmətlər satılırsa

507 Azərbaycan vətəndaşı ABŞ xəzinədarlığının istiqrazını satın alır. Bu sövdələşmə Azərbaycanın tədiyyə balansında necə əks olunacaqdır.

- ☐ Heç cür əks olunmur.
- ☒ Kapital hərəkəti hesabının azalması
- ☐ Kapital hərəkəti hesabının artması
- ☐ Cari əməliyyatlar hesabının artması
- ☐ Cari əməliyyatlar hesabının azalması

508 Beynəlxalq kapital ixracı nə deməkdir?

- ☐ Beynəlxalq qrantların hüquqi şəxslərə verilməsi
- ☒ Beynəlxalq səviyyədə bir ölkənin əlindəki fondlarını digər bir ölkənin pul və kapital bazarların yatırılması
- ☐ Beynəlxalq təsisatların maliyyə ehtiyatlarının fond bazarına yatırılması
- ☐ Beynəlxalq valyuta kursların fərqiindən əmələ gələn gəlir

509 Valyuta kurslarının dəyişməsinə təsir göstərən əsas iqtisadi göstəricilər hansılardır?

- ☐ Bank əməliyyatları sistemi, Valyuta əməliyyatları sistemi və s.
- ☒ Cari əməliyyatlar, xarici ticarət balansına aid statistik göstəricilər, Mərkəzi bankların qızıl – valyuta ehtiyatlarının həcmi, dövlət büdcəsinə aid göstəricilər, xarici borc və faiz ödəmələri, pul miqdarındakı dəyişmələr, beynəlxalq qrupların ölkə iqtisadiyyatına dəyişmələrinə notları və s.
- ☐ Valyuta əməliyyatları sistemi, xarici borc və faiz ödəmələri, pul miqdarındakı dəyişmələr, beynəlxalq qrupların ölkə iqtisadiyyatına dəyişmələrinə notları və s.
- ☐ Bank əməliyyatları sistemi, Valyuta əməliyyatları sistemi, Mərkəzi bankların qızıl – valyuta ehtiyatlarının həcmi və s.

510 Valyuta qiymətlərinə nə deyilir?

- ☐ Maliyyə tənzimləməsi problemi
- ☒ Valyuta məzənnələri və valyuta kursları
- ☐ Valyuta tənzimləməsi
- ☐ Kurs dəyişmələri

511 Dövlətin xarici xərclərinin artması təsir göstərən amillərdəndir:

- ☐ işsizliyin artmasına
- ☒ ölkənin tədiyə balansına
- ☐ investisiyaların artması
- ☐ milli valyutanın dönrəliliyinə

512 Tədiyə balansına təsir edən amil:

- ☐ iqtisadiyyatın regionlaşması prosesi
- ☒ iqtisadiyyatın qloballaşması və beynəlmiləlləşməsi
- ☐ ixtisaslaşma və kooperasiya prosesi
- ☐ kapitalın mərkəzləşməsi və təmərgüzləşməsi prosesi

513 Tədiyə balansının tarazlaşdırılmasının müvəqqəti metodudur:

- ☐ müasir
- ☒ müvəqqəti
- ☐ ənənəvi
- ☐ aralıq

514 Ölkənin faktiki valyuta daxilolmaları onun valyuta ödənişlərindən olduqda tədiyə balansı aktivdir:

- ☐ güclü
- ☒ artıq
- ☐ zəif
- ☐ kiçik

515 Ölkənin faktiki valyuta daxilolmaları onun valyuta ödənişlərindən artıq olduqda tədiyə balansı:

- ☐ aşkardır
- ☒ aktivdir
- ☐ gizlidir
- ☐ passivdir

516 Portfel investisiyalar tədiyə balansının hansı əməliyyatlarına aiddir:

- ☐ «görünməz» əməliyyatlara
- ☒ kapital ilə əməliyyatlara
- ☐ maliyyə əməliyyatlarına
- ☐ cari əməliyyatlara

517 Birbaşa investisiyalar tədiyə balansının hansı əməliyyatlarına aiddir:

- ☐ maliyyə əməliyyatlarına
- ☒ kapital ilə əməliyyatlara
- ☐ cari əməliyyatlara
- ☐ «görünməz» əməliyyatlara

518 Faizlər və dividendlər tədiyə balansının hansı əməliyyatlarına aiddir:

- ☐ kapital ilə əməliyyatlara
- ☒ ixrac-idxal əməliyyatlarına

- ☐ maliyyə əməliyyatlarına
- ☐ cari əməliyyatlara

519 «Görünməz» əməliyyatlar tədiyə balansının hansı əməliyyatlarına aiddir:

- ☐ kapital ilə əməliyyatlara
- ☒ cari əməliyyatlara
- ☐ maliyyə əməliyyatlarına
- ☐ ixrac-idxal əməliyyatlarına

520 Tədiyə balansının cari əməliyyatlarına aiddir:

- ☐ portfel investisiyalar
- ☒ əmtəə ixracı
- ☐ kreditlər
- ☐ kapitalın hərəkəti

521 Əmtəə ixracı tədiyə balansının hansı əməliyyatlarına aiddir:

- ☐ maliyyə əməliyyatları
- ☒ cari əməliyyatlar
- ☐ kapital ilə əməliyyatlar
- ☐ .«görünməz» əməliyyatlar

522 Tədiyyə axını nə vaxt meydana gəlir?

- ☐ Valyuta alqı – satqısında
- ☒ Ölkədən xaricə və ya xaricdən ölkəyə baş verən iqtisadi əməliyyatlarda
- ☐ Elmi – texniki əməkdaşlıqda
- ☐ İnflyasiya zamanı

523 BrettonVuds valyuta sistemi rəsmən nə vaxt formalaşmışdır?

- ☒ 1944cü il beynəlxalq konfransında;
- ☐ 1922ci il beynəlxalq konfransında.
- ☐ 1976cı il beynəlxalq konfransında;

524 Qızılkülçə standartı rəsmən nə vaxt formalaşmışdır?

- ☐ 1976cı ildə Yamayka beynəlxalq konfransında;
- ☐ 1922ci ildə Genuya beynəlxalq konfransında.
- ☒ 1867ci ildə Paris beynəlxalq konfransında;

525 Valyuta məzənnəsi – bu:

- ☒ milli valyutanın ABŞ dollarına olan nisbətidir;
- ☐ milli valyutanın SDRə olan nisbətidir.
- ☐ hər hansı bir valyutanın alınması üçün verilən digər valyutanın sayı;

526 Üzən valyuta kursu – bu:

- ☒ valyuta bazarında tələb və təklifdən asılı olaraq dəyişən valyuta məzənnəsidir;
- ☐ BVF tərəfindən müəyyən olunmuş valyuta məzənnəsidir.
- ☐ müəyyən valyutanın ehtiyat valyutaya nisbətidir;

527 Beynəlxalq valyuta sistemi – bu:

- ☒ beynəlxalq valyuta münasibətlərinin beynəlxalq razılaşmalarla möhkəmlənmiş təşkilati forması;
- ☐ beynəlxalq maliyyəkredit münasibətlərinin beynəlxalq razılaşmalarla möhkəmlənmiş təşkilati forması
- ☐ beynəlxalq hesablaşmaödəniş münasibətlərinin beynəlxalq razılaşmalarla möhkəmlənmiş təşkilati forması;

528 Milli valyuta sistemi – bu:

- ☒ pul sisteminin əsaslı, lakin uyğun olaraq sərbəst hissəsi;
- ☐ bank sisteminin əsaslı, lakin uyğun olaraq sərbəst hissəsi.
- ☐ iqtisadi sistemin əsaslı, lakin uyğun olaraq sərbəst hissəsi;

529 İqtisadi nöqteyi nəzərdən valyuta sistemi – bu:

- ☒ təsərrüfat əlaqələrinin beynəlmilləşməsinə əsasən tarixən formalaşmış məcmu valyutaiqtisadi əlaqələr.
- ☐ təsərrüfat əlaqələrinin beynəlmilləşməsinə əsasən tarixən formalaşmış məcmu hüquqi əlaqələr;
- ☐ təsərrüfat əlaqələrinin beynəlmilləşməsinə əsasən tarixən formalaşmış məcmu pul əlaqələri;

530 Valyuta münasibələri

- ☒ ictimai təkrar istehsal prosesi münasibətlərində ilkindir;
- ☐ ictimai təkrar istehsal prosesi münasibətlərində ikincidir, lakin ona əks təsir göstərir.
- ☐ ictimai təkrar istehsal prosesi münasibətlərində ikincidir;

531 Valyuta münasibətlərinin yaranması başlanmışdır:

- ☐ kapitalizmdə.
- ☒ feodalizmdə;
- ☐ bəzən icma quruluşunda;
- ☐ quldarlıq dövründə;

532 Birja bazarı hansı cəhətləri ilə xarakterizə olunur?

- ☒ nisbətən yüksək gəlirli hesab olunur;
- ☐ valyutanın ən ucuz mənbəyi hesab olunur və mütləq (tam) likvidliyə malikdir;
- ☐ heç bir cəhəti yoxdur.

533 Təşkilati səviyyəyə görə hansı valyuta bazarları mövcuddur?

- ☒ təşkil olunmamış və zəif təşkil olunmuş.
- ☐ banklararası və birjadaxili;
- ☐ birja və qeyribirja;

534 Valyuta məzənnələrinin növlərinə görə hansı valyuta bazarları mövcuddur?

- ☒ heç bir rejimli;
- ☐ düzgün cavab yoxdur.
- ☐ bir və iki rejimli;

535 Valyuta məhdudiyyətlərinə görə hansı valyuta bazarları mövcuddur?

- ☒ açıq və qapalı;
- ☐ tam və qeyritam
- ☐ sərbəst və qeyrisərbəst;

536 Beynəlxalq valyuta bazarına nələr daxildir?

- ☒ ABŞ, Avropa və Asiyanın valyuta bazarları.
- ☐ dünyanın bütün ölkələrinin valyuta bazarları;
- ☐ dünyanın bütün aparıcı ölkələrinin valyuta bazarları;

537 Valyuta bazarı – bu:

- ☒ maliyyə bazarının əsas hissəsidir.
- ☐ kapital bazarının əsas hissəsidir;
- ☐ fond bazarının əsas hissəsidir;

538 Valyuta ehtiyatlarının artırılması üçün verilən kreditlər hansı məqsədə xidmət edir:

- ☐ Bütçə defisitinin azalmasına
- ☒ Valyuta kursun kəskin artıbazılmasının aradan qaldırılmasına
- ☐ İnflyasiyanın artırılmasına
- ☐ milli gəlirin artırılmasına

539 Valyutada məzənnə siyasət hansı funksiyanı yerinə yetirir?

- ☐ Xarici valyuta olan tələb və təklif əsasında realizə edir
- ☒ Milli iqtisadiyyatla dünya iqtisadiyyatı arasında vasitəçilik edir
- ☐ Ölkənin dünya bazarında məzənnə siyasətinə təsir edir
- ☐ Məhdud olan malın qiymətinin aşağı tutur

540 Valyuta siyasəti nədir?

- ☐ Ölkənin daxili siyasətinin əsasına yönəldilən valyuta tənzimləməsidir
- ☒ Valyuta nəzarəti, valyuta bazarının optimal strukturu, xarici burcların idarə olunması, tədiyyə balansının tarazlığı, diskont siyasət, valyuta böhranına qarşı alınacaq tədbirlər, xarici borcların idarə olunması, kapitalın çıxışına məsuliyyət, valyuta nəzarəti və s.
- ☐ Elmi texnologiyalara qoyulan valyuta bazasıdır
- ☐ Ölkənin daxili və xarici iqtisadi problemlərinin həllinə yönəldilən, valyuta tənzimləməsidir

541 Ölkənin ehtiyat aktivlərini izah edin

- ☐ Xarici ölkədən əldə etdiyi valyuta gəlirləridir
- ☒ Zəruri halda istifadə etmək məqsədi ilə mərkəzi bank tərəfindən tutulan beynəlxalq ödəmə vasitəsidir
- ☐ Mərkəzi bankların valyuta bazasıdır
- ☐ Kapitalın hərəkət hesabıdır

542 Kapitalın və maliyyənin hərəkət hesabı necə izah olunur?

- ☐ Bütün xarici ticarətin maliyyələşdirilməsinə yönəldilən kreditlər kimi
- ☒ Ölkənin xarici dünya ilə apardığı bütün növ maliyyə vəsaiti və birbaşa qoyulan sərmayə investisiyaları kimi
- ☐ Birbaşa xarici sərmayə investisiyaları ilə xarici istiqraz vəərəqləri və cəhim sənədlərinin alqı – satqısı üznmüddətli sərmayə əməliyyatları kimi
- ☐ Xarici ticarətin maliyyələşməsi istiqamətində beynəlxalq kapital maliyyə hərəkəti kimi

543 Cari əməliyyatlar balansında yer alan əməliyyatlar hansılardır?

- ☐ Elmi texniki əməkdaşlıq, valyuta əməliyyatları, beynəlxalq xidmətlər
- ☐ Beynəlxalq xidmətlər, elmi texniki əməkdaşlıq
- ☐ Mal ticarəti, valyuta əməliyyatları, elmim texniki əməkdaşlıq
- ☒ Mal ticarəti, beynəlxalq xidmətlər sahəsindəki xidmətlər, qarşılıqsız yardımlar

544 Cari əməliyyatlar hesabı nəyə deyilir?

- ☐ Ümumi debet və kredit sərmayə balansı
- ☐ Ölkənin xarici dünya ilə apardığı bütün növ maliyyə vəsaiti və birbaşa qoyulan sərmayə investisiyaları, tədiyyə balansının sərmayə balansı bölməsinə deyilir
- ☐ Ehtiyat aktivlərinin zahiri hallarda istifadə etmək məqsədi ilə mərkəzi bank tərəfindən tutulan beynəlxalq ödəmə vasitəsidir
- ☐ Cari əməliyyatlar hesabı beynəlxalq xidmətlər sahəsindəki ticarətdir
- ☒ Ölkənin beynəlxalq iqtisadi əməliyyatlarının əhəmiyyətli bir qrupu olmaqla ölkənin ümumi məhsullarının bir hissəsini meydana gətirir

545 Tədiyyə balansının strukturu əsas hesab qrupları hansılardır?

- ☐ Ölkənin beynəlxalq iqtisadi əməliyyatlar sistemi, cari əməliyyatlar sistemi, xarici ticarət əməliyyatları
- ☒ Cari əməliyyatlar hesabı, kapital hərəkəti hesabı, ehtiyat aktivlər hesabı
- ☐ Cari əməliyyatlar hesabı, beynəlxalq iqtisadi əməliyyatlar, tədiyyə balansının ümumi saldosu

- ☐ Kapitalın maliyyətinin hərəkət hesabı, Cari əməliyyatlar hesabı, beynəlxalq iqtisadi əməliyyatlar

546 Tədiyyə balansı nə deməkdir?

- ☐ Ölkəyə daxil olan valyuta ödənişlərinin nisbətidir
☒ Verilmiş ölkənin bir rüb və ya bir il ərzində digər dövlətlərə faktiki ödənişlərinin və başqa ölkələrdən daxil olan ödənişlərin nisbətidir
☐ Başqa ölkələrdən daxil olan valyutanın kreditlə əks olunması prosesidir
☐ Beynəlxalq iqtisadi əməliyyatlar sistemi anlayışıdır

547 Azərbaycanda valyuta siyasətinin əsas vəzifələri hansılardır?

- ☐ Beynəlxalq iqtisadi əlaqələrin qurulması prosesində istifadə edilir
☒ Manatın real bazar dəyərinin təminatı, dollarlaşma meylinin zəifləməsi, qızıl – valyuta rezervlərindən səmərəli istifadə və real valyuta məzənnəsinin istifadəsi üçün səmərəli alətlərdən istifadə prosesində istifadə edilir
☐ Cari əməliyyatlar hesabının təşkil olunmasında istifadə edilir
☐ Mərkəzi bankın valyuta ehtiyatlarının artırılması prosesində istifadə edilir

548 Ölkənin tədiyyə balansı nəyin göstəricisi hesab olunur?

- ☐ Avro və pul vahidlərinin nisbətidir
☒ Başqa ölkələrdən daxil olan valyutanın ümumi mədaxili ilə digər ölkələrə ödənilən valyutaların məbləği arasındakı nisbətdir
☐ Blkənin tədiyyə balansının nisbətidir
☐ Bütövlükdə valyuta ehtiyatlarının nisbətidir

549 Beynəlxalq iqtisadi əməliyyatlarda hansı pul vahidlərindən istifadə olunur?

- ☐ Qızıl, dollar
☒ Amerika dolları, sterlinq, Avro və qızıl
☐ Dollar, sterlinq
☐ Avro və qızıl

550 Beynəlxalq iqtisadi əməliyyatlarında tədiyyə balansının funksiyası:

- ☐ Ölkənin xaricdən əldə etdiyi valyuta gəlirləri anlayışların çərçivəsində qiymətləndirilir
☒ Beynəlxalq maliyyə, birbaşa sərmayə investisiyaları, beynəlxalq işçi miqrasiyasları, texnologiya hərəkətləri və s. anlayışların çərçivəsində qiymətləndirilir
☐ Ölkənin istehsaldan əldə etdiyi valyuta gəlirləri anlayışların çərçivəsində qiymətləndirilir
☐ Mərkəzi bankların valyuta bazarına müdaxiləsi anlayışların çərçivəsində qiymətləndirilir

551 Beynəlxalq iqtisadi əməliyyatların müxtəlifliyi hansı sənədlərdə öz əksini tapır?

- ☐ İstehsal faktorları üzərində nəzarətdə öz əksini tapır
☒ Hesablama və tədiyyə balansında öz əksini tapır
☐ Ölkəyə daxil olan valyuta ödənişlərində öz əksini tapır
☐ Kredit və debet hissələrin nisbəti öz əksini tapır

552 Valyuta siyasətinin istiqamətləri neçə yerə bölünür?

- ☐ 20.0
☒ 15.0
☐ 19.0
☐ 10.0

553 Mərkəzi banklar rəsmi ehdiatlarının əhəmiyyətli hissəsini nədə saxlayırlar?

- ☐ Beynəlxalq valyutalara əsaslanaraq saxlayırlar
☒ Qızilla saxlayırlar
☐ Təbii sərvətlər şəklində saxlayırlar

- ☐ Dollar şəklində saxlayırlar

554 Mərkəzi banklar rəsmi ehdiyatlarının əhəmiyyətli hissəsini nədə saxlayırlar?

- ☐ Beynəlxalq valyutalara əsaslanaraq saxlayırlar
☒ Qızıl saxlayırlar
☐ Təbii sərvətlər şəklində saxlayırlar
☐ Dollar şəklində saxlayırlar

555 Qızılın beynəlxalq valyuta hesablaşma əməliyyatlarından sıxışdırılıb çıxarılması səbəbi nədir?

- ☐ Beynəlxalq rəsmi ehtiyatlar qeyri – qızıl mənbələrinə üstünlük verirlər
☒ Son on ol illik ərzində qızıl ehtiyatı yavaş – yavaş azalmasıdır
☐ Mərkəzi banklar rəsmi həyatlarını qızıl saxlamırlardır
☐ Rəsmi qızıl ehtiyatı yüksək likvidlik məhsul olmasıdır

556 Beynəlxalq likvidlik nədir

- ☐ Beynəlxalq bank əməliyyatları prosesidir
☒ Ölkələrin malik olduqları xarici ehtiyatların cəmidir
☐ Beynəlxalq əlaqələr prosesidi
☐ Beynəlxalq əlaqələr sistemidir

557 Cari əməliyyatlar qrupunda yer alan ikinci qrup əməliyyatlar hansılardır?

- ☐ Mal ixracı
☒ Beynəlxalq xidmətlər sahəsindəki ticarət
☐ Elmi texniki əməkdaşlıq
☐ Banklar arası rəqabət

558 Xarici ticarət balansı necə təhlil edilir?

- ☐ Bu termin tədiyyə balasına aiddir
☐ Milli bankın göstəricisi olaraq qeyd edilir
☒ İqtisadiyyatda uzun müddətli struktur dəyişikliyinə və ya rəqabət gücünün göstəricisi olaraq qeyd olunur
☐ Valyuta axının göstəricisi olaraq göstərilir

559 Xarici ticarət balansı hansı əməliyyata deyilir?

- ☐ Tədiyyə balansının ümumi strukturuna deyilir
☒ Mal ixracatı ilə idxalının meydana gətirdiyi fərqə deyilir
☐ Belə bir əməliyyat yoxdur
☐ Ümumi Daxili Məhsullar Bazarındakı fərqə deyilir

560 Beynəlxalq iqtisadi əməliyyatlarda tədiyyə balansını necə qurulaşdırırlar?

- ☐ Necə alınarsa o cür qurulaşdırırlar
☒ Bir birlərinə olan bənzərliklərinə və iqtisadi təsirlərinə görə qurulaşdırılır
☐ Mal ixracı prosesinə görə qurulaşdırılır
☐ Beynəlxalq – iqtisadi əlaqələrinə görə qurulaşdırılır

561 Mal ticarəti hansı əməliyyatlar sisteminə daxildir?

- ☐ Tədiyyə balansının ümumi saldosuna daxildir
☒ Cari əməliyyatlar hesabı sisteminə daxildir
☐ Valyuta əməliyyatları sisteminə daxildir
☐ Kapitalın və malın hərəkət hesabında daxildir

562 Ölkəyə daxil olan valyuta ödənişləri nə vasitəsi ilə əks olunur?

- ☐ Xarici valyuta ödənişləri ilə əks olunur
- ☒ Tədiyyə balansının kreditində əks olunur
- ☐ Məhsul və xidmətlərin ixracı ilə əks olunur
- ☐ Avro və qəzəl kimi pul vahidlərində əks olunur

563 Ölkələrin malik olduqları rəsmi xarici ehtiyatların cəmi necə adlanır?

- ☐ Xarici amillər
- ☒ Beynəlxalq likvidlik
- ☐ Daxili amillər
- ☐ Sosial – iqtisadi göstəricilər

564 Valyuta məzənnəsinə hansı amillər təsir edir?

- ☐ Daxili bazarın sabitliyi amillər təsir edir
- ☒ Daxili və xarici qiymət səviyyəsi (SGP nəzəriyyəsi), xarici ticarət balansına aid göstəricilər, ixracat artımı, və s amillər təsir edir
- ☐ Beynəlxalq iqtisadi əlaqələr amillər təsir edir
- ☐ Xarici ticarət balans, daxili sosial – iqtisadi göstərici amillər təsir edir

565 Valyuta siyasətinin istiqamətləri hansılardır?

- ☐ Maliyyə nəzarəti, dövlətin informasiya – məlumat xarakterli fəaliyyəti və s
- ☒ Valyuta nəzarəti, xarici borcların idarə olunması, diskont siyasət və s
- ☐ İqtisadi – inzibati, diskont siyasət, kapitalın çıxardılmasına məhdudiyyət və s
- ☐ Tədiyyə balansının tarazlığı, ölkənin strateji potensialının inkişafı və s

566 Aşağıdakılardan hansı beynəlxalq ehtiyatları əks etdirir?

- ☐ Vergilər və rüsumlar
- ☒ Xüsusi borc alma hüququ
- ☐ Xarici dövlətlərə nəqliyyat xidmətləri
- ☐ Patentlərin ötürülməsi
- ☐ Faiz və dividendlər üzrə ödənişlər

567 Xidmətlər balansına daxil deyil.

- ☐ Vergilər və rüsumlar
- ☒ qarşılıqsız yardımın göstərilməsi
- ☐ Nəqliyyat xidmətləri
- ☐ Sığorta
- ☐ beynəlxalq turizm

568 1971-ci ildən bu günədək ABŞ-ın tədiyyə balansının xroniki defisiti nə ilə izah edilir?

- ☐ ABŞ dövlət qiymətli kağızların qiymətinin düşməsi ilə
- ☒ Onların bazarına aktiv şəkildə beynəlxalq rəqiblərin daxil olması səbəbi ilə
- ☐ Ölkənin dünya təsərrüfat mövqeyinin zəif olması səbəbi ilə
- ☐ BVF ABŞ-ın tədiyyə balans defisitinin bağlanması üçün kreditlərin verməməsi ilə
- ☐ Qızıl-valyuta ehtiyatlarının çatıbmamazlığı səbəbi ilə

569 İxracatla idxalat arasındakı fərq göstərir.

- ☒ Ticarət balansının saldosunu göstərir
- ☐ Portfel və birbaşa investisiyalar arasındakı fərqi göstərir.
- ☐ Heç biri
- ☐ Ehtiyat aktivlərin saldosunu göstərir.
- ☐ Kapital və maliyyə alətləri hesabının saldosunu göstərir

570 Doğru olanı göstərin.

- ☐ Heç biri doğru deyil
- ☒ əgər azərbaycanlılar Luvr muzeyini ziyarət edirlərsə, o zaman biletdə olan ödəniş Fransanın ixracatı hesab olunur
- ☐ əgər daxilolmalar ödənişlərdən çoxdursa, saldo passivdir
- ☐ Xalis ixracat həcmi artıqda ölkənin gəlirləri azalacaqdır
- ☐ əgər ixracat idxalatla müqayisədə azalırsa, o zaman bu ölkənin tədiyyə balansının profisiti azalacaqdır

571 A.ağıdakılardan hansı doğru deyil?

- ☐ Mühəsibat nöqteyi-nəzərindən tədiyyə balansı hər zaman tarazlıq vəziyyətində olur.
- ☒ əgər ölkənin tədiyyə balansı defisitdirsə, o zaman onun ehtiyat qismində olan xarici valyutada aktivləri artacaqdır.
- ☐ əgər azərbaycanlı yeni "Lexus" avtomobili alırsa bizim tədiyyə balansının cari əməliyyatları azalır, Yaponiyada artır
- ☐ əgər ingilislər "Qız qalası"nı ziyarət edirlərsə, onların aldıkları bilet Azərbaycanın ixracatıdır.
- ☐ əgər ölkənin idxalatı ixracatla müqayisədə azalırsa o zaman bu ölkənin tədiyyə balansı profisiti azalacaqdır.

572 Doğru olmayanı göstərin

- ☐ Saldo istənilən halda müsbətdir
- ☒ Əgər ödənişlər daxilolmalardan çoxdursa o zaman saldo-müsbətdir
- ☐ tədiyyə balansı hesabının cəmi sıfıra bərabər olmalıdır.
- ☐ əgər daxilolmalar ödənişlərdən çoxdursa o zaman saldo aktivdir
- ☐ Mühəsibat nöqteyi-nəzərindən tədiyyə balansı hər zaman tarazlıq vəziyyətində olur.

573 Əgər cari əməliyyatlar hesabının göstəricilərinin yekunu mənfidirsə, o zaman tədiyyə balansı hesab olunur.

- ☐ Yarımcıq
- ☒ defisit
- ☐ Aktiv
- ☐ Disbalans
- ☐ Ehtiyat

574 Tədiyyə balansının vəziyyətinin məqsədyönlü təhlili və qiymətləndirilməsi üçün onu bölmək lazımdır.

- ☐ vergilərə və rüsumlara
- ☒ əsas və balanslaşdırılmış maddələrə
- ☐ yalnız əsas maddələrə
- ☐ yalnız balanslaşdırılmış maddələrə
- ☐ tədiyyə balansının maddələri prinsipial olaraq bölünür

575 Hansı ölkə xarici maliyyə resurslarının netto-idxalatçısı hesab olunur?

- ☐ Türkiyə
- ☒ ABŞ
- ☐ Çin
- ☐ ABŞ və Çin
- ☐ Yaponiya

576 Tədiyyə balansı statistik məlumatlara əsasən nin universal metodikasına əsasən hazırlanır.

- ☐ Dünya Bankının
- ☒ Beynəlxalq Valyuta Fondunun
- ☐ Hökumətin
- ☐ Maliyyə nazirliyinin
- ☐ Mərkəzi bankın

577 Hansı ölkələr kapitalın netto-ixracatçısı hesab olunur?

- ☐ Azərbaycan və Türkiyə
- ☒ Çin və Yaponiya
- ☐ ABŞ və Çin
- ☐ ABŞ
- ☐ ABŞ və Yaponiya

578 Cari ildə ödənilməyən və və gələcək ilə dövr edilən öhdəlik tədiyyə balansının hansı bölməsinə qeyd olunur?

- ☐ Beynəlxalq öhdəliklər bölməsinə
- ☒ Kapital hərəkəti və maliyyə resursları hərəkəti bölməsinə
- ☐ Rəsmi beynəlxalq ehtiyatlar bölməsinə
- ☐ Ehtiyat mövqeyə
- ☐ Cari transfertlər

579 Ümumi əmtəə ixracatının dəyəri, ümumi idxalatın dəyərindən çox olan ölkə necə adlanır?

- ☐ Heç bir cavab doğru deyil
- ☒ Netto-ixracatçı
- ☐ Netto-idxalatçı
- ☐ Brutto-idxalatçı
- ☐ Brutto-ixracatçı

580 Tədiyyə balansı hansı müddətə tərtib olunur?

- ☐ Bir həftəlik
- ☒ Bir aylıq, rüblük, yarım illik və rüblük
- ☐ Yalnız yarım illik
- ☐ Yalnız rüblük
- ☐ Yalnız bir aylıq

581 kapital və maliyyə alətləri hesabı hansı bölmələrə ayrılır:

- ☐ heç biri
- ☒ Bir hissəsi dövlət kreditləri və bəzi xüsusi qiymətlilərin hərəkətini, ikinci hissəsi müxtəlif növ investisiyaları əhatə edir
- ☐ Kapital və maliyyə alətləri hesabı bir hissədən ibarətdir
- ☐ Bir hissəsi birbaşa investisiyaları, digər hissəsi portfel investisiyalarını əhatə edir
- ☐ Bir hissəsi dövlət kreditlərinin hərəkətini, digər hissəsi isə xüsusi qiymətlilərin hərəkətini əks etdirir

582 Tədiyyə balansının vəziyyətini xarakterizə edən əsas iki bölmələr bunlardır;

- ☐ Cari əməliyyatlar hesabı və rəsmi beynəlxalq ehtiyatlar
- ☐ Kapital hərəkəti hesabının artması
- ☐ kapital və maliyyə alətləri hesabı və kapital və maliyyə alətləri balansı
- ☒ Cari əməliyyatlar hesabı və kapital və maliyyə alətləri hesabı
- ☐ Cari əməliyyatlar hesabı və cari əməliyyatlar balansı

583 Azərbaycanın ABŞ-dan Boeing 777 təyyarəsini aldığını fərz edək. Bu sövdələşmənin ABŞ-ın tədiyyə balansında kimi əks olunacaqdır

- ☐ heç biri
- ☒ Cari əməliyyatlar hesabının artması
- ☐ Cari əməliyyatlar hesabının azalması
- ☐ Kapital hərəkəti hesabının artması
- ☐ Kapital hərəkəti hesabının azalması

584 cari əməliyyatların göstəriciləri necə balanslaşdırılır?

- ☐ yalnız kapital hesabının artması hesabına balanslaşdırılır
- ☒ Cari əməliyyatların yekun göstəriciləri, kapitalın və rəsmi beynəlxalq ehtiyatlar hesabının dəyişməsinin yekunu ilə balanslaşdırılır
- ☐ Cari əməliyyatların yekun göstəriciləri, yalnız kapital hesabının yekunu ilə balanslaşdırılır
- ☐ Heç balanslaşmır
- ☐ Cari əməliyyatların yekun göstəriciləri, rəsmi beynəlxalq ehtiyatlar hesabının dəyişməsinin yekunu ilə balanslaşdırılır.

585 Əgər cari əməliyyatların son göstəriciləri müsbət olarsa o zaman tədiyyə balansı hesab olunur.

- ☐ Heç biri
- ☒ Aktiv
- ☐ Defisit
- ☐ Passiv
- ☐ Disbalans

586 Hansı hesabın yekunu tədiyyə balansının son səciyyələndirilməsinə xidmət edir?

- ☐ Xarici hesablar
- ☒ Cari əməliyyatlar hesabı
- ☐ Rəsmi beynəlxalq ehtiyatları
- ☐ Kapital hərəkəti və maliyyə alətləri hesabı
- ☐ Cari hesablar və rəsmi hesablar hesabı

587 Tədiyyə balansının Cari əməliyyatlar hesabında aşağıdakılardan hansı istisnadır?

- ☐ bank kreditləri
- ☒ Ölkənin xarici aktivlərində dəyişmə
- ☐ əmtəə idxalı
- ☐ Xalis cari transferlər
- ☐ investisiyalardan xalis gəlir

588 Əgər Mərkəzi Bankın rəsmi ehtiyatları ehtiyatları dəyişmirsə bu:

- ☐ Heç biri doğru deyil
- ☒ Ölkənin tədiyyə balansının saldosu sıfıra bərabərdir
- ☐ Kapital hərəkət hesabının saldosu hər zaman sıfıra bərabərdir
- ☐ Ticarət balansının saldosu hər zaman sıfıra bərabərdir
- ☐ Cari hesabların saldosu hər zaman sıfıra bərabərdir

589 Azərbaycan vətəndaşının ABŞ Xəzinədarlığının istiqrazını aldığıni fərz etsək bu sövdələşmənin ABŞ-ın tədiyyə balansında necə əks olunacaqdır?

- ☐ Faiz dərəcələri artacaq
- ☒ Kapital hərəkəti hesabının artması
- ☐ Cari hesabların artması
- ☐ Kapital hərəkəti hesabının azalması
- ☐ Cari hesabların azalması

590 Cari və kapital hərəkəti hesablarının balanslaşdırılması əməliyyatı budur:

- ☐ Heç biri deyil
- ☒ Kapital hərəkəti hesabı və cari əməliyyat hesabı dövlət büdcəsini balanslaşdırır
- ☐ Kapital hərəkəti hesabı və cari əməliyyat hesabı cəmdə sıfıra bərabərdir
- ☐ Kapital hərəkəti hesabı və cari əməliyyat hesabı cəmdə xalis ixracata bərabərdir
- ☐ Kapital hərəkəti hesabı artıqca, cari əməliyyatlar hesabı da həmçinin artır

591 Birtərəfli köçürmələr və ya cari transferlər aiddir.

- ☐ Vergiqoyma əməliyyatlarına

- ☒ Cari əməliyyatlara
- ☐ Portfel əməliyyatlarına
- ☐ Digər əməliyyatlara
- ☐ Birbaşa əməliyyatlara

592 Beynəlxalq ehtiyatların tərkibinə daxildir.

- ☐ Heç biri daxil deyil
- ☒ SDR, monetar qızıl, xarici valyuta, qiymətli kağızlar, BVF-də ehtiyat mövqə
- ☐ SDR, monetar qızıl və qeyri-monetar qızıl, xarici valyuta, qiymətli kağızlar, BVF-də ehtiyat mövqə
- ☐ SDR, monetar qızıl və qeyri-monetar qızıl, xarici valyuta, qiymətli kağızlar
- ☐ SDR, qeyri-monetar qızıl, xarici valyuta, səhmlər, BVF-də ehtiyat mövqə

593 Ölkənin beynəlxalq ehtiyatlarının tərkibinə nə daxil deyildir?

- ☐ Heç biri daxil deyil.
- ☒ Qeyri-monetar qızıl
- ☐ Qiymətli kağızlar
- ☐ Xarici valyuta
- ☐ SDR

594 Tədiyyə balansının təsnifatlaşdırılmasının bölmə və maddələrə ayrılması fundamental elmi tədqiqatlarının nəticəsidir.

- ☐ Heç biri
- ☒ Bir çox ölkələrin alimləri və Beynəlxalq Valyuta Fondu mütəxəssislərinin
- ☐ Mərkəzi Bankların əməkdaşlarının
- ☐ Bir çox ölkələrin alimləri və Dünya Bankının mütəxəssislərinin
- ☐ Statistika idarələrinin əməkdaşlarının

595 Kapital və maliyyə alətləri hesabı neçə hissədən ibarətdir

- ☐ 4 hissədən
- ☐ 3 hissədən
- ☒ 2 hissədən
- ☐ 1 hissədən
- ☐ 5 hissədən

596 Rusiya Azərbaycana qırıcı təyyarələr satır. Rusiyanın tədiyyə balansında bu sövdələşmə belə göstəriləcək:

- ☐ Heç biri doğru deyil
- ☒ İxracat üzrə kredit və idxalat üzrə debet
- ☐ İxracat üzrə kredit və qısamüddətli kapital axını maddəsi üzrə debet
- ☐ İxracat üzrə kredit və uzunmüddətli kapital axını maddəsi üzrə debet
- ☐ İxracat üzrə kredit və ehtiyat aktivlə maddəsi üzrə debet

597 Aşağıdakılardan hansı xalis ixracatın qısamüddətli artımına səbəb olur?

- ☐ Ölkədə veriqoyma səviyyəsinin azalması
- ☒ Xarici valyutanın kursunun aşağı düşməsi
- ☐ İqtisadi stimullaşdırma siyasətinin yürüdülməsi
- ☐ Milli valyutanın kursunun aşağı düşməsi
- ☐ Xarici ticarət partnyorları tərəfindən tarif baryerinin səviyyəsinin aşağı salınması

598 Bunlardan hansı Azərbaycanın tədiyyə balansının debetində qeydə alınacaqdır?

- ☐ Heç biri doğru deyil
- ☒ Türk inşaatçılar əmək haqqılarının bir hissəsini Türkiyədə yaşayan qohumlarına göndərirlər

- ☐ Renault şirkəti avadanlıq alaraq Gəncə maşınqayırma zavodunda ortaqlıq istehsalı başlayır
- ☐ Rusiya şirkəti azərbaycanlı səhmdarına dividend ödəmişdir
- ☐ Rusiya tərəfi rus şirkətində müqavilə əsasında işləyən azərbaycan ekipajına əmək haqqı ödəyir

599 Milli valyutanın zəifləməsi və kursunun aşağı düşməsi nəyi əks etdirir:

- ☐ Ölkədə veriqoyma səviyyəsinin artmasını
- ☒ Tədiyyə balansının mənfi ticarət saldosunu
- ☐ Ölkədə veriqoyma səviyyəsinin azalmasını
- ☐ Tədiyyə balansının müsbət ticarət saldosunu
- ☐ Tədiyyə balansının müsbət saldosunu

600 Əgər hökumət tədiyyə balansının defisitini azaldılmasını istəyirsə:

- ☐ Hamısını etməlidir.
- ☒ Qızıl valyuta ehtiyatlarını azaltmalıdır
- ☐ Valyuta almalıdır
- ☐ Qızıl valyuta ehtiyatlarını artırmalıdır
- ☐ İxracatı stimullaşdırmalıdır.

601 Yapon ieninin real bahalaşması nəyi göstərir?

- ☐ Yaponiyanın xarici iqtisadi əlaqələri zəifləmişdir
- ☒ Yapon malları dünya bazarında bahalaşmışdır
- ☐ Yaponiyada əmək xərcləri nisbətən bahalaşmışdır
- ☐ Yaponiyanın tədiyyə balansına heç bir təsiri yoxdur
- ☐ Dünya bazarında yapon mallarının rəqabət qabiliyyəti artmışdır.

602 Aşağıdakılardan hansı cavab doğrudur?

- ☐ Heç biri doğru deyil
- ☒ Tədiyyə balansının cari əməliyyatlarının defisiti ənənəvi olaraq xarici borc və və kreditləri hesabına bağlanır
- ☐ Əmtəə ixracı tədiyyə balansının debetində əks olunur ("-" işarə olunur) və bu səbəbdən ölkədən əmtəə çıxışı baş verir
- ☐ Tədiyyə balansında defisiti azaltmaqla hökumət ölkənin qızıl-valyuta ehtiyatlarını artırmış olur
- ☐ Rusiya korporasiyasının beynəlxalq maliyyə bazarlarında səhmlərinin satışı Rusiyadan kapital axınını göstərir

603 Bunlardan hansı qızıl-valyuta ehtiyatlarının artırılması əməliyyatıdır?

- ☐ Heç biri doğru deyil
- ☐ Kredit əməliyyatıdır və "+" işarəsi ilə göstərilir
- ☐ Kredit əməliyyatıdır və "-" işarəsi ilə göstərilir
- ☒ Debet əməliyyatıdır və "-" işarəsi ilə göstərilir
- ☐ Debet əməliyyatıdır və "+" işarəsi ilə göstərilir

604 Aşağıdakılardan hansı kapital bazarında səhm satışı əməliyyatı olaraq tanınır?

- ☐ Heç biri doğru deyil
- ☒ Kapitalın hərəkəti hesabında kredit əməliyyatı
- ☐ Cari əməliyyat hesabında kredit əməliyyatı
- ☐ Cari əməliyyat hesabında debet əməliyyatı
- ☐ Kapitalın hərəkəti hesabında debet əməliyyatı

605 Xarici ticarət balansı nəyə deyilir?

- ☐ Mal ixracatıdır
- ☒ Mal ixracı ilə mal idxalının meydana gətirdiyi fərkdir
- ☐ Mal idxalatıdır
- ☐ Xarici ticarət balansıdır

606 Debet əməliyyatları nədir?

- ☐ Ölkəyə valyuta girişini təşkil edirdir
- ☒ Valyuta çıxışındır
- ☐ Ölkəyə gələn xarici turistlərin xərcləridir
- ☐ İdxal əməliyyatlarıdır

607 Kredit əməliyyatları nədir?

- ☐ Ölkənin beynəlxalq – iqtisadi əməliyyatlarının əsas siyasi simasıdır
- ☒ Kredit əməliyyatları ölkəyə valyuta girişini təşkil edir
- ☐ Bank əməliyyatları hesab olunur
- ☐ Uzunmüddətli verilən borcdur

608 Ölkənin xarici aləmdə etdiyi əməliyyatlar hansı xarakterli olur?

- ☐ Beynəlxalq Bank əməliyyatları xarakterli olur
- ☒ Kredit və ya debet xarakterli olur
- ☐ Xarici investisiyalar xarakterli olur
- ☐ Maliyyə və birbaşa sərmayə xarakterli olur

609 konvertasiyası təqdirində rezidentlər üçün valyuta məhdudiyyətləri təyin olunur.

- ☐ Banklararası
- ☒ Xarici
- ☐ Azad
- ☐ Daxili

610 valyutao ölkənin valyutasıdır ki, valyuta məhdudiyyətləri fəaliyyət göstərir.

- ☐ Bağlı
- ☒ Hissəli konvertasiyalı
- ☐ Qeyri konvertasiyalı
- ☐ Azad konvertasiyalı

611 konvertasiyası təqdirində qeyrerezidentlər üçün məhdudiyyətlər təyin olunur.

- ☐ Xarici
- ☒ Daxili
- ☐ Azad
- ☐ Banklararası

612valyutası heç bir məhdud olmadan başqa valyutaya dəyişir.

- ☐ Qapalı
- ☐ Klirinq
- ☐ Fiksləşdirilmiş
- ☒ Üzən

613 Milli pul vahidi hansı təqdirdə milli valyutaya çevrilir.

- ☐ Onun azad konvertasiyası təqdirdə
- ☒ Onun beynəlxalq iqtisadi münasibətlərində istifadəsi təqdirdə
- ☐ Onun hissəli konvertasiyası təqdirdə
- ☐ Onun qeyri konvertasiyası təqdirdə

614 Valyuta sistemivalyuta münasibətlərinin təşkilat formasıdır, tərəfindən tənzimlənir.

- ☐ Bank adət və ənənələri ilə
- ☒ Milli qanunvericilik və dövlətarası razılaşmalar

- ☐ Yalnız Beynəlxalq Valyuta fondu
- ☐ Yalnız dövlətarası razılaşmalar

615 Beynəlxalq valyuta münasibətləridünya təsərrüfatında ictimai münasibətlər birliyinin və.....fəaliyyətinin nəticəsində yaranan əlaqələrdir.

- ☐ Qiymətli kağızların
- ☒ Milli pul vahidlərinin
- ☐ Əlvan metalların
- ☐ Qızılın

616 Hansı valyuta kursunda valyuta kursunun oynamasına imkan verilmir

- ☐ bazar
- ☒ qeydə alınan
- ☐ üzən
- ☐ oynayan

617 Dünyanın I valyuta sistemi..... standart üzərində yaradılmışdır

- ☐ bazar
- ☒ qızıl sikkə
- ☐ qızıl deviz
- ☐ gümüş

618valyutanın konvertasiyası zamanı qeyrerezident şəxslər üçün məhdudiyyətlər qoyulur

- ☐ banklararası
- ☒ daxili
- ☐ azad
- ☐ xarici

619 Üçüncü dünya valyuta sistemi Qızıl Deviz Standartı əsasında qurulmuşdur və iki rezerv valyutasının fəaliyyəti var idi – amerika dollarının və

- ☐ Yaponiya yeni
- ☒ İngilis sterlinq funtu
- ☐ İsveçrə frankının
- ☐ Alman markasının

620 Milli valyutanın kursu adətən tədiyyə balansında yüksəlir.

- ☐ Balanslaşdırılmış
- ☒ Aktiv
- ☐ Passiv
- ☐ Defisit

621 Halhazırda valyutaların kurs nisbətlərinin dəyər əsası növbəti cavablardan biridir:

- ☐ Tədiyyə balansının vəziyyəti
- ☒ Valyutaların alınma bacarığı
- ☐ Milli faiz dərəcələrinin səviyyəsi
- ☐ Valyutanın qızıl təminatı

622 Avropa valyuta sistemi əvvəlcədən əsasında qurulmuşdur.

- ☐ Qızıl metal standartları
- ☒ EKYÜ standartları
- ☐ SDP standartları

- ☐ Qızıl sikkə standartları

623 İkinci dünya valyuta sistemi standartı əsasında qurulmuşdur.

- ☐ Gümüş
☒ Qızıl devizli
☐ Qızıl külçə
☐ Qızıl sikkə

624 Birbaşa valyuta kotirovkası nədir:

- ☒ kotirovka, hansında ki, xarici valyutanın vahidinin kursu milli valyutada ifadə edilir
☐ kotirovka, hansında ki, milli valyutanın vahidinin kursu xarici valyutada ifadə edilir
☐ rəsmi valyuta kotirovkası

625 Valyuta kotirovkası nədir:

- ☐ valyutalar arasında kurs nisbətlərinin qurulmasının qaydası
☒ valyutalar mübadiləsinin nisbətlərinin təyini
☐ bir ölkənin pul vahidinin, başqa ölkənin pul vahidində ifadə edilmiş qiyməti
☐ valyutaların nisbəti

626 Valyuta kursu rejimi nədir:

- ☐ valyuta kursunun təyin olunması
☒ valyutalar arasında kurs nisbətlərinin qurulmasının qaydası
☐ valyutaların nisbəti
☐ bir ölkənin pul vahidinin, başqa ölkənin pul vahidində ifadə edilmiş qiyməti

627 Üzən valyuta kursu rejiminin xüsusiyyətləri:

- ☐ kurs valyutaya olan tələb və təklifin təsiri altında dəyişir
☒ kurs kommersiya bankları tərəfindən müəyyən edilir – valyuta bazarının operatorları tərəfindən
☐ kurs Mərkəzi Bank tərəfindən müəyyən edilir
☐ kurs valyutaya olan tələb və təklifdən asılı deyil

628 Valyuta intervensiyası nədir:

- ☒ Mərkəzi Bank tərəfindən xarici valyutanın alınması
☐ Mərkəzi Bank tərəfindən xarici valyutanın satılması
☐ Mərkəzi Bank tərəfindən qiymətli kağızların satılması
☐ Mərkəzi Bank tərəfindən qiymətli kağızların alınması

629 Valyuta kursuna nə bilavasitə təsir göstərir:

- ☒ tədiyyə balansı saldosu
☐ büdcə kəsiri
☐ faiz dərəcələrinin səviyyəsi və qiymətli kağızların gəlirliliyi
☐ valyutaya olan tələb və təklif
☐ inflyasiya tempi

630 Valyutanın alıcılıq qabiliyyəti pariteti nədir:

- ☐ valyutanın alıcılıq qabiliyyəti
☐ valyutaların nisbəti
☒ valyutaların alıcılıq qabiliyyətinə görə nisbəti
☐ valyutaların qızıl məzmununa görə nisbəti

631 Qızıl pariteti nədir:

- ☐ pul vahidinin rəsmi qızıl məzmunu
- ☐ valyutaların alıcılıq qabiliyyətinə görə nisbəti
- ☒ valyutaların metal məzmununa görə nisbəti
- ☐ valyutaların nisbəti

632 Valyuta kursu nədir:

- ☐ valyutaların qızıl məzmununa görə nisbəti
- ☒ bir ölkənin pul vahidinin, başqa ölkənin pul vahidində ifadə edilmiş qiyməti (və ya beynəlxalq pul vahidində)
- ☐ valyutaların alıcılıq qabiliyyətinə görə nisbəti
- ☐ pul vahidinin alıcılıq qabiliyyəti
- ☐ milli pul vahidinin dəyəri

633 Avronun emitenti kimdir:

- ☐ Beynəlxalq Yenidənqurma və İnkişaf bankı
- ☐ Beynəlxalq Valyuta Fondu
- ☒ Avropa Mərkəzi Bankı

634 SDR emitenti kimdir:

- ☒ Beynəlxalq Valyuta Fondu
- ☐ Avropa Mərkəzi Bankı
- ☐ Beynəlxalq Yenidənqurma və İnkişaf bankı

635 Xarici valyuta dönərliliyi bunlardan biridir:

- ☒ qeyrerezidentlər üçün milli valyutanın xarici valyutaya dəyişdirilməsi
- ☐ rezidentlər üçün milli valyutanın xarici valyutaya dəyişdirilməsi

636 Daxili valyuta dönərliliyi bunlardan biridir:

- ☐ qeyrerezidentlər üçün milli valyutanın xarici valyutaya dəyişdirilməsi
- ☒ rezidentlər üçün milli valyutanın xarici valyutaya dəyişdirilməsi

637 Valyutanın dönərliliyi asılıdır:

- ☒ valyuta məhdudiyyətlərinin növündən və sayından
- ☐ valyuta kursunun rejimindən

638 Tam konversiya oluna bilən hansı valyutadır?

- ☒ ölkənin valyutası, hansında ki, valyuta məhdudiyyətlərinin bütün növləri yoxdur
- ☐ ölkənin valyutası hansında ki, cari beynəlxalq əməliyyatlar üzrə məhdudiyyətlər yoxdur
- ☐ ölkənin valyutası, hansında ki, kapitalların hərəkətiylə bağlı beynəlxalq əməliyyatlar üzrə məhdudiyyətlər yoxdur

639 Beynəlxalq pul vahidi olan SDR hansı formada buraxılır:

- ☐ nağd və nağdsız formada
- ☐ yalnız nağd formada
- ☒ yalnız nağdsız formada

640 Milli valyuta hansı formada buraxılır ?

- ☒ nağd və nağdsız formada
- ☐ yalnız nağdsız formada
- ☐ yalnız nağd formada

641 Beynəlxalq pul vahidi dedikdə hansı valyuta növü başa düşülür ?

- ☐ avro
- ☐ ABŞ dolları
- ☐ alman markası
- ☒ SDR

642 Beynəlxalq pul vahidinin emitenti kimdir?

- ☐ mərkəzi bank və kommersiya banklar
- ☒ beynəlxalq maliyyə kredit təşkilatları

643 Milli valyutanın emitenti kimdir?

- ☐ milli kommersiya bankları
- ☐ beynəlxalq valyuta kredit təşkilatları
- ☒ ölkənin Mərkəzi bankı

644 Passiv tədiyyə balansında tətbiq edilən valyuta məhdudiyyətləri formalarını göstərin

- ☐ Valyuta borclarının milli valyuta ilə mübadilə edilməsi
- ☒ Milli və xarici valyutanın, qızılın, qiymətli kağızların çıxarılmasının limitləşdirilməsi
- ☐ hamısı düzdür
- ☐ Qeyri-rezidentlərə milli qiymətli kağızların satışının qadağan edilməsi
- ☐ Əcnəbilərin müddətli əmanətlərinə milli valyuta ilə faizlərin ödənilməsinə qadağa

645 Passiv tədiyyə balansında tətbiq edilən valyuta məhdudiyyətləri formalarını göstərin

- ☐ hamısı düzdür
- ☐ Qeyri-rezidentlərə milli qiymətli kağızların satışının qadağan edilməsi
- ☐ Valyuta borclarının milli valyuta ilə mübadilə edilməsi
- ☒ Milli bankların xarici valyuta ilə beynəlxalq borcların verilməsində iştirakının məhdudlaşdırılması
- ☐ Əcnəbilərin müddətli əmanətlərinə milli valyuta ilə faizlərin ödənilməsinə qadağa

646 Passiv tədiyyə balansında tətbiq edilən valyuta məhdudiyyətləri formalarını göstərin

- ☐ hamısı düzdür
- ☐ Əcnəbilərin müddətli əmanətlərinə milli valyuta ilə faizlərin ödənilməsinə qadağa
- ☐ Qeyri-rezidentlərə milli qiymətli kağızların satışının qadağan edilməsi
- ☐ Valyuta borclarının milli valyuta ilə mübadilə edilməsi
- ☒ Rezidentlərə məxsus xarici qiymətli kağızların məcburi alınması

647 Passiv tədiyyə balansında tətbiq edilən valyuta məhdudiyyətləri formalarını göstərin

- ☐ hamısı düzdür
- ☐ Qeyri-rezidentlərə milli qiymətli kağızların satışının qadağan edilməsi
- ☐ Valyuta borclarının milli valyuta ilə mübadilə edilməsi
- ☒ Xarici borcun tam və ya hissə-hissə ödənilməsinin dayandırılması
- ☐ əcnəbilərin müddətli əmanətlərinə milli valyuta ilə faizlərin ödənilməsinə qadağa

648 Passiv tədiyyə balansında tətbiq edilən valyuta məhdudiyyətləri formalarını göstərin

- ☐ hamısı düzdür
- ☐ Qeyri-rezidentlərə milli qiymətli kağızların satışının qadağan edilməsi
- ☐ Valyuta borclarının milli valyuta ilə mübadilə edilməsi
- ☒ Maliyyə bazarlarının fəaliyyətinə nəzarət-müvafiq orqanın icazəsi ilə
- ☐ əcnəbilərin müddətli əmanətlərinə milli valyuta ilə faizlərin ödənilməsinə qadağa

649 Aktiv tədiyyə balansında maliyyə əməliyyatları üzrə valyuta məhdudiyyətlərinin formalarını göstərin

- ☐ Milli və xarici valyutanın çıxarılmasının limitləşdirilməsi

- ☐ Rezidentlərə məxsus xarici qiymətli kağızların məcburi alınması
- ☐ Milli bankların xarici valyutada beynəlxalq borcların verilməsinin məhdudlaşdırılması
- ☒ Bankın Mərkəzi Bankda yeni beynəlxalq öhdəliklərinin faizsiz hesabda yerləşdirilməsi
- ☐ Hamısı doğrudur

650 Aktiv tədiyyə balansında maliyyə əməliyyatları üzrə valyuta məhdudiyyətlərinin formalarını göstərin

- ☒ Qeyri rezidentlərə milli qiymətli kağızların satışının qadağan edilməsi
- ☐ Rezidentlərə məxsus xarici qiymətli kağızların məcburi alınması
- ☐ Hamısı doğrudur
- ☐ Milli bankların xarici valyutada beynəlxalq borcların verilməsinin məhdudlaşdırılması
- ☐ Milli və xarici valyutanın çıxarılmasının limitləşdirilməsi

651 Aktiv tədiyyə balansında maliyyə əməliyyatları üzrə valyuta məhdudiyyətlərinin formalarını göstərin

- ☐ Hamısı doğrudur
- ☐ Milli bankların xarici valyutada beynəlxalq borcların verilməsinin məhdudlaşdırılması
- ☐ Rezidentlərə məxsus xarici qiymətli kağızların məcburi alınması
- ☒ Milli valyutanın mərkəzi bankda borclarla mübadilə edilməsi
- ☐ Milli və xarici valyutanın çıxarılmasının limitləşdirilməsi

652 Aktiv tədiyyə balansında maliyyə əməliyyatları üzrə valyuta məhdudiyyətlərinin formalarını göstərin

- ☐ Hamısı doğrudur
- ☐ Milli və xarici valyutanın çıxarılmasının limitləşdirilməsi
- ☐ Milli bankların xarici valyutada beynəlxalq borcların verilməsinin məhdudlaşdırılması
- ☐ Rezidentlərə məxsus xarici qiymətli kağızların məcburi alınması
- ☒ əcnəbilərin milli valyutada olan əmanətlərinə faizlərin verilməsinin dayandırılması

653 Aktiv tədiyyə balansında maliyyə əməliyyatları üzrə valyuta məhdudiyyətlərinin formalarını göstərin

- ☐ Hamısı doğrudur
- ☐ Milli bankların xarici valyutada beynəlxalq borcların verilməsinin məhdudlaşdırılması
- ☐ Rezidentlərə məxsus xarici qiymətli kağızların məcburi alınması
- ☒ Qeyri rezidentlər üçün milli valyutada mənfəətin faiz dərəcəsinin tətbiqi (12%-dən 40%-ə dək)
- ☐ Milli və xarici valyutanın çıxarılmasının limitləşdirilməsi

654 Aktiv tədiyyə balansında maliyyə əməliyyatları üzrə valyuta məhdudiyyətlərinin formalarını göstərin

- ☐ Milli və xarici valyutanın çıxarılmasının limitləşdirilməsi
- ☐ Hamısı doğrudur
- ☒ Valyutanın ölkəyə daxil edilməsinin məhdudlaşdırılması
- ☐ Rezidentlərə məxsus xarici qiymətli kağızların məcburi alınması
- ☐ Milli bankların xarici valyutada beynəlxalq borcların verilməsinin məhdudlaşdırılması